

1. Hesabatın mütənasibliyinə təsir edən amillər:

- informasiyanın keyfiyyəti, şəffaflıq və sadəlik;
- √ vaxtlılıq, əhəmiyyətlik, proqnoz dəyərlik, əks əlaqə;
- əhəmiyyətlik, şəffaflıq və sadəlik;
- şəffaflıq və sadəlik, əks əlaqə.
- şəffaflıq və sadəlik, əks əlaqə;

2. Maliyyə hesabatlarının keyfiyyət xarakteristikasını səciyyələndirən şərtlər:

- əməliyyat, maliyyə və investisiya fəaliyyətini təmin edən aktivlər haqqında informasiyanın açıqlanması ;
- √ mütənasiblik və dürüstlük;
- paritetliyin gözlənilməsi;
- informasiyanın keyfiyyəti və başadüşülən olması.
- şəffaflıq və sadəlik;

3. Mühasibat (maliyyə) hesabatından sonradan analitik işləmək və nəticələrini tətbiq etmək məqsədi ilə istifadə edənlər:

- həmkarlar təşkilatı;
- √ bütün cavablar doğrudur.
- mətbuat və informasiya agentlikləri;
- AR NK yanında Qiymətli Kağızlar və Fond Bazarı üzrə Komitə;
- informasiya və məsləhət (konstaltinq) şirkətləri;

4. Informasiyanın kənar istifadəçilərinə aid edilir:

- səhmdarlar, menecerlər, törəmə müəssisələr, asılı cəmiyyətlər;
- √ investorlar, səhmdarlar, malgöndərənlər, vergi xidməti, auditor firmaları, müəssisənin tərəfdaşları;
- səhmdarlar, asılı cəmiyyətlər;
- vergi xidməti, menecerlər, törəmə müəssisələr, asılı cəmiyyətlər.
- törəmə müəssisələr, mətbuat və informasiya agentliyi, investorlar;

5. Informasiyanın daxili istifadəçilərinə aid edilir:

- mətbuat və informasiya agentliyi;
- √ təşkilatın rəhbərliyi, menecerlər, mühasiblər, işçilər;
- statistika orqanları, informasiya agentliyi;
- işgizər tərəfdaşlar, vergi xidməti, həmkarlar təşkilatı.
- vergi xidməti, menecerlər, auditor təşkilatları;

6. Informasiya istifadəçiləri bölünür:

- daxili;
- √ daxili və kənar;
- təsərrüfatdaxili;
- təsərrüfatdaxili və xarici;
- xarici;

7. Hesabatın təhlili prosesində hansı məsələlər həll edilir:

- təşkilatın əmlak və maliyyə vəziyyətinin qiymətləndirilməsi;
- √ bütün cavablar doğrudur
- təşkilatın investisiyaya obyektiv tələbatının əsaslandırılması;
- təşkilatın əmlak və maliyyə vəziyyətinin proqnozlaşdırılması.
- təşkilatın potensial imkanlarından və resurslarından istifadənin səmərəliliyinin müəyyən edilməsi;

8. Mütləq qaydada mühasibat (maliyyə) hesabatının təqdim edildiyi hüquqi şəxslər:

- vergi orqanları, nazirliklər;
- √ vergi və statistika orqanları, auditor şirkətləri;
- auditor şirkətləri, nazirliklər;
- doğru cavab yoxdur
- statistika orqanları, nazirliklər;

9. Üfiqi ierarxik səviyyədə informasiya istifadəçilərinə aiddir:

- dövlət hakimiyyət orqanları, auditor firmaları, vergi xidməti, banklar, dövlət statistika orqanları, mətbuat və informasiya agentliyi,;
- √ asılı cəmiyyətlər, səhmdarlar, işgüzar tərəfdaşlar, investorlar, idarə heyəti;
- investorlar, idarə heyəti, mətbuat və informasiya agentliyi;
- banklar, xidmət və idarə heyəti, səhmdarlar.
- dövlət statistika orqanları, vergi xidməti, auditor firmaları, banklar, informasiya agentliyi;

10. Şaquli ierarxik səviyyədə informasiya istifadəçilərinə aiddir:

- dövlət statistika orqanları, vergi xidməti, auditor firmaları, banklar, informasiya agentliyi;
- √ dövlət hakimiyyət orqanları, auditor firmaları, vergi xidməti, banklar, dövlət statistika orqanları, mətbuat və informasiya agentliyi,;
- investorlar, idarə heyəti, mətbuat və informasiya agentliyi;
- banklar, xidmət və idarə heyəti, səhmdarlar.
- mətbuat və informasiya agentliyi, vergi xidməti idarə heyəti, səhmdarlar;

11. İşgüzar tərəfdaşlara aid edilir.

- törəmə və asılı cəmiyyətlər, mətbuat və informasiya agentlikləri, həmkarlar təşkilatı;
- √ törəmə və asılı cəmiyyətlər, kreditorlar, malgöndərənlər, alıcılar, investorlar;
- investorlar, mətbuat və informasiya agentlikləri, informasiya və konstantinq şirkətləri;
- investorlar, həmkarlar təşkilatı, informasiya və konstantinq şirkətləri;
- kreditorlar, malgöndərənlər, alıcılar, həmkarlar təşkilatı ;

12. Mühasibat (maliyyə) hesabatına olan ümumi tələblər:

- reallıq (mötəbərlik) və tamlıq;
- √ yuxarıda qeyd olunan bütün tələblər.
- neytrallıq;
- müqayisə edilən olması;
- əhəmiyyətlilik;

13. Hesabat informasiyasının keyfiyyət meyarlarına daxildir:

- anlaşılıqlıq, tamlıq, dürüslülük, əhəmiyyətlilik, təcillik, müqayisəlilik;
- anlaşılıqlıq, tamlıq, operativlik, əhəmiyyətlilik, neytrallıq, müqayisəlilik;
- anlaşılıqlıq, tamlıq, dürüslülük, perspektivlik, neytrallıq, müqayisəlilik;
- √ anlaşılıqlıq, tamlıq, dürüslülük, əhəmiyyətlilik, neytrallıq, müqayisəlilik;
- anlaşılıqlıq, tamlıq, dürüslülük, əhəmiyyətlilik, perspektivlik, operativlik;

14. Analitik işlərin məntiqi baxımından maliyyə təhlili neçə mərhələdə aparılması nəzərdə tutulur:

- maliyyə vəziyyətinin ekspres təhlili, operativ təhlil;
- √ maliyyə vəziyyətinin ekspres təhlili, müfəssəl təhlili
- maliyyə vəziyyətinin ekspres təhlili, perspektiv təhlil;
- maliyyə vəziyyətinin müfəssəl təhlili, operativ təhlil;
- maliyyə vəziyyətinin müfəssəl təhlili, perspektiv təhlil;

15. Müəssisənin maliyyəsi səciyyələndirir:

- müəssisənin pul axınlarının idarə olunması sistemini;
- √ maliyyə resurslarının formalaşması və istifadəsi prosesində yaranan pul münasibətlərini;
- müəssisə aktivlərinin formalaşdırılması üçün toplanmış bütün pul vəsaiti mənbələri;
- büdcə resursları, büdcə kreditləri.

- cari fəaliyyətin həyata keçirilməsi üçün cəlb olunan məcmu pul vəsaitləri;

16. Maliyyə menecmentinin əsas vəzifələrinə aiddir:

- maksimum mənfəət əldə olunması mexanizminin yaradılması;
- √ məhsul satışı kanallarının təhlili və planlaşdırılması;
- istehsalın texnologiyasının və təşkilinin təkmilləşdirilməsi;
- məhsulun bazarda hərəkəti strategiyasının işlənilib hazırlanması.
- maliyyələşdirmə mənbələrinin müəyyən olunması və onların strukturunun optimallaşdırılması;

17. Maliyyə resurslarına aiddir:

- mənfəət, vergi, sığorta ödəmələri;
- √ pul vəsaitləri, qeyri maddi aktivlər, istehsal dövrü fondları;
- müqavilə şərtlərinə müvafiq maliyyə öhdəlikləri;
- müxtəlif səviyyəli büdcə resursları
- büdcə və qeyri büdcə fondları, istehlak və yığım fondları;

18. Hansı göstəricilər maliyyə təhlilinin obyektidir?

- məsrəflər, məhsulun həcmi, mənfəət
- √ təşkilatın maliyyə nəticələri, maliyyə vəziyyəti
- istehsalın texniki-təşkilati səviyyəsi
- istehsal məsrəfləri, məhsulun maya dəyəri.
- istehsal resursları

19. Maliyyə təhlilinin məqsədi:

- müəssisədə işlərin vəziyyətinin qiymətləndirilməsi;
- müəssisənin rəqabət siyasətinin qiymətləndirilməsi.
- biznes-planın yerinə yetirilməsinin qiymətləndirilməsi
- √ müəssisənin maliyyə vəziyyəti və maliyyə nəticələrinin təhlili;
- məhsulun mayadəyərinin quruluşunun qiymətləndirilməsi

20. Mühasibat (maliyyə) hesabatına olan ümumi tələblər:

- reallıq (mətbəhəlik) və tamlıq;
- √ yuxarıda qeyd olunan bütün tələblər.
- neytrallıq;
- müqayisə edilən olması;
- əhəmiyyətliklik;

21. Maliyyə hesabatı göstəricilərinin dinamikasının proqnozlaşdırılması həyata keçirilir:

- şaquli təhlil vasitəsi ilə;
- √ trend təhlili vasitəsi ilə;
- amilli təhlil vasitəsi ilə;
- üfqi təhlil vasitəsi ilə.
- koorelyasiya təhlili vasitəsi ilə;

22. Mühasibat (maliyyə) hesabatı üzrə hansı məlumatlar əsasında formalaşdırılır:

- biznes-plan məlumatları;
- √ mühasibat uçotu məlumatları;
- proqnoz məlumatları;
- normativ məlumatlar.
- operativ uçot məlumatları;

23. Mühasibat (maliyyə) hesabatlarının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir:

- retrospektivlik;
- √ obyektivlik;
- operativlik;
- proqnozlaşdırma.
- mütləq;

24. Mühasibat (maliyyə) hesabatının elementinə aid edilmir:

- kapital;
- √ işçilərin orta siyahı sayı;
- uzumüddətli öhdəliklər;
- aktivlər.
- qısamüddətli öhdəliklər;

25. Mühasibat (maliyyə) hesabatının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir?

- operativlik;
- √ dürüstlük;
- səmərəlilik;
- elmi yanaşma.
- konfidensiallıq;

26. Mühasibat (maliyyə) hesabatının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir?

- elmi yanaşma.
- konfidensiallıq;
- √ əhəmiyyətlik;
- səmərəlilik;
- operativlik;

27. Mühasibat (maliyyə) hesabatının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir?

- operativlik;
- √ neytrallıq;
- səmərəlilik;
- elmi yanaşma.
- konfidensiallıq;

28. Mühasibat (maliyyə) hesabatının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir?

- operativlik;
- √ tamlıq;
- səmərəlilik;
- elmi yanaşma.
- konfidensiallıq;

29. Mühasibat (maliyyə) hesabatının təhlilində istifadə olunan informasiyalar aşağıdakı tələblərə cavab verməlidir?

- operativlik;
- √ anlaşıqlıq;
- səmərəlilik;
- elmi yanaşma.
- konfidensiallıq;

30. Mühasibat (maliyyə) hesabatının elementinə aid edilir:

- işçilərin orta siyahı sayı;
- √ kapital;
- müəssisənin texniki səviyyəsi;
- müəssisənin təşkilati səviyyəsi.

- əmlak vergisi;

31. Mühəsibat (maliyyə) hesabatı əks etdirir:

- mühəsibat balansını;
- √ təşkilatın əmlak və maliyyə vəziyyəti, təsərrüfat fəaliyyətinin nəticələri haqqında məlumatları.
- auditor rəyi;
- vergi yoxlanması aktı;
- təşkilatın rəhbərinin səhmdarlara müraciəti;

32. Milli Uçot Standartlarına əsasən mühəsibat hesabatının tərkibinə daxil edilir:

- materialların hərəkəti haqqında hesabat;
- √ kapitalda dəyişikliklər haqqında hesabat;
- inventarizasiyanın nəticələri haqqında hesabat;
- bütün cavablar doğrudur.
- əsas vəsaitlərin hərəkəti haqqında;

33. Milli Uçot Standartlarına əsasən mühəsibat hesabatının tərkibinə daxil edilir:

- materialların hərəkəti haqqında hesabat;
- √ məcmu gəlirlər haqqında hesabat;
- inventarizasiyanın nəticələri haqqında hesabat;
- bütün cavablar doğrudur.
- əsas vəsaitlərin hərəkəti haqqında;

34. Milli Uçot Standartlarına əsasən mühəsibat hesabatının tərkibinə daxil edilir:

- mühəsibat balansı, uçot siyasəti və izahlı qeydlər;
- √ bütün cavablar doğrudur.
- kapitalda dəyişikliklər haqqında hesabat;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- mənfəət və zərər haqqında hesabat;

35. Milli Uçot Standartlarına əsasən mühəsibat hesabatının tərkibinə daxil edilir:

- əsas vəsaitlərin hərəkəti haqqında;
- √ mühəsibat balansı;
- inventarizasiyanın nəticələri haqqında hesabat;
- doğru cavab yoxdur.
- materialların hərəkəti haqqında hesabat;

36. Milli Uçot Standartlarına əsasən mühəsibat hesabatının tərkibinə daxil edilir:

- materialların hərəkəti haqqında hesabat;
- √ pul vəsaitlərinin hərəkəti haqqında hesabat;
- inventarizasiyanın nəticələri haqqında hesabat;
- bütün cavablar doğrudur.
- əsas vəsaitlərin hərəkəti haqqında;

37. Milli Uçot Standartlarına əsasən mühəsibat hesabatının tərkibinə daxil edilir:

- materialların hərəkəti haqqında hesabat;
- √ uçot siyasəti və izahlı qeydlər.
- inventarizasiyanın nəticələri haqqında hesabat;
- bank kreditlərinin hərəkəti haqqında hesabat;
- əsas vəsaitlərin hərəkəti haqqında;

38. Mühəsibat (maliyyə) hesabatı:

- hesabat dövründə və yaxın perspektivə təşkilatın maliyyə fəaliyyəti haqqında məlumatların vahid sistemidir;
- √ hesabat dövründə təşkilatın əmlak və maliyyə vəziyyəti və fəaliyyətinin maliyyə nəticələri haqqında məlumatların vahid sistemidir;
- hesabat dövründə və yaxın perspektivə təşkilatın cari fəaliyyəti haqqında məlumatların vahid sistemidir;
- bütün cavablar doğrudur
- hesabat dövründə və yaxın perspektivə təşkilatın investisiya fəaliyyəti haqqında məlumatların vahid sistemidir;

39. Diskontlaşdırma metodunun mahiyyəti nədir?

- pul vəsaitlərinin faizlə əks etdirilməsi;
- gələcək dövrdən cari vaxta pul axınının tətbiq edilməsi.
- bankın təşkilata pul köçürməsindən əldə olunan mənfəət mənfəətin müəyyən edilməsi;
- √ pul daxilolmalarının dondurulması;
- müəssisənin hesabat dövründə bank hesabına köçürülməli olduğu məbləğin müəyyən edilməsi;

40. Təhlilin trend metodunun tətbiqi zamanı istifadə olunur:

- mütləq kəmiyyətlərdən
- normativ kəmiyyətlərdən;
- orta kəmiyyətlərdən;
- √ öyrənilən amillərin dinamikası sıralarının məlumatlarından.
- nisbi kəmiyyətlərdən;

41. Evristik üsullara aid edilir:

- beyinlərin hücumu
- Delfi;
- oxşarlıq ;
- nəzarət sualları;
- √ bütün variantlar doğrudur.

42. Maliyyə heabatlarının təhlili prosesində istifadə olunan riyazii üsullara aid deyildir:

- variasiya;
- aşağı nöqtənin hesablanması
- reqresiya;
- korrelyasiya;
- √ zəncirvari yerdəyişmə;

43. İqtisadi – riyazi modelin qurulmasının əsasını təşkil edən prinsiplər:

- uyğunluq;
- komplekslilik
- √ bütün variantlar doğrudur.
- tədqiq olunan göstəricilərin nisbi müstəqilliyi;
- səbəblilik

44. Determinləşdirilmiş modellərin tərkibinə daxil edilir:

- additiv ;
- dəfəli
- √ bütün variantlar doğrudur.
- multiplikativ;
- kombinə edilmiş;

45. Maliyyə heabatlarının təhlili prosesində istifadə olunan ənənəvi üsullara aid deyildir:

- müqayisə:
- indeks;
- fərq
- zəncirvari yerdəyişmə;

√ variasiya;

46. Maliyyə hebatlarının təhlili prosesində istifadə olunan ənənəvi üsullara aiddir:

- reqressiya;
- analogiya
- korrelyasiya;
- variasiya;
- √ müqayisə:

47. Predikativ modellərə aid edilir:

- satışın kritik həcmnin hesablanması;
- situasiya təhlili modeli;
- dinamik təhlil modeli;
- √ bütün cdavağlar düzdür.
- proqnoz maliyyə hesabatının tərtib edilməsi;

48. Deskriptiv modellərə daxildir:

- müqayisəli təhlil, inteqral təhlil;
- üfiqi təhlil, kompleks təhlil
- kompleks təhlil, operativ təhlil;
- √ üfiqi, şaquli və trend təhlili;
- fərq təhlil, müqayisəli təhlil;

49. Maliyyə hesabatının təhlilində hansı modellərdən istifadə olunur:

- üfiqi, şaquli, trend
- korrelyasiya, reqressiya.
- müqayisə, indeks, inteqral;
- fərq, zəncirvari yerdəyişmə;
- √ deskriptiv, predikativ, normativ;

50. Ekspres təhlilin aparılması mərhələləri:

- mühasibat hesabatının ilkin xülasəsi, nəticələrin sənədləşdirilməsi;
- hesabatın iqtisadi oxunuşu, təhlili, auditori, nəticələrin sənədləşdirilməsi;
- hazırlıq, hesabatın iqtisadi oxunuşu, təhlili, auditori;
- hesabatın iqtisadi oxunuşu, təhlili, auditori, nəticələrin sənədləşdirilməsi;
- √ hazırlıq, mühasibat hesabatının ilkin xülasəsi, iqtisadi oxunuşu, təhlili;

51. Mühasibat (maliyyə) hesabatının müqayisəli təhlili səciyyəlidir:

- √ təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;
- hesabatın hər bir mövqeyinin ötən dövrün səciyyəsi ilə müqayisəsəni ;
- nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanmasını.
- hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir;

52. Mühasibat (maliyyə) hesabatının amilli təhlili səciyyəlidir:

- Hesabatın hər bir mövqeyinin ötən dövrün səciyyəsi ilə müqayisəsəni ;
- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;
- √ nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanmasını.
- hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir ;

53. Mühasibat (maliyyə) hesabatının trend təhlili səciyyəlidir:

- maliyyə göstəricilərinin strukturunun (balansın yekununda hər bir maddənin xüsusi çəkisi) müəyyən edilməsini ;
- hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsidir ;
- nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- ✓ müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;

54. Mühasibat (maliyyə) hesabatının şaquli təhlili səciyyələndirir:

- hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsini;
- nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- ✓ maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;

55. Mühasibat (maliyyə) hesabatının üfiqi təhlili səciyyələndirir:

- maliyyə göstəricilərinin strukturunun müəyyən edilməsini;
- nəticə göstəricilərinə ayrı-ayrı amillərin təsirinin hesablanması.
- təşkilatın əsas göstəricilərinin rəqib təşkilata uyğun göstəriciləri ilə müqayisəsini;
- ✓ hesabatın hər bir maddəsinin ötən dövrün eyni maddəsi ilə müqayisəsini;
- hesabatın hər bir maddəsinin ötən dövrlərin eyni maddəsi ilə müqayisəsi və göstəricilərin dinamikasının əsas meylinin müəyyən olunmasını;

56. Ekspres təhlilin aparılması mərhələləri:

- hazırlıq, hesabatın iqtisadi oxunuşu, təhlili, audit;
- mühasibat hesabatının ilkin xülasəsi, nəticələrin sənədləşdirilməsi;
- ✓ hazırlıq, mühasibat hesabatının ilkin xülasəsi, iqtisadi oxunuşu, təhlili;
- hesabatın iqtisadi oxunuşu, təhlili, audit, nəticələrin sənədləşdirilməsi;
- hesabatın iqtisadi oxunuşu, təhlili, audit, nəticələrin sənədləşdirilməsi;

57. Mühasibat balansının məlumatları əsasında müəyyən etmək olar:

- maliyyə nəticələrinin strukturunu;
- adi fəaliyyət növləri üzrə xərclərin dinamikasını;
- maliyyə mənbələrinin strukturunu.
- təşkilatın işgüzar fəallığını;
- ✓ təşkilatın maliyyə sabitliyini;

58. Pul ekvivalentlərinə aiddir:

- bankda olan pul vəsaitləri;
- faizlər və dividendlər.
- kassada pul vəsaitləri;
- hesablaşma hesabında pul vəsaitləri;
- ✓ qısamüddətli maliyyə qoyuluşları ;

59. Təşkilatın dövriyyə kapitalının maliyyələşdirilməsi mənbələrinə aiddir:

- nizamnamə kapitalı, xüsusi kapital və qısamüddətli bank kreditləri;
- xüsusi kapital, əlavə kapital və qısamüddətli kreditlər.
- kreditor borcları, uzunmüddətli kreditlər və nizamnamə kapitalı;
- ✓ xüsusi kapital, qısamüddətli bank kreditləri və kreditor borcları;
- əlavə kapital, xüsusi kapital və kreditor borcları;

60. Material – istehsal ehtiyatları LIFO metodu ilə qiymətləndirildikdə:

- dövriyyə vəsaitlərinin dövretmə sürəti ləngiyir;
- dövriyyə vəsaitlərinin dövretmə sürəti əvvəl sürətlənir, sonra ləngiyir.

- dövrüyyə vəsaitlərinin dövretmə sürəti əvvəl ləngiyir sonra sürətlənir;
- √ dövrüyyə vəsaitlərinin dövretmə sürəti dəyişməz qalır;
- dövrüyyə vəsaitlərinin dövretmə sürəti sürətlənir;

61. Dövrüyyə aktivlərinə aid edilir:

- qeyri-maddi aktivlər, hesablaşmalarda olan vəsaitlər;
- hesabat ilinin mənfəəti, hazır məhsul.
- əsas vəsaitlər, qurulmamış avadanlıqlar;
- uzunmüddətli, təxirə salınmış vergi aktivləri;
- √ ehtiyatlar, pul vəsaitləri, qısamüddətli debitor borcları;

62. Xüsusi kapitalın tərkibinə daxil edilmir:

- ötən illərin bölüşdürülməmiş mənfəəti;
- məqsədli maliyyələşdirmə və daxilolmalar.
- əlavə kapital;
- ehtiyat kapitalı;
- √ gələcək dövrlərin gəlirləri və gələcək xərclər üzrə ehtiyatlar ;

63. Aktivlərin strukturundakı dəyişiklik hansı halda müsbət qiymətləndirilir:

- √ daha likvid aktivlərin payı artdıqda;
- debitor borclarının payı artdıqda;
- əsas vəsaitlərin payı artdıqda;
- material aktivlərin payı artdıqda.
- material dövrüyyə aktivlərinin payı artdıqda;

64. İşlək kapital necə hesablanır?:

- təşkilatın cari aktivləridir;
- cari aktivlər və aktivlərin dəyəri arasında fərkdir.
- məcmu aktivlər və cari aktivlər arasında fərkdir;
- √ pul vəsaitləri çıxılmaqla təşkilatın dövrüyyə aktivləri və qısamüddətli öhdəlikləri arasında fərkdir
- təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərkdir;

65. Təşkilatın ən likvid aktivlərinə aid edilir:

- gələcək dövrlərin xərcləri;
- qeyri-dövrüyyə aktivləri;
- bitməmiş istehsalat.
- ödəmə müddəti 12 aya qədər olan debitor borcları;
- √ pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşları ;

66. Xüsusi vəsait mənbələrinə daxildir?

- debitor borcları;
- təxirə salınmış vergi öhdəlikləri
- alınmış avanslar;
- √ amortizasiya məbləği;
- kreditor borcları;

67. Balansın hansı maddəsi daimi passiv hesab olunur.

- vaxtında ödənilməmiş borclar;
- kreditorlarla hesablaşmalar.
- uzunmüddətli bank kreditləri və borclar;
- √ xüssui kapital və ona bərabər tutulan vəsaitlər ;
- qısamüddətli bank kreditləri və borclar;

68. Dəyər formasında təşkilatın əmlakı, onun tərkibi və vəziyyəti əks etdirilir:

- uçot siyasəti və izahlı qeydlərdə.
- kapitaldakı dəyişikliklər haqqında hesabatda;
- √ mühasibat balansında;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
- mənfəət və zərər haqqında hesabatda;

69. Balansın müqayisəli təhlili:

- hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
- ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamikada dəyişmə meylinin müəyyən edilməsidir;
- √ müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir;
- hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;
- ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.

70. Balansın trend təhlili:

- hesabatın hər maddəsinin ötən dövr ilə müqayisəsidir;
- hesabatın yekununda hər bir maddənin xüsusi çəkisinin qiymətləndirilməsidir;
- ayrı-ayrı amillərin nəticə göstəricisinə təsirinin təhlilidir.
- müəssisənin əsas göstəricilərinin rəqib müəssisənin göstəriciləri ilə müqayisəsidir.
- √ ötən dövrlərlə müqayisədə hesabatın hər bir maddəsinin dinamikada dəyişmə meylinin müəyyən edilməsidir;

71. Balansın təhlili metodikası aşağıdakı mərhələləri nəzərdə tutur:

- müfəssəl təhlil
- əsas maliyyə göstəricilərinin proqnoz təhlili
- ilkin qiymətləndirmə.
- cari maliyyə vəziyyətinin ekspres təhlili.
- √ bütün variantlar doğrudur.

72. Balansın müvəffəqiyyətlə təhlili üçün əsas şərtlər:

- təşkilatın iqtisadi şəraitinin və onun inkişafının məqsədlərinin başa düşülməsi, iqtisadi – riyazi üsullardan istifadə;
- təşkilatın iqtisadi şəraitinin və onun inkişafının məqsədlərinin başa düşülməsi, yüksək vərdişə malik olmaq.
- uçotun təşkili və hesabatların tərtib edilməsinin prinsipləri haqqında informasiyadan, əsas göstəricilərdən istifadə;
- √ təşkilatın iqtisadi şəraitinin və onun inkişafının məqsədlərinin başa düşülməsi, uçot siyasətindən istifadə və balansın təhlili metodikasını bilmək;
- uçot siyasətindən istifadə, biznes – plandan istifadə;

73. Analitik balans-nettonun tərtib edilməsində məqsəd:

- maliyyə vəziyyətini təhlil etmək;
- balansın valyutasına təsir edən amilləri müəyyən etmək.
- balansın passivi maddələri üzrə məlumatları qiymətləndirilmək;
- √ maliyyə göstəricilərin düzgün hesablanması məqsədi ilə maddələrin dəqiqləşdirilməsi;
- balansın aktivi maddələri üzrə məlumatları qiymətləndirilmək;

74. Balans informasiyasının etibarlılığı qiymətləndirilir:

- balansın müvafiq uçot məlumatlarına uyğunluğuna görə;
- aktiv və passivlərin qiymətləndirilməsinin korrektiliyinə görə;
- maliyyə vəziyyətini səciyyələndirən mühüm məlumatların açıqlan-masının tamlılığına görə;
- təşkilatın uçot və daxili nəzarət sisteminin keyfiyyətinə görə;
- √ yuxarıda qeyd olunan bütün amillərə görə .

75. Balansın xüsusiyyətinin təhlili zamanı zəruridir:

- uzun müddətli maliyyələşmə mənbələrinin payını qiymətləndirmək;

- debitor və kreditor borclarının yaranması şərtlərini, ödənilməsini müqayisə etmək;
- balansın likvidliyini qiymətləndirmək;
- xüsusi kapital və öhdəliklərin nisbətini səciyyələndirmək;
- √ yuxarıda qeyd olunanları ardıcıl həyata keçirmək.

76. Balansın xüsusiyyəti müəyyən edilir:

- √ aktivlərin və passivlərin quruluşu və onların nisbəti ilə.
- aktivlərin və passivlərin tərkibi ilə;
- aktivlərin tərkibi və quruluşu ilə;
- aktivlərin və passivlərin quruluşu ilə;
- passivlərin tərkibi və quruluşu ilə;

77. Balansın təhlilinin əsas məqsədləri:

- təşkilatın maliyyə sabitliyini qiymətləndirmək;
- təşkilatın maliyyə nəticələrini qiymətləndirmək.
- təşkilatın əmlak vəziyyətini qiymətləndirmək;
- √ təşkilatın mənfəət qazanmaq qabiliyyətini qiymətləndirmək, onun əmlak və maliyyə vəziyyəti haqqında informasiya əldə etmək ;
- təşkilatın uçot siyasətinin düzgünlüyünü qiymətləndirmək;

78. Təşkilatın likvidliyinin qiymətləndirilməsində maraqlıdır:

- mülkiyyətçilər;
- dövlət;
- menecerlər.
- səhmdarlar;
- √ kreditorlar;

79. Təşkilatın maliyyə vəziyyəti haqqında informasiya səciyyələndirir:

- təşkilatın potensial resurslarından istifadənin səmərəliliyini;
- təşkilatın kreditor borclarını.
- təşkilatın debitor borclarını;
- √ təşkilatın likvidliyini və ödəmə qabiliyyətini ;
- təşkilatın pul vəsaitlərinə olan tələbatını;

80. Təşkilatın fəaliyyətinin səmərəliliyinin qiymətləndirilməsində maraqlıdır:

- kreditorlar;
- mühasiblər.
- maliyyə analitikləri;
- √ mülkiyyətçilər;
- səhmdarlar;

81. Dövrü aktivlərin dövretmə əmsalı hesablanır:

- dövrü və qeyri-dövrü aktivlərinin nisbəti kimi;
- √ satışdan pul gəlirinin dövrü aktivlərinin orta dəyərində nisbəti kimi;
- qeyri-dövrü aktivlərinin balansın valyutasına nisbəti kimi;
- satışdan pul gəlirinin qeyri - dövrü aktivlərinin ortadəyərində nisbəti kimi.
- dövrü aktivlərinin balansın valyutasına nisbəti kimi;

82. Dövrü göstəriciləri səciyyələndirir:

- ödəməqabiliyyətini;
- √ işgüzar aktivliyi;
- kreditqaytarma qabiliyyətini;
- gəlirliyi.
- bazar sabitliyini;

83. Hansı göstəricilər müəssisənin işgüzar aktivliyini səciyyələndirir?

- rentabellik göstəriciləri;
- √ dövriyyə göstəriciləri
- maliyyə sabitliyi göstəriciləri;
- ödəmə qabiliyyəti göstəriciləri;
- mənfəət göstəriciləri;

84. Dövriyyə vəsaitlərindən istifadənin səmərəliliyini səciyyələndirən göstərici:

- kapitalın strukturu;
- √ dövriyyə vəsaitlərinin dövr sürəti;
- dövriyyə vəsaitlərinin likvidliyi;
- dövriyyə vəsaitləri ilə təmin olunma.
- dövriyyə vəsaitlərinin strukturu;

85. Xalis dövriyyə kapitalının həcmnin artması şəraitində likvidliyin itirilməsi riski:

- artır;
- √ azalır;
- əvvəl azalır, sonra artır;
- risk yoxdur.
- əvvəl artır, sonra azalır;

86. Cari likvidlik əmsalı səciyyələndirir:

- təşkilatın maliyyə vəziyyətinin borc mənbələrindən asılı olmamasını;
- √ dövriyyə aktivlərin likvidliyinin ümumi qiymətini;
- qısamüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkünlü-yünü;
- uzunmüddətli öhdəliklərin hansı hissəsinin ödənilməsinin mümkünlüyünü.
- təşkilatın maliyyə vəziyyətinin borc mənbələrindən asılı olmasını;

87. Təşkilatın ödəmə qabiliyyətini qiymətləndirmək üçün istifadə olunan göstərici:

- kreditor borclarının dövrəni əmsalı;
- √ cari likvidlik əmsalı;
- aktivlərin rentabelliği ;
- xüsusi kapitalın rentabelliği.
- debitor borclarının dövrəni əmsalı;

88. Müəssisənin likvidliyinin ümumi göstəricisi:

- xalis dövriyyə vəsaitlərinin monevrlük əmsalı;
- √ cari likvidlik əmsalı;
- dövriyyə vəsaitlərinin dövretmə sürəti;
- aralıq (böhranlı) likvidlik əmsalı
- müstəqillik əmsalı;

89. Təşkilatın müflisləşməsi ehtimalı aşağıdakı göstərici vasitəsi ilə qiymətləndirilir:

- mütləq likvidlik əmsalı;
- √ cari likvidlik əmsalı;
- müstəqillik əmsalı;
- maliyyə riski əmsalı.
- aralıq (böhranlı) likvidlik əmsalı;

90. Dövriyyə kapitalının qısamüddətli öhdəliklərə nisbəti səciyyələndirir?

- mütləq likvidlik əmsalını;

- ✓ cari likvidlik əmsalını;
- maliyyə sabitliyi əmsalını;
- müstəqillik əmsalını.
- aralıq likvidlik əmsalını;

91. Xalis dövrüyyə aktivləri hesablanır:

- qeyri-dövrüyyə və dövrüyyə aktivləri arasında fərq kimi;
- ✓ dövrüyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi ;
- xüsusi və borc kapitalı arasında fərq kimi;
- qeyri dövrüyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi.
- dövrüyyə və qeyri-dövrüyyə aktivləri arasında fərq kimi;

92. Xalis dövrüyyə kapitalı hesablanır:

- təşkilatın cari öhdəlikləri və cari aktivləri arasında fərq kimi;
- ✓ təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərq kimi ;
- pul vəsaitləri çıxılmaqla dövrüyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi;
- xüsusi kapital və borc kapitalı arasında fərq kimi .
- məcmu aktivlər və dövrüyyə aktivlər arasında fərq kimi;

93. Yüksək likvid aktivlər və qısamüddətli debitor borclarının cəminin qısamüddətli öhdəliklərə nisbəti səciyyələndirir?

- mütləq likvidlik əmsalını;
- ✓ aralıq likvidlik əmsalını;
- maliyyə sabitliyi əmsalını;
- müstəqillik əmsalını.
- cari likvidlik əmsalını;

94. Təşkilatın aktivlərinin quruluşunun təhlilinin məqsədi?

- xalis dövrüyyə kapitalını qiymətləndirmək;
- ✓ aktivlərin keyfiyyətini qiymətləndirmək
- təşkilatın maliyyə sabitliyini qiymətləndirmək;
- təşkilatın ödəmə qabiliyyətini qiymətləndirmək.
- təşkilatın işlək kapitalını qiymətləndirmək;

95. Maliyyə hesabatının beynəlxalq standartlarına görə obyektin aktiv kimi tanınması üçün:

- təşkilatın sərəncamında olmalıdır, dəyər ifadəsində əks etdirilməlidir, istifadə üçün razılıq almalıdır;
- ✓ təşkilat təsərrüfat vəsaitləri üzərində nəzarəti əldə etməli, həmin vəsaitlər gələcəkdə təşkilata iqtisadi fayda gətirməlidir, kifayət dərəcədə etibarlı ölçülməlidir;
- dəyərə malik olmalıdır, digər təşkilata əvəzsiz verilməsi üçün əldə edilməlidir;
- dəyəri ödənilməmək şərti ilə digər təşkilata verilməlidir.
- maddi - əşya formasında olmalıdır, digər təşkilata əvəzsiz verilməsi üçün əldə edilməlidir ;

96. Aktivlər aşağıdakı hallarda təşkilata iqtisadi fayda bilər:

- satış üçün nəzərdə tutulmuş məhsulların istehsalı prosesində təcrid olunmuş halda və ya digər aktivlərlə birlikdə istifadə olunduqda;
- ✓ yuxarıda qeyd olunan bütün şərtlərin məcmusu .
- öhdəliklərin ödənilməsi üçün istifadə olunduqda;
- təşkilatın mülkiyyətçiləri arasında bölüşdürüldükdə;
- digər aktivlərə dəyişdirildikdə;

97. Təsərrüfat vəsaitləri aşağıdakı şərtlərlə təmin edildikdə aktiv kimi tanınır:

- təsərrüfat ehtiyaclarına və borcların örtülməsinə sərf edildikdə;
- ✓ hesabat və ya ötən dövrlərdə baş verən təsərrüfat əməliyyatları nəticəsində təşkilat təsərrüfat vəsaitləri üzərində nəzarət hüququnu əldə etmişdir və onlar gələcəkdə ona iqtisadi fayda gətirəcəkdir;
- gələcəkdə təşkilata iqtisadi fayda gətirəcəkdir, zərərlərin silinməsinə yönəldikdə;

- təşkilat təsərrüfat vəsaitləri üzərində nəzarət hüququnu əldə etdikdə, borcların ödənilməsinə yönəldikdə.
- qiymətli kağızlara investisiya edildikdə, zərərlərin silinməsinə yönəl-dikdə;

98. Aktiv:

- keçmiş hadisələrin nəticəsi kimi müəssisəyə gələcəkdə iqtisadi səmərə əldə etməyə imkan verə biləcəyi gözlənilən ehtiyatlardır;
- ✓ keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi səmərə əldə etməyə imkan verə biləcəyi gözlənilən ehtiyatlardır;
- müəssisənin keçmiş hadisələrdən yaranmış və iqtisadi səmərəni əmələ gətirən ehtiyatların müəssisədən çıxmasıdır;
- doğru cavab yoxdur.
- hesabat dövründə əldə edilən və gələcəkdə iqtisadi səmərə əldə etmək məqsədi ilə satılacaq ehtiyatlardır;

99. Aktivlər:

- təşkilatın sıyrıcamında qalan və sonradan istifadə ediləcək xalis mənfəətidir;
- ✓ müəssisənin keçmiş hadisələrin nəticəsində nəzarət etdiyi və müəssisəyə gələcək iqtisadi səmərə gətirəcəyi gözlənilən resursdur;
- təşkilatın kassada və bank hesablarında olan pul vəsaitləridir;
- kommersiya əməliyyatlarının aparılması üçün zəruri olan kapitaldır.
- kommersiya fəaliyyəti və bank qısamüddətli və uzunmüddətli kreditlərin ödənilməsi üçün zəruri olan təsərrüfat vəsaitləridir;

100. Yüksək likvid aktivlərin qısamüddətli öhdəliklərə nisbəti səciyyələndirir?

- cari likvidlik əmsalını;
- ✓ mütləq likvidlik əmsalını;
- maliyyə sabitliyi əmsalını;
- müstəqillik əmsalını.
- aralıq likvidlik əmsalını;

101. Qısamüddətli maliyyə qoyuluşları aid edilir?

- kassada pul vəsaitlərinə;
- ✓ pul ekvivalentlərinə;
- bankda olan pul vəsaitlərinə;
- səhm üzrə dividendlərə.
- hesablaşma hesabında pul vəsaitlərinə;

102. Təşkilatın cari aktivlərindən cari passivlərini çıxmaqla hansı göstəricini müəyyən etmək olar?

- işlək kapitalı;
- ✓ xalis dövriyyə kapitalını;
- borc kapitalını;
- əsas kapitalı.
- xüsusi kapitalı;

103. Təşkilatın dövriyyə aktivlərinin likvidliyinin ümumi qiymətini səciyyələndirən əmsal?

- aralıq likvidlik əmsalı;
- ✓ cari likvidlik əmsalı;
- müstəqillik əmsalı;
- maliyyə sabitliyi əmsalı.
- mütləq likvidlik əmsalı.

104. Təşkilatın mütləq likvid və tez realizə olunan aktivlər hesabına qısamüddətli öhdəliklərinin hansı hissəsini ödəyə bilməsini səciyyələndirən əmsal?

- ✓ aralıq likvidlik əmsalı;
- maliyyə sabitliyi əmsalı.
- cari likvidlik əmsalı;
- mütləq likvidlik əmsalı.
- müstəqillik əmsalı;

105. Təşkilatın özünün pul vəsaiti və qiymətli kağızları hesabına qısamüddətli öhdəliklərinin hansı hissəsini ödəyə bilməsini səciyyələndirən əmsal?

- cari likvidlik əmsalı;
- ✓ mütləq likvidlik əmsalı.
- müstəqillik əmsalı;
- maliyyə sabitliyi əmsalı.
- aralıq likvidlik əmsalı;

106. Cari likvidlik əmsalının mahiyyəti?

- müəssisənin maliyyə sabitliyinin ümumi göstəricisidir;
- ✓ müəssisənin likvidliyinin ümumi göstəricisidir.
- müəssisənin investisiya fəaliyyətinin ümumi göstəricisidir.
- müəssisənin maliyyə fəaliyyətinin ümumi göstəricisidir;
- müəssisənin işgüzar fəallığının ümumi göstəricisidir;

107. Cari likvidlik əmsalından istifadənin məqsədi nədir?

- xüsusi kapitaldan istifadəni qiymətləndirmək;
- ✓ təşkilatın ödəmə qabiliyyətin qiymətləndirmək;
- təşkilatın maliyyə sabitliyini qiymətləndirmək;
- təşkilatın işgüzar aktivliyini qiymətləndirmək.
- təşkilatın maliyyə sabitliyini qiymətləndirmək;

108. Cari (ümumi) likvidlik əmsalı hesablanır:

- dövriyyə aktivlərinin kreditor borclarına nisbəti kimi;
- ✓ dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- məcmu aktivlərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
- məcmu aktivlərin qısamüddətli öhdəliklərə nisbəti kimi.
- dövriyyə aktivlərinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;

109. Aralıq (böhranlı) likvidlik əmsalı səciyyələndirir:

- təşkilat mütləq likvid və tez realizə olunan aktivlər hesabına uzunmüddətli öhdəliklərinin hansı hissəsini ödəyə bilər;
- nə dərəcədə cari aktivlər cari passivləri örtür.
- təşkilat yaxın dövrə bütün öhdəliklərinin hansı hissəsini ödəyə bilər ;
- ✓ təşkilat mütləq likvid və tez realizə olunan aktivlər hesabına qısamüddətli öhdəliklərinin hansı hissəsini ödəyə bilər;
- təşkilat dövriyyə aktivləri hesabına qısamüddətli öhdəliklərinin hansı hissəsini ödəyə bilər;

110. Aralıq (böhranlı) likvidlik əmsalı hesablanır:

- pul vəsaiti və qısamüddətli debitor borclarının cəminin kreditor borclarına nisbəti kimi;
- ✓ pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin bütün öhdəliklərə nisbəti kimi;
- pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin uzunmüddətli öhdəliklərə nisbəti kimi.
- pul vəsaiti, qiymətli kağızlar və qısamüddətli debitor borclarının cəminin kreditor borclarına nisbəti kimi;

111. Mütləq likvidlik əmsalının minimal həddi:

- 1;
- ✓ 0,2 – 0,25;
- 3;
- 5
- 2;

112. Mütləq likvidlik əmsalı hesablanır:

- pul vəsaitlərinin kreditör borclarına nisbəti kimi;
- √ pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının qısamüddətli öhdəliklərə nisbəti kimi;
- pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşlarının bank kreditlərinə nisbəti kimi;
- pul vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi.
- pul vəsaitlərinin və qısamüddətli maliyyə qoyuluşlarının kreditör borclarına nisbəti kimi;

113. Təşkilatın ən likvid aktivlərinə aid edilir:

- gələcək dövrlərin xərcləri;
- √ pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşları ;
- ödəmə müddəti 12 aya qədər olan debitor borcları;
- bitməmiş istehsalat.
- qeyri-dövriyyə aktivləri;

114. Pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşları səciyyələndirir?

- tez satıla bilən aktivləri;
- √ yüksək likvid aktivləri;
- çətin realizə olunan aktivləri;
- orta riskli aktivləri.
- ləng satıla bilən aktivləri;

115. Yüksək likvid aktivlərin payının artması əks etdirir?

- təşkilatın öhdəliklərinin quruluşunda müsbət dəyişikliyi;
- √ təşkilatın aktivlərinin quruluşunda müsbət dəyişikliyi.
- təşkilatın xüsusi kapitalının quruluşunda müsbət dəyişikliyi;
- təşkilatın xüsusi kapitalının quruluşunda mənfi dəyişikliyi;
- təşkilatın öhdəliklərinin quruluşunda mənfi dəyişikliyi;

116. Təşkilatın likvidliyini və ödəmə qabiliyyətini səciyyələndirir?

- təşkilatın maliyyə nəticələri haqqında informasiya;
- √ təşkilatın maliyyə vəziyyəti haqqında informasiya;
- təşkilatın investisiya cəlbediciliyi haqqında informasiya;
- təşkilatın maliyyə fəaliyyəti haqqında informasiya.
- təşkilatın işgüzar aktivliyi haqqında informasiya;

117. Zəif realizə olunan aktivlərə aiddir:

- pul vəsaitləri + debitor borcları;
- ehtiyatlar+qeyri maddi aktivlər;
- ehtiyatlar + debitor borcları + digər dövriyyə aktivləri;
- √ ehtiyatlar + hazır məhsul;
- əsas vəsaitlər.

118. Hansı aktivlər çətin realizə olunan aktivlərə aiddir?

- uzunmüddətli maliyyə qoyuluşu, material ehtiyatları;
- √ əsas vəsaitlər, qeyri-maddi aktivlər, uzunmüddətli maliyyə qoyuluşu, bitməmiş istehsal.
- ehtiyat və məsrəflər, qeyri-maddi aktivlər;
- hazır məhsul, əsas vəsaitlər, qeyri-maddi aktivlər;
- əsas vəsaitlər və bitməmiş tikinti, debitor borcları;

119. Təşkilatın fəaliyyətinin səmərəliliyinin maliyyə diaqnostikası üçün əsas göstərici hesab olunur:

- maliyyə hesabatı məlumatları;
- √ xüsusi kapitalın gəlirliliyi göstəricisi ;
- əmlak vəziyyəti;
- kreditödəmə qabiliyyəti.

- likvidlik və ödəmə qabiliyyəti;

120. Qeyri-maddi aktivlərə amortizasiya hesablanır:

- xətti;
- √ təşkilatın qəbul etdiyi uçot siyasətinə uyğun;
- azalan qalıqla;
- sürətli amortizasiya norması əsasında.
- məhsulun həcminə proporsional;

121. Qeyri maddi aktivlərin təhlilinin məqsədləri:

- qeyri-maddi aktivlərin strukturunun təhlili;
- √ qeyri-maddi aktivlərin tərkibinin, dinamikasının və istifadəsinin təhlili;
- qeyri – maddi aktivlər üzrə amortizasiyanın qiymətləndirilməsi;
- qeyri – maddi aktivlərdən istifadənin təhlili.
- qeyri – maddi aktivlərin qiymətləndirilməsi;

122. Qeyri-maddi aktivlər uçota qəbul edilir:

- ilkin qiyməti ilə;
- √ onların əldə olunmasına və ya yaradılmasına faktiki xərclər məbləğində və onların istifadəyə yararlı vəziyyətə gətirilməsinə xərc məbləğində;
- alış dəyəri ilə;
- diskontlaşdırılmış qiymət ilə.
- orta satış qiyməti ilə;

123. Yararlıq əmsalı aşağıdakı kimi hesablanır:

- əsas vəsaitlərin ilkin dəyərinin əsas vəsaitlərin qalıq dəyərinə nisbəti;
- √ əsas vəsaitlərin qalıq dəyərinin onların ilkin dəyərinə nisbəti ;
- dövrüyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin hesabat dövründə daxil olmuş vəsaitlərin dəyərinə nisbəti ;
- hesabat ilində dövrüyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
- hesabat dövründə daxil olmuş və dövrüyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin nisbəti;

124. Əsas vəsaitlərin köhnəlməsi əmsalı aşağıdakı kimi hesablanır:

- əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların bərpa dəyərinə nisbəti ;
- √ əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların ilkin dəyərinə nisbəti
- əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların orta illik dəyərinə nisbəti;
- dövrüyyədən çıxarılmış əsas vəsaitlərin onların orta illik dəyərinə nisbəti.
- əsas vəsaitlərin istismarı dövründə toplanmış amortizasiyanın onların qalıq dəyərinə nisbəti;

125. Əsas vəsaitlərin köhnəlmə əmsalı aşağıdakı metodla hesablanır:

- xətti;
- √ yuxarıda qeyd olunan üsulların biri ilə.
- dəyərin istifadə müddəti üzrə silinməsi;
- dəyərin məhsulun həcminə proporsional silinməsi;
- azalan qalıq;

126. Əsas vəsaitlərin texniki vəziyyətinin təhlilində istifadə olunan göstəricilərə aiddir:

- əsas fondların rentabelliği;
- √ yararlılıq və köhnəlmə əmsalları ;
- fondtutumu əmsalı;
- əsas vəsaitlərin daxil olması əmsalı.
- əməyin fondla silahlanması;

127. Əsas fondların təzələnməsi əmsalı aşağıdakı kimi hesablanır:

- hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin sonuna əsas vəsaitlərin dəyərinə nisbəti;
- √ daxil olmuş əsas vəsaitlərin dəyərinin hesabat dövründə dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinə nisbəti;
- hesabat dövründə dövriyyədən çıxarılmış əsas vəsaitlərin dəyərinin daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti;
- hesabat ilində daxil olmuş əsas vəsaitlərin dəyərinin əsas vəsaitlərin orta illik dəyərinə nisbəti.
- hesabat dövründə daxil olmuş əsas vəsaitlərin ilin əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti;

128. Əsas vəsaitlərin dövriyyədən çıxması əmsalı hesablanır:

- dövriyyədən çıxmış əsas vəsaitlərinin dəyərinin onların köhnəlməsi məbləğinə nisbəti kimi;
- √ dövriyyədən çıxmış əsas vəsaitlərinin dəyərinin dövrün əvvəlinə əsas vəsaitlərin dəyərinə nisbəti kimi;
- dövriyyədən çıxmış əsas vəsaitlərinin dəyərinin dövrün əvvəlinə onların qalıq dəyərinə nisbəti kimi;
- dövriyyədən çıxmış əsas vəsaitlərinin dəyərinin dövriyyəyə daxil olmuş əsas vəsaitlərin dəyərinə nisbəti kimi.
- dövriyyədən çıxmış əsas vəsaitlərinin dəyərinin dövrün sonuna əsas vəsaitlərin dəyərinə nisbəti kimi;

129. Əsas vəsaitlərin daxil olması əmsalı hesablanır:

- daxil olmuş əsas vəsaitlərin dəyərinin dövrün əvvəlinə əsas vəsaitlərin dəyərinə;
- √ daxil olmuş əsas vəsaitlərin dəyərinin dövrün sonuna əsas vəsaitlərin ümumi dəyərinə nisbəti kimi ;
- daxil olmuş əsas vəsaitlərin dəyərinin onların qalıq dəyərinə nisbəti kimi;
- daxil olmuş əsas vəsaitlərin dəyərinin onların köhnəlmə məbləğinə nisbəti kimi.
- dövriyyədən çıxmış əsas vəsaitlərin dövrün sonuna əsas vəsaitlərin dəyərinə nisbət kimi;

130. Əsas vəsaitlərin texniki vəziyyətini xarakterizə edən göstəricilərə aid edilir:

- bütün cavablar doğrudur;
- əsas fondların fondverimi;
- √ əsas vəsaitlərin köhnəlməsi əmsalı;
- əsas fondların rentabelliyi.
- əsas vəsaitlərin daxil olması əmsalı;

131. Əsas vəsaitlərin hərəkətini xarakterizə edən göstəricilərə aid edilir:

- əsas vəsaitlərin köhnəlməsi əmsalı;
- √ əsas vəsaitlərin daxil olması əmsalı;
- əsas fondların fondverimi;
- əsas fondların rentabelliyi.
- əsas vəsaitlərin yararlıq əmsalı;

132. Əsas vəsaitlərin təhlilinin vəzifələri:

- əsas vəsaitlərin mövcudluğunun təhlili;
- √ bütün cavablar doğrudur.
- əsas vəsaitlərin hərəkətinin və texniki vəziyyətinin təhlili;
- əsas vəsaitlərin istifadəsinin qiymətləndirilməsi;
- əsas vəsaitlərin tərkibinin və strukturunun təhlili;

133. Pul vəsaitləri və qısamüddətli maliyyə qoyuluşları aid edilir?

- tez realizə olunan aktivlərə;
- √ yüksək likvid aktivlərə;
- ləng realizə olunan aktivlərə;
- doğru cavab yoxdur.
- zəif realizə olunan aktivlərə;

134. Dövriyyə aktivlərinin dövr sürətinin artması təmin edir:

- mənfəət məbləğinin və debitor borclarının artımını;
- √ mənfəət məbləğinin artımını və borc resruslara tələbatın azalmasını ;
- debitor və kreditor borclarının artımını;

- kreditör borclarının artımını;
- bank kreditlərinə və borc resruslara tələbatın azalmasını;

135. Dövrüyyə aktivlərinin dövr sürətinin azalması səbəb olur:

- balansda aktivlərin qalıqlarının azalmasına;
- ✓ balansda aktivlərin qalıqlarının artmasına;
- mənfəət məbləğinin artmasına;
- balansın valyutasının azalmasına.
- dövrüyyə aktivlərinin cəlb olunmasına;

136. Risk dərəcəsinə görə dövrüyyə aktivlərini qruplaşdırmaq olar:

- minimal və yüksək riskli;
- ✓ minimal, aşağı, orta və yüksək riskli.
- orta və yüksək riskli;
- aşağı və yüksək riskli;
- aşağı və orta riskli;

137. Təşkilatın xüsusi kapitalı, qısamüddətli bank kreditləri və kreditör borcları səciyyələndirir?

- təşkilatın əsas vəsaitlərinin maliyyələşdirilməsi mənbələrini;
- ✓ təşkilatın dövrüyyə kapitalının maliyyələşdirilməsi mənbələrini;
- təşkilatın büdcə qarşısında öhdəliklərinin maliyyələşdirilməsi mənbələrini;
- təşkilatın işçilər qarşısında öhdəliklərinin maliyyələşdirilməsi mənbələrini;
- təşkilatın investisiya layihələrinin maliyyələşdirilməsi mənbələrini;

138. Dövrüyyə aktivlərinə aid edilmir:

- debitor borcları;
- ✓ bina, tikili və avadanlıqlar;
- pul vəsaitləri;
- qısamüddətli maliyyə qoyuluşları.
- material ehtiyatları;

139. Aktiv aşağıdakı tələblərə cavab verdiyi halda qısamüddətli sayıla bilər:

- aktivin satılması və ya istifadə olunması normal əməliyyat dövrünə təsadüf edəcəyi gözlənildikdə;
- ✓ yuxarıda qeyd olunan bütün variantlar.
- hesabat tarixindən sonra 12 ay ərzində satılması gözlənildikdə ;
- hesabat tarixindən sonra ən azı 12 ay ərzində dövrüyyəyə buraxılması və öhdəliklərin yerinə yetirilməsi üçün istifadə olunmasına məhdudiyət qoyulmayan pul vəsaitləri və onların ekvivalentlərini nəzərdə tutduqda;
- əsasən satış üçün nəzərdə tutulduqda;

140. Xalis pul aktivləri nəyi səciyyələndirir?.

- balansın pul vəsaitləri və onların ekvivalentləri, qısamüddətli kredit və borclar;
- ✓ pul vəsaitləri və pul öhdəlikləri məbləqlərinin fərqi;
- balansın passivinin pul və qeyri pul maddələrinin fərqi;
- balansın pul və qeyri pul maddələrinin cəmi.
- balansın aktivinin pul və qeyri pul maddələrinin fərqi;

141. Aktivlərin təhlili zamanı zəruridir:

- aktivin ayrı-ayrı maddələrinin və onların əhəmiyyətliliyini qiymətləndirmək;
- ✓ yuxarıda qeyd olunanların hamısını ardıcıl tətbiq etmək.
- aktivin dəyişməsi dinamikasını pul gəlirlərinin dəyişməsi ilə müqayisə etmək;
- dövrüyyə aktivlərinin və qısamüddətli öhdəliklərin dəyişməsi dinamikasını müqayisə etmək;
- uçot siyasətinin dəyişməsi faktını müəyyən etmək;

142. MHBS və MMUS –yə görə aktivlər qiymətləndirilir:

- mümkün satış qiyməti;
- diskontlaşdırılmış dəyər ilə.
- faktiki (ilkin) alış dəyəri ilə;
- cari (bərpa) dəyəri ilə;
- ✓ bütün cavablar doğrudur

143. Aktivləri qruplaşdırmaq olar:

- pul vəsaitləri və onların ekvivalentləri;
- ehtiyatlar.
- qısamüddətli (dövriyyə) aktivlər;
- uzun müddətli (qeyri dövriyyə) aktivlər;
- ✓ dövriyyə və qeyri dövriyyə aktivləri;

144. Maliyyə hesabatlarının beynəlxalq standartlarına və mühasibat uçotu konsepsiyasına görə aktivlər qiymətləndirilir:

- faktiki (ilkin) alış dəyəri ilə;
- diskontlaşdırılmış dəyəri ilə;
- mümkün satış qiyməti ilə;
- ✓ uçot siyasətinə uyğun.
- cari (bərpa) dəyəri ilə;

145. Maliyyə əmsallarının dinamikasının qiymətləndirilməsində istifadə olunur:

- şaquli təhlil;
- ✓ üfiqi təhlil;
- proqnoz təhlil;
- maliyyə əmsalları.
- trend təhlil;

146. Aktivlərin dövr sürəti hesablanır:

- satışdan pul gəlirinin cari aktivlərə nisbəti kimi;
- ✓ satışdan pul gəlirinin aktivlərə nisbəti kimi;
- cari aktivlərin satışdan pul gəlirinə nisbəti kimi;
- aktivlərin satışdan pul gəlirinə nisbəti kimi.
- xalis mənfəətin aktivlərə nisbəti kimi;

147. Aktivlərin dövrünün artması təmin edir:

- məhsulun rentabelliyyəsinin azalması;
- ✓ aktivlərin rentabelliyyəsinin artımını;
- aktivlərin rentabelliyyəsinin azalmasını;
- xərclərin rentabelliyyəsinin azalması.
- məhsulun rentabelliyyəsinin artımını;

148. Aktivlərin və xüsusi kapitalın gəlirliyi göstəriciləri asılıdır:

- didend çıxımı normalarından;
- ✓ kapitalın quruluşundan;
- balansın likvidliyindən;
- təşkilatın ödəmə qabiliyyətindən.
- səhmin kurs dəyərindən;

149. Dövriyyə aktivlərinin dövr sürətinin azalması səbəb olur:

- balansda aktivlərin qalıqlarının azalmasına;
- ✓ balansda aktivlərin qalıqlarının artmasına;

- mənfəət məbləğinin artmasına;
- balansın valyutasının azalmasına.
- dövriyyə aktivlərinin cəlb olunmasına;

150. Debitor borclarının təhlilində istifadə olunan göstəricilər sistemi:

- dövriyyə aktivlərinin ümumi həcmində debitor borclarının payı;
- √ yuxarıda qeyd olunan bütün variantlar .
- debitor borclarının satışın həcminə nisbəti;
- debitor borclarının ödənilmə müddəti;
- debitor borclarının ümumi məbləğində şübhəli debitor borclarının payı;

151. Debitor borclarının həcminə təsir göstərir:

- mühasibat uçotunun vəziyyəti, məhsulun qiyməti;
- √ satışın ümumi həcmi, hesablaşmanın şərtləri, alıcıların ödəmə intizamı;
- satışın ümumi həcmi, məhsulun qiyməti;
- mühasibat uçotunun vəziyyəti, məhsulun keyfiyyəti,
- məhsulun keyfiyyəti, məhsulun qiyməti;

152. Debitor borclarının dövretmə sürəti necə hesablanır:

- debitor borclarının orta məbləğinin təhlil olunan dövrdəki günlərin miqdarına nisbətindən satışın həcminə hasili kimi;
- √ pul gəlirlərinin debitor borclarının orta məbləğinə nisbəti kimi kimi;
- pul gəlirlərinin debitor borclarının orta məbləğinə hasili kimi;
- debitor borclarının orta məbləğinin pul gəlirlərinə nisbəti kimi kimi;
- debitor borclarının orta məbləğinin təhlil olunan dövrdəki günlərin miqdarına hasilinin satışın həcminə nisbəti kimi;

153. Debitor borclarının ödənmə müddəti necə hesablanır:

- debitor borclarının orta məbləğinin təhlil olunan dövrdəki günlərin miqdarına nisbətindən satışın həcminə hasili kimi;
- √ debitor borclarının orta məbləğinin təhlil olunan dövrdəki günlərin miqdarına hasilinin satışın həcminə nisbəti kimi;
- pul gəlirlərinin debitor borclarının orta məbləğinə nisbəti kimi kimi;
- debitor borclarının orta məbləğinin pul gəlirlərinə nisbəti kimi kimi;
- pul gəlirlərinin debitor borclarının orta məbləğinə hasili kimi;

154. Debitor borclarına daxil deyildir:

- sair əməliyyatlar üzrə işçilərin borcları;
- √ verilmiş veksellər üzrə borclar
- alınmış veksellər üzrə borclar;
- törəmə müəssisələrlə hesablaşmalara üzrə borclar.
- mal, iş və xidmətlərə görə malalanların borcları;

155. Debitor borclarının təhlilinin məqsədi:

- alıcı və sifarişçilərin ödəmə intizamının qiymətləndirilməsi;
- √ yuxarıda qeyd olunan bütün variantlar.
- debitor borclarının tərkibində şübhəli borcların müəyyən olunması;
- alıcıların kreditləşdirilməsi siyasətinin işlənilməsi hazırlanması;
- debitor borcları riskinin və vəsaitlərin qaytarılmaması ehtimalının təhlili;

156. Material – istehsal ehtiyatlarının təhlili prosesində aşağıdakı göstəricilərdən istifadə olunur:

- aktivlərin ümumi həcmində material – ehtiyatlarının xüsusi çəkisi;
- √ məcmu aktivlərin, dövriyyə aktivlərinin həcmində material – ehtiyatlarının payı, onların dövr müddəti;
- material- istehsal ehtiyatlarının xüsusi çəkisi, material ehtiyatlarının ilin sonuna qalığı;
- material- istehsal ehtiyatlarının ilin əvvəlinə qalığı .
- dövriyyə aktivlərinin həcmində material – istehsal ehtiyatlarının xüsusi çəkisi;

157. Material-istehsal ehtiyatlarının (satış qiyməti ilə uçota alınan mallar istisna olmaqla) faktiki maya dəyəri müəyyən edilir:

- hər bir vahidinin maya dəyəri ilə;
- ✓ təşkilatın uçot siyasətinə uyğun yuxarıda qeyd olunan metodların biri ilə.
- satın alınma vaxtına görə birincinin maya dəyəri (FIFO);
- satın alınma vaxtına görə sonuncunun maya dəyəri ilə (LIFO);
- orta maya dəyəri ilə;

158. Material qiymətlilərinin dəyərinin azalması üzrə ehtiyatlar yaradılır:

- ehtiyat kapitalından inflyasiya səviyyəsi həcmində;
- ✓ bazar dəyəri faktiki dəyərdən aşağı olduqda maliyyə nəticələri hesabına həmin fərq məbləğində ;
- material qiymətlərinin faktiki və ilkin dəyəri arasında fərq məbləğində;
- ötən ilki səviyyədə.
- material qiymətlərinin dəyərinin 1/5 hissəsi həcmində;

159. Balans hesablarında ehtiyat və məsrəflərin nəzərə çarpacaq artımı səciyyələndirir:

- təşkilatın fəaliyyətinin genişləndirilməsi;
- ✓ dövrüyyə vəsaitlərinin dövr sürətinin ləngiməsini;
- müəssisənin sabitliyinin azalması;
- inflyasiya səviyyəsinin yüksək olması.
- əmtəə – material qiymətlilərinin göndərilməsi qrafikinin pozulmasını;

160. Material-istehsal ehtiyatları balansda ilin sonuna əks etdirilir:

- ilkin dəyəri ilə;
- ✓ material qiymətlilərin dəyərinin aşağı düşməsinə görə ehtiyatlar çıxıl-maqla;
- faktiki maya dəyəri ilə;
- istehsal maya dəyəri ilə.
- faktiki dəyəri ilə;

161. Dövr ərzində satılmış məhsulun dəyərinin dövr ərzində dövrüyyə aktivlərinin orta illik dəyərinə nisbəti səciyyələndirir?

- xüsusi kapitalın manevrlik əmsalını;
- ✓ dövrüyyə aktivlərinin dövretmə əmsalını;
- maliyyə sabitliyi əmsalını;
- maliyyələşdirmə əmsalını.
- təşkilatın ödəmə qabiliyyətini;

162. Xüsusi kapitalın qısamüddətli aktivlərin maliyyələşdirilməsində payı səciyyələndirir?

- maliyyə sabitliyi əmsalını;
- ✓ xüsusi kapitalın manevrlik əmsalını;
- maliyyə riski əmsalını;
- maliyyələşdirmə əmsalını.
- təşkilatın ödəmə qabiliyyətini;

163. Kapitalın kapital və öhdəliklərin cəminə nisbəti səciyyələndirir?

- xüsusi kapitalın manevrlik əmsalını;
- ✓ müstəqillik əmsalını.
- maliyyə sabitliyi əmsalını;
- maliyyələşdirmə əmsalını;
- təşkilatın ödəmə qabiliyyətini;

164. Xüsusi kapital və uzunmüddətli aktivlərin fərqlinin dövrüyyə aktivlərinə nisbəti səciyyələndirir?

- xüsusi kapitalın manevrlik əmsalını;
- ✓ xüsusi dövrüyyə kapitalı ilə təmin olunma əmsalını;

- maliyyə sabitliyi əmsalını;
- maliyyələşdirmə əmsalını.
- təşkilatın ödəmə qabiliyyətini;

165. Dövrüyyə vəsaitlərinin dövr sürətinin ləngiməsi səciyyələndirir?

- balansda debitor borclarının artımını;
- ✓ balansda ehtiyat və məsrəflərin nəzərə çarpacaq artımını;
- balansda öhdəliklərin artımını;
- balansda pul vəsaiti və onların ekvivalentlərinin artımını.
- balansda kreditör borclarının artımını;

166. Satışın maya dəyərinin material ehtiyatlarının orta dəyərinə nisbəti səciyyələndirir?

- təşkilatın ödəmə qabiliyyətini;
- ✓ material ehtiyatların dövretmə əmsalını.
- maliyyələşdirmə əmsalını;
- maliyyə riski əmsalını;
- maliyyə sabitliyi əmsalını;

167. Satışdan pul gəlirinin dövrüyyə aktivlərinin orta dəyərinə nisbəti səciyyələndirir?

- təşkilatın ödəmə qabiliyyətini;
- ✓ dövrüyyə aktivlərin dövretmə əmsalını.
- maliyyələşdirmə əmsalını;
- maliyyə riski əmsalını;
- maliyyə sabitliyi əmsalını;

168. Borc kapitalının xüsusi kapitalla nisbəti səciyyələndirir?

- ✓ maliyyə riski əmsalını;
- xüsusi kapitalın manevrlik əmsalını.
- təşkilatın ödəmə qabiliyyətini;
- maliyyə sabitliyi əmsalını;
- maliyyələşdirmə əmsalını;

169. Xüsusi kapitalın borc kapitalına nisbəti səciyyələndirir?

- əmlakın real dəyəri əmsalını;
- ✓ maliyyələşdirmə əmsalını;
- təşkilatın ödəmə qabiliyyətini;
- xüsusi kapitalın manevrlik əmsalını.
- maliyyə sabitliyi əmsalını;

170. Kapital və uzunmüddətli öhdəliklərin cəminin kapital və öhdəliklərin cəminə nisbəti səciyyələndirir?

- əmlakın real dəyəri əmsalını;
- xüsusi kapitalın manevrlik əmsalını.
- cari aktivlərin xüsusi vəsaitlə örtülməsi əmsalını;
- ✓ maliyyə sabitliyi əmsalını;
- təşkilatın ödəmə qabiliyyətini ;

171. Uzun müddətli öhdəliklərin kapital və uzunmüddətli öhdəliklərin cəminə nisbəti səciyyələndirir?

- əmlakın real dəyəri əmsalını;
- ✓ borc vəsaitlərinin uzunmüddətə cəlb edilməsi əmsalını.
- təşkilatın ödəmə qabiliyyətini ;
- cari aktivlərin xüsusi vəsaitlə örtülməsi əmsalını;
- xüsusi kapitalın manevrlik əmsalını;

172. Xüsusi dövriyyə kapitalının uzunmüddətli aktivlərə nisbəti səciyyələndirir?

- təşkilatın maliyyə sabitliyini;
- √ daimi aktivin indeksi əmsalını.
- xüsusi kapitalın manevrlik əmsalını;
- cari aktivlərin xüsusi vəsaitlə örtülməsi əmsalını;
- təşkilatın ödəmə qabiliyyətini;

173. Xüsusi dövriyyə kapitalının əsas vəsaitlərə, əmtəə-material qiymətlilərinə nisbəti səciyyələndirir?

- təşkilatın maliyyə sabitliyini;
- √ əmlakın real dəyəri əmsalını;
- cari aktivlərin xüsusi vəsaitlə örtülməsi əmsalını;
- xüsusi kapitalın manevrlik əmsalını.
- təşkilatın ödəmə qabiliyyətini ;

174. Xüsusi dövriyyə kapitalının material ehtiyatlarının orta dəyərinə nisbəti səciyyələndirir?

- təşkilatın maliyyə sabitliyini;
- √ material ehtiyatların xüsusi vəsaitlə örtülməsi əmsalını.
- xüsusi kapitalın manevrlik əmsalını;
- cari aktivlərin xüsusi vəsaitlə örtülməsi əmsalını;
- təşkilatın ödəmə qabiliyyətini;

175. Xüsusi dövriyyə kapitalının dövriyyə aktivlərinə nisbəti səciyyələndirir?

- təşkilatın maliyyə sabitliyini;
- √ cari aktivlərin xüsusi vəsaitlə örtülməsi əmsalını;
- xüsusi kapitalın manevrlik əmsalını;
- ehtiyatların xüsusi vəsaitlə örtülməsi əmsalını.
- təşkilatın ödəmə qabiliyyətini;

176. Xüsusi kapitalın manevrlik əmsalı səciyyələndirir

- xüsusi kapitalın uzunmüddətli aktivlərin maliyyələşdirilməsində payını
- √ xüsusi kapitalın qısamüddətli aktivlərin maliyyələşdirilməsində payını
- kapitalın dövr sürətini;
- likvidlik səviyyəsini.
- maliyyə aktivliyinin səviyyəsini;

177. Xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti səciyyələndirir?

- təşkilatın maliyyə sabitliyini;
- √ xüsusi kapitalın manevrlik əmsalını;
- cari aktivlərin xüsusi vəsaitlə örtülməsi əmsalını;
- ehtiyatların xüsusi vəsaitlə örtülməsi əmsalını.
- təşkilatın ödəmə qabiliyyətini;

178. Maya dəyəri ilə satışın həcmnin material ehtiyat-larının orta həcminə nisbəti səciyyələndirir?

- materiallarla təmin olunma səviyyəsini;
- √ material ehtiyatlarının dövretmə sürətini;
- mövcud materialların strukturunu;
- materialların rentabelliğini
- istifadə olunmuş materialların keyfiyyətini;

179. Balansda ehtiyat və məsrəflərin nəzərə çarpacaq artımı səciyyələndirir:

- təşkilatın fəaliyyətinin genişləndirilməsi;
- √ dövriyyə vəsaitlərinin dövr sürətinin ləngiməsini;

- müəssisənin sabitliyinin azalması;
- inflyasiya səviyyəsinin yüksək olması.
- əmtəə – material qiymətlilərinin göndərilməsi qrafikinə pozulmasını;

180. Satışdan pul gəlirinin aktivlərə nisbəti səciyyələndirir?

- aktivlərin rentabelliyini;
- ✓ aktivlərin dövretmə sürətini;
- əməliyyat leviricini;
- maliyyə leviricini.
- aktivlərin quruluşunu;

181. Aktivlərin ümumi həcmində material-istehsal ehtiyatlarının payı hesablanır:

- dövriyyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi;
- material-istehsal ehtiyatlarının qeyri dövriyyə aktivlərinə nisbəti kimi;
- material-istehsal ehtiyatlarının dövriyyə aktivlərinə nisbəti kimi;
- ✓ material-istehsal ehtiyatlarının məcmu aktivlərə nisbəti kimi ;
- materialların dəyərinin məcmu aktivlərə nisbəti kimi.

182. Xüsusi dövriyyə kapitalının (aktivlərinin) manevrlik əmsalı hesablanır:

- dövriyyə vəsaitlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ✓ xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi ;
- satışın həcmində xalis cari aktivlərə nisbəti kimi;
- xüsusi kapitalın balansın valyutasına nisbəti kimi.
- dövriyyə aktivlərinin qısamüddətli öhdəliklərə nisbəti kimi;

183. Material-istehsal ehtiyatlarının dövretmə əmsalı necə hesablanır:

- material-istehsal ehtiyatlarının təhlil olunan dövrdəki günlərin miqdarına hasilinin satışın maya dəyərində nisbəti kimi;
- ✓ pul gəlirlərinin material-istehsal ehtiyatlarının maya dəyərində nisbəti kimi;
- material-istehsal ehtiyatlarının pul gəlirlərinə nisbəti kimi;
- material-istehsal ehtiyatlarının pul gəlirlərinə hasili kimi;
- pul gəlirlərinin material-istehsal ehtiyatlarının maya dəyərində hasili kimi;

184. Material-istehsal ehtiyatlarının dövr müddəti necə hesablanır:

- pul gəlirlərinin material-istehsal ehtiyatlarının maya dəyərində nisbəti kimi;
- ✓ material-istehsal ehtiyatlarının təhlil olunan dövrdəki günlərin miqdarına hasilinin satışın maya dəyərində nisbəti kimi;
- material-istehsal ehtiyatlarının pul gəlirlərinə nisbəti kimi;
- material-istehsal ehtiyatlarının pul gəlirlərinə hasili kimi;
- pul gəlirlərinin material-istehsal ehtiyatlarının maya dəyərində hasili kimi;

185. Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır:

- pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;
- ✓ satışın illik həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
- pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;
- marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.
- pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;

186. Maliyyə sabitliyinin hansı növləri vardır?

- mütləq, normal, qeyri sabit, cari;
- ✓ mütləq, normal, qeyri sabit, böhranlı;
- mütləq, normal, perspektiv, böhranlı;
- mütləq, normal, nisbi, mütləq.
- mütləq, normal, perspektiv, cari;

187. Xüsusi kapitalın təmərgüzləşməsi əmsalının artması ifadə edir:

- maliyyə sabitliyi səviyyəsinin artmasını;
- ✓ maliyyə sabitliyi səviyyəsinin artmasını, xarici investorlardan asılılığın azalmasını
- ümumi mənbələrdə səhmdarların payının azalmasını;
- xarici investorlardan asılılığın artmasını;
- xarici investorlardan asılılığın azalmasını;

188. Maliyyə sabitliyini təmin edən göstəricilər nəyi səciyyələndirir:

- mənbələrin strukturunun keyfiyyətini;
- ✓ xarici mənbələrdən istifadə ilə əlaqədar xərclərin keyfiyyətini;
- təşkilatın fəaliyyətinin gəlirliyini;
- fondlardan istifadənin səmərəliliyini.
- ödəmə qabiliyyətini;

189. Ehtiyatların və xərclərin örtülməsi mənbələrini səciyyələndirmək üçün hansı göstərici haqqında məlumat vacibdir?

- kapital, öhdəliklər;
- ✓ kapital, öhdəliklər, aktivlər;
- debitor borcları, pul vəsaitləri;
- xüsusi kapital, borc kapitalı
- aktivlər, qısamüddətli öhdəliklər;

190. Müstəqillik əmsalı hesablanır:

- borc vəsaiti : bütün vəsait məbləği;
- ✓ xüsusi vəsait : bütün vəsait məbləği;
- xüsusi vəsait : borc vəsaiti;
- bütün vəsait mənbəyi : borc vəsaiti.
- (borc vəsaiti + cəlb edilmiş vəsait) : bütün vəsait məbləği;

191. Balansın hansı maddələri müəssisənin vəsait mənbələrini əks etdirir?

- əsas, borc və cəlb edilmiş vəsait;
- ✓ xüsusi, borc və cəlb edilmiş vəsait;
- əsas vəsait, nizamnamə kapitalı, əlavə kapital, ehtiyat fondu;
- bütün cavablar düzgündür.
- əsas vəsait, və cəlb edilmiş pul vəsaiti;

192. Xüsusi dövriyyə kapitalı ilə təmin olunma əmsalı hesablanır:

- (xüsusi kapital – dövriyyədən kənar aktivlər) : xüsusi vəsait mənbələri;
- ✓ (xüsusi kapital – dövriyyədən kənar aktivlər) : dövriyyə aktivləri;
- xüsusi kapital : balansın valyutası;
- xüsusi dövriyyə vəsaitləri : xüsusi vəsaitlər.
- xüsusi kapital : aktivlər;

193. Xüsusi dövriyyə vəsaitlərin manevretmə əmsalı necə hesablanır?

- borc kapital : aktivlər;
- ✓ xüsusi dövriyyə aktivləri : xüsusi kapital;
- xüsusi kapital : balansın valyutası;
- xüsusi kapital : borc kapitalı.
- xüsusi kapital : aktivlər;

194. Maliyyə müstəqilliyi əmsalı hesablanır:

- xüsusi kapital : borc kapitalı.
- (xüsusi kapital – dövriyyədən kənar aktivlər) : cari aktivlər;

- √ xüsusi vəsait mənbələri : balansın valyutası;
- xüsusi kapital : aktivlər;
- (xüsusi kapital – dövryyədən kənar aktivlər) : xüsusi vəsait mənbələri;

195. Maliyyə riski hansı halda yaranır?

- kreditor borcu məbləği debitor borcu məbləğindən çox olduqda;
- √ müəssisədə uzunmüddətli ssuda və borclar üzrə faizlərin ödənilmə-si üçün vəsait çatışmadıqda.
- xalis mənfəətinin artım tempi maliyyə resurslarının artım tempindən aşağı olduqda;
- maliyyələşdirmə mənbələrinin artım tempi aktivlərin artım tempindən aşağı olduqda;
- maliyyə levirici (aləti) səviyyəsi mənfəətlilik səviyyəsindən yüksək olduqda;

196. Maliyyə sabitliyi əmsalı hesablanır:

- xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- √ xüsusi kapital və uzunmüddətli öhdəliklərin cəminin balansın valyutasına nisbəti kimi.
- xüsusi kapitalın uzunmüddətli öhdəliklərə nisbəti kimi;
- xüsusi kapitalın qısamüddətli öhdəliklərə nisbəti kimi;
- borc kapitalın xüsusi kapitalına nisbəti kimi;

197. Maliyyə riski əmsalı hesablanır:

- xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- √ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;
- xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi
- xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;

198. Əmlakın real dəyəri əmsalı:

- qeyri-dövryyə aktivlərinin balansın valyutasına nisbəti kimi ;
- √ əsas vəsaitin, xammal-materialların, bitməmiş istehsalın balansın valyutasına nisbəti kimi ;
- qeyri dövryyə aktivlərinin dövryyə aktivlərə nisbəti kimi;
- dövryyə aktivlərinin qeyri-dövryyə aktivlərə nisbəti kimi.
- dövryyə aktivlərinin balansın valyutasına nisbəti kimi;

199. Borc vəsaitlərinin uzunmüddətə cəlb edilməsi əmsalı:

- uzun müddətli öhdəliklərin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- √ uzun müddətli öhdəliklərin xüsusi vəsait mənbələri və uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi;
- uzunmüddətli öhdəlikləri və xüsusi vəsait mənbələrinin uzunmüddətli öhdəliklərə nisbəti kimi;
- xüsusi vəsait mənbələrinin qeyri-dövryyə aktivlərə nisbəti kimi.
- qısa müddətli öhdəliklərin uzunmüddətli öhdəliklərə nisbəti kimi;

200. Daimi aktivin indeksi hesablanır:

- cari aktivlərin cari passivlərə nisbəti kimi;
- qeyri-dövryyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi;
- dövryyə aktivlərinin məcmu aktivlərə nisbəti kimi ;
- √ qeyri-dövryyə aktivlərinin xüsusi vəsait mənbələrinə nisbəti kimi.
- cari passivlərin cari aktivlərə nisbəti kimi;

201. Material ehtiyatlarının xüsusi vəsaitlərə təmin olunması əmsalı hesablanır:

- material ehtiyatların orta dəyərinin xüsusi kapitala nisbəti kimi;
- xüsusi dövryyə kapitalın xüsusi kapitala nisbəti kimi.
- xüsusi kapitalın material ehtiyatlarının orta dəyərinə nisbəti kimi;
- √ xüsusi dövryyə kapitalın ehtiyatların orta dəyərinə nisbəti kimi ;
- material ehtiyatların orta dəyərinin xüsusi dövryyə kapitalına nisbəti kimi;

202. Xüsusi vəsaitlərlə təmin olunma əmsalı hesablanır:

- xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi;
- borc kapitalının xüsusi dövriyyə kapitalına nisbəti kimi ;
- xüsusi kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi;
- ✓ xüsusi dövriyyə kapitalının dövriyyə aktivlərinə nisbəti kimi .
- xüsusi dövriyyə kapitalının borc kapitalına nisbəti kimi ;

203. Xüsusi kapitalın manevrlik əmsalı hesablanır:

- xüsusi dövriyyə kapitalının uzunmüddətli borc kapitalına nisbəti kimi;
- borc kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi.
- xüsusi kapitalın xüsusi dövriyyə kapitalına nisbəti kimi;
- ✓ xüsusi dövriyyə kapitalının xüsusi kapitalla nisbəti kimi ;
- xüsusi dövriyyə kapitalının qısamüddətli borc kapitalına nisbəti kimi;

204. Xalis dövriyyə aktivləri hesablanır:

- xüsusi və borc kapitalı arasında fərq kimi;
- qeyri dövriyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi.
- qeyri-dövriyyə və dövriyyə aktivləri arasında fərq kimi;
- dövriyyə və qeyri-dövriyyə aktivləri arasında fərq kimi;
- ✓ dövriyyə aktivləri və qısamüddətli öhdəliklər arasında fərq kimi;

205. Hazır məhsulun dövretmə əmsalı necə hesablanır:

- hazır məhsulun orta məbləğinin təhlil olunan dövrdəki günlərin miqdarına nisbətindən satışın maya dəyərində hasili kimi;
- pul gəlirlərinin hazır məhsulun orta məbləğinə hasili kimi;
- ✓ pul gəlirlərinin hazır məhsulun orta məbləğinə nisbəti kimi kimi;
- hazır məhsulun orta məbləğinin təhlil olunan dövrdəki günlərin miqdarına hasilinin satışın maya dəyərində nisbəti kimi;
- hazır məhsulun orta məbləğinin pul gəlirlərinə nisbəti kimi kimi;

206. Material ehtiyatların dövretmə əmsalı hesablanır:

- material ehtiyatların dövriyyə aktivlərinə nisbəti kimi;
- material ehtiyatların balansın valyutasına nisbəti kimi;
- satışdan pul gəlirinin uzunmüddətli aktivlərə nisbəti kimi.
- satışdan pul gəlirinin dövriyyə aktivlərinə nisbəti kimi;
- ✓ satışın maya dəyərində material ehtiyatlarının orta dəyərində nisbəti kimi;

207. Dövriyyə aktivlərinin dövretmə əmsalı (dövrə) hesablanır:

- dövriyyə aktivlərin orta illik dəyəri : xalis mənfəət;
- satışdan əldə edilən mənfəət : dövriyyə aktivlərin orta illik dəyəri.
- dövriyyə aktivlərinin orta illik dəyəri : balansın yekunu;
- dövr ərzində dövriyyə aktivlərin orta illik dəyəri : məhsulun satışından əldə edilən gəlir;
- ✓ dövr ərzində satılmış məhsulun dəyəri : dövr ərzində dövriyyə aktivlərinin orta illik dəyəri;

208. Balans hesabatı məlumatlarına görə balansın valyutası 23900 min manat, xüsusi kapitalı 12500 min manat, dövriyyədən kənar aktivlər 10500 min manatdır. Dövriyyə aktivlərinin xüsusi dövriyyə vəsaitlə örtülməsi əmsalını müəyyən edin?

- ✓ 0,15;
- 0,13.
- 0,22;
- 0,28;
- 0,25;

209. Balans üzrə müəssisənin xüsusi kapitalı 20800 min manat, dövriyyə kapitalı 23200 manat, balansın valyutası 35700 min manatdır. Daimi aktivin indeksini müəyyən edin?

- 0,78;
 - √ 0,60;
 - 0,65;
 - 0
 - 0,68;
- 210.** Ötən ilin hesabatı üzrə maliyyələşdirmə mənbələrinin cəmi 1937 min manat, xüsusi vəsait məbləği isə 1680 min manatdır. Bu hada müstəqillik əmsalını təyin edin?
- 0,8888;
 - √ 0,8673;
 - 0,8844;
 - 0,8538.
 - 0,8738;
- 211.** Təşkilat öz öhdəliklərini xüsusi vəsait hesabına ödəyə bilər, əgər xüsusi vəsaitlərinin payı:
- 30%-dirsə;
 - √ 50%-dən çoxdursa.
 - 20%-dən azdırsa
 - 30%-dən azdırsa
 - 30-50%-dirsə;
- 212.** Balans məlumatlarına görə balansın valyutası 23900 min manat, xüsusi kapital – 12500 min manat, dövrüyyədənkənar aktivlər 10500 min manatdır. Dövrüyyə aktivlərinin xüsusi dövrüyyə vasitilə örtülməsi əmsalını müəyyən edin?
- 0,93;
 - √ 0,15;
 - 0,16;
 - 0,32.
 - 1,19;
- 213.** Balans məlumatlarına görə ehtiyatlar 6000 min manat, xüsusi kapital - 12500 min manat, dövrüyyədənkənar aktivlər - 10500 min manat, dövrüyyə aktivləri - 13400 min manat təşkil edir. Ehtiyatların xüsusi dövrüyyə vəsaiti ilə təmin olunması əmsalını müəyyən edin?
- 0,93;
 - √ 0,33;
 - 0,48;
 - 0,59.
 - 2,08;
- 214.** Balans məlumatlarına görə balansın valyutası 3500 min manat, xüsusi kapital 2000 min manat, dövrüyyə aktivləri – 1800 min manat təşkil edir. Xüsusi kapitalın manevretmə əmsalını müəyyən edin?
- 0,57;
 - √ 0,90;
 - 0,67;
 - 0
 - 0,15;
- 215.** Balans məlumatlarına görə xüsusi kapital 20800 min manat, dövrüyyə kapitalı 23200 min manat, balansın valyutası – 35700 min manat təşkil edir. Daimi aktivin indeksini müəyyən edin:
- 0,65;
 - √ 0,60;
 - 0,47;
 - 0
 - 0,58;
- 216.** Hesabat dövründə müəssisənin maliyyə-təsərrüfat fəaliyyəti haqqında arayış: əsas fəaliyyətdən əldə edilən mənfəət– 420 min man., əsas istehsal fond-larının amortizasiyası – 65 min man., xammal və materiallar 36 min man. artıb, debitor borcları 120 min man. artıb, kreditor borcları 87 min man. azalıb. Hesabat dövründə əldə edilən pul vəsaitlərinin məbləği ?

- 453 min man.;
- √ 232 min man.;
- 202 min man.;
- 250 min man.
- 300 min man.,

217. Müəssisədə: daşınmaz əmlak- 150 min man., uzunmüddətli öhdəliklər - 50 min man. dövriyyə aktivləri - 100 min man., qısamüddətli öhdəliklər - 70 min man. olduqda xüsusi kapitalın məbləğini müəyyən edin?

- 17 min man.;
- √ 130 min man.;
- 100 min man.;
- 150 min man.
- 30 min man.;

218. Kreditor borclarına daxil deyildir:

- əmək haqqı üzrə işçilərə olan borclar;
- √ alınmış veksellər üzrə borclar
- mal, iş və xidmətlərə görə malgöndərənlərə olan borclar;
- verilmiş veksellər üzrə borclar.
- vergilər və digər məcburi ödəmələr üzrə borc;

219. Öhdəlik aşağıdakı tələblərə cavab verdiyi halda qısamüddətli sayıla bilər:

- öhdəliyin yerinə yetirilməsi normal əməliyyat dövrünə təsadüf edəcəyi gözləniləndə;
- √ yuxarıda qeyd olunan bütün variantlar.
- ödəmə müddəti hesabat tarixindən sonra 12 aydan artıq olmadıqda;
- öhdəliyin yerinə yetirilməsinin hesabat tarixindən ən azı 12 ay sonrakı dövrə saxlanması üçün şərtsiz hüquq olmadıqda;
- üçüncü tərəfə satılması nəzərdə tutulduqda;

220. Öhdəliklərin təhlili zamanı zəruridir:

- şərti öhdəliklərin analitik qruplarını müəyyən etmək, öhdəliklərin səbəb-lərini araşdırmaq;
- √ şərti öhdəlikləri müəyyən etmək, aktivlərin formalaşdırılması üçün borc maliyyələşdirmə mənbələrini qiymətləndirmək;
- öhdəliklərin tərkibi və quruluşunu qiymətləndirmək;
- öhdəliklərin həqiqiliyini müəyyən etmək onların analitik qruplarını müəyyən etmək.
- öhdəlikləri yaranma müddətinə, tərkibi və quruluşuna görə təsnifləşdirmək;

221. Öhdəliklər aşağıdakı şərtlər çərçivəsində tanınır:

- mövcud öhdəliklərlə əlaqədar olaraq cəlcək itgilərə əminlik vardır;
- öhdəliklərin yerinə yetirilməsi ilə əlaqədar resursların çıxması gözlənilir;
- öhdəliklər ötən və ya cari hadisələrin nəticəsində yaranmışdır;
- √ bütün variantlar doğrudur.
- öhdəliklər dürüst ölçülə bilər.

222. Öhdəlik:

- keçmiş hadisələrin nəticəsi kimi müəssisə tərəfindən idarə olunan və müəssisəyə gələcəkdə iqtisadi səmərə əldə etməyə imkan verə biləcəyi gözlənilən resurslardır;
- √ müəssisənin keçmiş hadisələrdən yaranmış və iqtisadi səmərəni əmələ gətirən resurslarının kənara axını ilə nəticələnən mövcud borcudur;
- müəssisənin keçmiş hadisələrdən yaranmış resurslarının müəssisədən kənara axını ilə nəticələnən mövcud borcudur;
- doğru cavab yoxdur.
- keçmiş hadisələrin nəticəsi kimi müəssisəyə gələcəkdə iqtisadi səmərə əldə etməyə imkan verə biləcəyi gözlənilən resurslardır;

223. Xüsusi dövriyyə kapitalının həcmnin dəyişməsi hesablanır:

- dövrüyyə aktivlərinin və kreditör borclarının həcmninin dəyişməsinin fərqi kimi;
- √ dövrüyyə aktivlərinin və kreditör borclarının həcmninin dəyişməsinin cəmi ümumi məbləği kimi;
- dövrüyyə aktivlərinin və kreditör borclarının həcmninin dəyişməsinin nisbəti kimi;
- kreditör və debitor borclarının dəyişməsinin fərqi kimi.
- dövrüyyə aktivlərinin və kreditör borclarının həcmninin dəyişməsinin hasili kimi;

224. Beynəlxalq təcrübədə (MHBS) xüsusi kapitalın tərkibində aşağıdakı əsas elementlər fərqləndirilir:

- səhmdarlar tərəfindən köçürülmüş vəsaitlər;
- √ yuxarıda qeyd olunan variantların hamısı.
- xalis mənfəət hesabına yaradılmış ehtiyatlar;
- kapitalın saxlanmasını təmin edən düzəlişlər;
- bölüşdürülməmiş mənfəət;

225. Xüsusi kapitalın təhlilinin maliyyə aspektinə görə xüsusi kapital müəyyən olunur:

- dövrüyyə aktivləri ilə cari passivlərin cəmi kimi;
- √ aktiv və öhdəliklərin fərqi kimi ;
- debitor və kreditör borclarının fərqi kimi;
- qeyri-dövrüyyə aktivləri ilə uzunmüddətli kredit və borcların fərqi kimi.
- dövrüyyə aktivləri ilə cari passivlərin fərqi kimi;

226. Təşkilat fiziki kapitalını qoruyub saxlanmış hesab olunur:

- dövrün sonuna resursların qiymətinin artması nəticəsində dövrün əvvəlinə və sonuna xüsusi kapitalın balans həcmninin cəbri bərabərliyi təmin olunmuşdursa;
- √ təşkilat hesabat dövrünün əvvəlinə malik olduğu material aktivləri həmin dövrün sonuna bərpa etmək qabiliyyətindədir;
- mənfəət mənfəət hesabına xüsusi kapital tamamlandıqda;
- borc vəsaiti hesabına dövrüyyə aktivləri tamamlandıqda.
- borc vəsaiti hesabına xərclənmiş resursları tam bərpa olunduqda;

227. Maliyyə kapitalının qiymətləndirilməsi əsaslanır:

- təhlil olunan dövrdə cari passivlərin həcmninin və onun dəyişməsinin təhlilinə;
- √ təhlil olunan dövrdə xalis aktivlərin həcmninin və onun dəyişməsinin təhlilinə;
- təhlil olunan dövrdə məcmu aktivlərin tərkibi və quruluşunun təhlilinə;
- təhlil olunan dövrdə qeyri dövrüyyə aktivlərin tərkibi və quruluşunun təhlilinə.
- təhlil olunan dövrdə cari aktiv və passivlərin nisbətinin təhlilinə;

228. Mühasibat uçotunun və maliyyə təhlilinin beynəlxalq təcrübəsində xüsusi kapitalın qorunub saxlanması konsepsiyasına əsas yanaşma:

- maliyyə kapitalının qorunmasının (saxlanmasının) qiymətləndirilməsi;
- xüsusi və borc kapitalının nisbətinin qiymətləndirilməsi.
- ümumi kapitalın dəyişməsinin qiymətləndirilməsi;
- √ maliyyə və fiziki kapitalın saxlanılmasının qiymətləndirilməsi;
- fiziki kapitalın saxlanılmasının qiymətləndirilməsi;

229. Investisiya edilmiş kapitalla daxildir:

- ödənilmiş nominal (nizamnamə) kapital, uzunmüddətli bank kreditləri;
- ödənilmiş nominal (nizamnamə) kapital, emissiya gəliri, geri alınmış kapital.
- √ adi və imtiyazlı səhmlərin nominal dəyəri, əlavə ödənilmiş (səhmlərin nominal dəyərindən yüksək) kapital;
- kapital ehtiyatları, bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər);
- emissiya gəliri, geri alınmış kapital, kapital ehtiyatları, bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər);

230. Səhmdar cəmiyyətlərin xalis aktivlərinin dəyəri müəyyən olunur:

- uzunmüddətli aktivlərin dəyəri ilə uzunmüddətli öhdəliklərin fərqi kimi;
- bütün cavablar doğrudur
- uzun və qısamüddətli aktivlərin dəyərinin cəmi kimi;

- √ hesablaşmaya qəbul edilmiş aktivlərin və passivlərin məbləği arasında fərq kimi;
- qısamüddətli aktivlərin dəyəri ilə qısamüddətli öhdəliklərin fərqi kimi;

231. Kapitalın saxlanması konsepsiyasının əsasını təşkil edir:

- uzunmüddətli bank kreditlərini və borcları örtmək;
- qısamüddətli bank kreditlərini və borcları örtmək;
- xüsusi kapitalın bölüşdürülməsi imkanlarını qiymətləndirmək.
- √ kreditorların maraqlarının qorunması məqsədilə və mülkiyyətçilər tərəfindən əldə olunmuş son maliyyə nəticəsini obyektiv qiymətləndirmək üçün xüsusi kapital dəyişməz səviyyədə saxlanmalıdır;
- kreditorlarla hesablaşmaları həyata keçirmək;

232. Xüsusi kapitalın təhlilinin maliyyə aspekti səciyyəlidir:

- xüsusi kapital aktivlər və öhdəliklərin cəmi kimi hesablanır;
- xüsusi kapital uzun və qısamüddətli öhdəliklərin cəmi kimi hesablanır;
- xüsusi kapital uzun və qısamüddətli aktivlərin fərqi kimi hesablanır;
- √ xüsusi kapital aktivlər və öhdəliklərin fərqi kimi hesablanır;
- xüsusi kapital uzun və qısamüddətli aktivlərin cəmi kimi hesablanır;

233. Xüsusi kapitalın təhlilinin uçot aspekti öz əksini tapır:

- müəssisənin biznes planında ;
- mühasibat uçotu qaydasında.
- müəssisənin proqnoz planında;
- √ kapitalın saxlanması konsepsiyasında ;
- müəssisənin uçot siyasətində;

234. Xüsusi kapitalın təhlilinin uçot aspekti nəzərdə tutur:

- xüsusi kapitalın rentabelliyyəsinin qiymətləndirilməsi;
- √ ilkin kapital qoyuluşunun və onun dəyişməsinin qiymətləndirilməsi;
- xüsusi kapitalın istifadəsinin qiymətləndirilməsi;
- xüsusi kapitalın formalaşmasının qiymətləndirilməsi;
- xüsusi kapitalın artımına təsir edən amillərin qiymətləndirilməsi.

235. Xüsusi kapitalın təhlili aşağıdakı aspektlərdə nəzərdən keçirilə bilər:

- uçot, siyasi;
- uçot, hüquqi;
- √ uçot, maliyyə, hüquqi;
- maliyyə, hüquqi;
- siyasi, hüquqi.

236. Xüsusi kapitalın manevrlik əmsali səciyyələndirir:

- xüsusi kapitalın uzunmüddətli aktivlərin maliyyələşdirilməsində payını;
- maliyyə aktivliyinin səviyyəsini;
- likvidlik səviyyəsini.
- kapitalın dövr sürətini;
- √ xüsusi kapitalın qısamüddətli aktivlərin maliyyələşdirilməsində payını;

237. Xüsusi kapitalın təhlilinin əsas məqsədlərinə aid edilir:

- kapitalın artırılması imkanlarının qiymətləndirilməsi;
- cari və toplanmış bölüşdürülməmiş mənfəətdən istifadə üzrə hüquqi, müqavilə və maliyyə məhdudiyyətlərinin müəyyən olunması;
- xüsusi kapitalın formalaşmasının əsas mənbələrinin və onların dəyişməsinin təşkilatın maliyyə sabitliyinə təsirinin müəyyən olunması;
- təşkilatın kapitalın saxlanması qabiliyyətinin müəyyən olunması;
- √ yuxarıda qeyd olunan bütün məsələlər.

238. Fiziki kapitalın qorunub saxlanması nəzərdə tutur:
- etmək qabiliyyətində olmasını;
 - nominal pul vahidi ilə maliyyə kapitalının qorunmasının ənənəvi qiymətləndirilməsini.
 - alıcılıq qabiliyyəti vahidi ilə kapitalın qorunmasının qiymətləndirilməsini;
 - √ təşkilat dövrün əvvəlində malik olduğu material aktivlərini hesabat dövrünün sonuna bərpa dövrün sonuna resursların qiymətlərinin artması nəzərə alınmaqla dövrün əvvəlinə və sonuna xüsusi kapitalın balans həcminin hesabı bərabərliyini;
 - pul vəsaitlərinin alıcılıq qabiliyyətinin azalması nəzərə alınmaqla hesabat dövrünün əvvəli ilə müqayisədə dövrün sonuna xalis aktivlərin həcmi qorunub saxlanması;
239. Xüsusi kapitalın qorunub saxlanması hesab edilir:
- müəssisənin xüsusi kapitalının uçot aspekti kimi;
 - doğru cavab yoxdur.
 - müəssisənin xüsusi kapitalının hüquqi aspekti kimi;
 - √ hesabat dövründə əldə edilmiş mənfəətin tanınmasının ilkin şərti kimi;
 - müəssisənin xüsusi kapitalının maliyyə aspekti kimi;
240. Xüsusi kapitalın tərkibinə daxil edilmir:
- ötən illərin bölüşdürülməmiş mənfəəti;
 - məqsədli maliyyələşdirmə və daxilolmalar.
 - əlavə kapital;
 - ehtiyat kapitalı;
 - √ gələcək dövrlərin gəlirləri və gələcək xərclər üzrə ehtiyatlar;
241. Pul vəsaitləri çıxılmaqla təşkilatın dövriyyə aktivləri və qısamüddətli öhdəlikləri arasında fərq səciyyələndirir?
- borc kapitalı;
 - əsas kapitalı.
 - dövriyyə kapitalı;
 - xüsusi kapitalı;
 - √ işlək kapitalı;
242. İşlək kapital:
- √ pul vəsaitləri çıxılmaqla təşkilatın dövriyyə aktivləri və qısamüddətli öhdəlikləri arasında fərqi;
 - məcmu aktivlər və cari aktivlər arasında fərqi;
 - təşkilatın cari aktivləridir;
 - cari aktivlər və aktivlərin dəyəri arasında fərqi.
 - təşkilatın cari aktivləri və cari öhdəlikləri arasında fərqi;
243. Xüsusi kapitalın artırılmasının əsas mənbələrinə aiddir:
- istiqrazların buraxılışı;
 - əsas fəaliyyətdən mənfəət, mənfəətdən vergi.
 - ümumi mənfəət, vergi, sığorta ödəmələri;
 - √ bölüşdürülməmiş mənfəət, sığorta ödəmələri;
 - kreditlərin cəlb edilməsi;
244. Xüsusi kapitalın artırılması mənbəyinə bilavasitə aiddir:
- istiqrazların buraxılışı;
 - kreditlərin cəlb edilməsi ;
 - məhsul satışı məhsul satışından pul gəliri.
 - maliyyə qoyuluşları;
 - √ səhmlərin emissiyası ;
245. Kapitalın təhlili zamanı zəruridir:

- mülkiyyətçilərin payı hesabına formalaşan kapitalı müəyyən etmək;
- xüsusi dövriyyə kapitalının dinamikasını qiymətləndirmək.
- xüsusi kapitalın dinamikasını qiymətləndirmək;
- ✓ kapitalın strukturunu qiymətləndirmək, maliyyə sabitliyi ehtiyatı kimi ehtiyat kapitalının mövcudluğunu qiymətləndirmək;
- mənfəət hesabına formalaşan kapitalı müəyyən etmək;

246. Kapital:

- kreditor borclarıdır;
- təşkilatın fəaliyyətinə yönəldilmiş pul vəsaitləridir.
- təşkilatın xalis mənfəətidir;
- ✓ təşkilatın bütün öhdəlikləri çıxıldıqdan sonra qalan məbləqdir;
- kommersiya fəaliyyətini həyata keçirmək üçün təşkilatın vəsaitləridir;

247. Şərti sabit xərclərə aid edilir:

- fəhlələrin əmək haqqı (sığortaya ayırmalarla), müstəqim material məsrəfləri, məhsulun yüklənməsi, daşınması və qablaşdırılması xərcləri;
- alınmış kreditlər üzrə faizlər, renta, icarə haqqı.
- fəhlə və qulluqçuların əmək haqqı (sığortaya ödəmələrlə birlikdə), xammal, material və yanacaq xərcləri;
- ✓ qulluqçuların əməkhaqqı (sığortaya ayırmalarla), qeyri – müstəqim material məsrəfləri, amortizasiya, icarə haqqı, reklam xərcləri;
- qulluqçuların əməkhaqqı, reklam xərcləri;

248. Dəyişən xərclərə aid edilir:

- bütün heyətin əmək haqqı, material məsrəfləri, amortizasiya;
- alınmış kreditlər üzrə faizlər, renta, icarə haqqı.
- fəhlə və qulluqçuların əmək haqqı (sığortaya ödəmələrlə birlikdə), xammal, material və yanacaq xərcləri;
- ✓ fəhlələrin əmək haqqı (sığortaya ayırmalarla), müstəqim material məsrəfləri, məhsulun çatdırılması üzrə xərclər;
- qulluqçuların əməkhaqqı, reklam xərcləri, icarə haqqı;

249. Xalis (bölüşdürülməmiş) mənfəət hesabına artırılır:

- xüsusi dövriyyə vəsaitləri;
- səhmdarların gəlirləri.
- ehtiyat kapitalı;
- müəssisə işçilərinin mükafatları;
- ✓ nizamnamə kapitalı;

250. Xalis mənfəət və amortizasiya məbləği:

- xalis mənfəəti pul vəsaitinin dəyişməsi ilə əlaqələndirir;
- aktivlərin uçot dəyəri ilə müqayisədə özünümaliyyətləşdirmənin müm-künlüyünü xarakterizə edən əmsal kimi hesablanır;
- sadə və geniş təkrar istehsal, mülkiyyətçilərə gəlirin ödənilməsi məqsə-di ilə təşkilatın sərəncamında qalan gəlirin həcmi xarakterizə edir;
- pul vəsaitinin hərəkətinin dolaylı metodla təhlili zamanı istifadə olu-nur;
- ✓ bütün cavablar doğrudur.

251. Faizlərin və mənfəətdən verginin ödənilməsinə qədər mənfəət istifadə olunur:

- borclara xidmət üzrə xərclərin örtülməsi əmsalının əhəmiyyətinin qiymətləndirilməsi üçün;
- maliyyə amillərinin (borc vəsaitlərin payı və faiz dərəcəsi) xalis mənfəətə və xüsusi kapitalın rentabelliyyətinə təsirinin qiymətləndirilməsi üçün;
- ✓ yuxarıda qeyd olunan bütün variantlar üçün.
- investisiya tədbirlərinin həyata keçirilməsi zamanı aktivlərin gəlirliyi-nin qiymətləndirilməsi üçün;
- büdcə və kreditorlara olan borcları örtən və satışdan mənfəətin formalaşması üçün kifayət edən gəlirin həcmi xarakterizə üçün;

252. Mənfəət və zərər haqqında hesabatda aşağıdakı göstərici əks etdirilmir:

- ümumi mənfəət;

- kommersiya xərcləri;
- √ dəyişən xərclər;
- satışın maya dəyəri;
- sair xərclər;

253. Mənfəət və zərər haqqında hesabatda hansı maliyyə nəticələri göstəriciləri əks etdirilir?

- marjinal mənfəət;
- maliyyə fəaliyyətindən xalis pul vəsaitləri;
- bölüşdürülməmiş mənfəət;
- investisiya fəaliyyətindən xalis pul vəsaitləri;
- √ hesabat dövründə xalis mənfəəti (zərəri).

254. Xalis mənfəət hesabına həyata keçirilir?

- kreditlər üzrə faizlərin ödənilməsi;
- kommersiya xərclərinin ödənilməsi.
- büdcəyə vergilərin ödənilməsi;
- kreditor borclarının qaytarılması;
- √ ehtiyat kapitalının yaradılması;

255. Sadə və geniş təkrar istehsal məq-sə-di ilə təşkilatın sərəncamında qalan gəlirin həcmi xarakterizə edən göstərici:

- ümumi mənfəət və amortizasiya məbləği;
- alınmış avanslar və debitor borcları.
- pul daxil olmalarının həcmi;
- √ xalis mənfəət və amortizasiya məbləği;
- əməliyyat mənfəəti və amortizasiya məbləği;

256. Dividendlərin ödənilməsi nəticəsində azalır:

- təşkilatın ümumi mənfəəti;
- təşkilatın vergi məbləğini;
- təşkilatın vergitutmadan qabaq mənfəəti;
- √ təşkilatın xalis mənfəəti;
- təşkilatın əməliyyat mənfəətini;

257. Təşkilatın əmlakına kapital qoyuluşunun gəlirliyini səciyyələndirən göstərici:

- xərclərin rentabelliği;
- satışın rentabelliği
- ümumi mənfəət;
- satışdan mənfəət
- √ aktivlərin rentabelliği;

258. Səhmlər üzrə dividendlər hansı mənbədən ödənilməlidir:

- əməliyyat mənfəətindən;
- vergitutmaya qədər mənfəətdən;
- ümumi pul daxil olmalarından;
- ümumi mənfəətdən
- √ xalis mənfəətdən;

259. Kommersiya və inzibati xərclər örtülür:

- √ ümumi mənfəət hesabına;
- xalis mənfəət hesabına;
- satışdan mənfəət hesabına;
- satışdankənar mənfəət hesabına.
- vergitutulana qədər mənfəət hesabına;

260. Satışdan pul gəliri ilə satışın maya dəyəri arasındakı fərq nəyi səciyyələndirir?

- satışdan mənfəəti;
- satışdanakənar mənfəəti.
- xalis mənfəəti;
- ✓ ümumi mənfəəti;
- vergitutulana qədər mənfəəti;

261. Mənfəət məbləğinin artımı təmin olunur:

- məcmu aktivlərin həcmi artdıqda;
- dövriyyə aktivlərinin həcmi artdıqda;
- aktivlərin strukturu yaxşılaşdıqda;
- məcmu aktivlərin dövretmə sürəti artdıqda;
- ✓ dövriyyə aktivlərinin dövretmə sürəti artdıqda;

262. Xalis mənfəət yönəldilir:

- inzibati xərclərin örtülməsinə;
- itkilərin örtülməsinə.
- kommersiya xərclərinin örtülməsinə;
- ✓ istehsalın inkişafına, dividendlərin ödənilməsinə, istiqrazlar üzrə faizlərin ödənilməsinə, ehtiyat fonduna ;
- mənfəət vergisinin ödənilməsinə;

263. Təşkilatın xalis mənfəəti ilk növbədə yönəldilir:

- itgi və xərclərin örtülməsinə;
- inzibati xərclərinin örtülməsinə.
- kommersiya xərclərinin örtülməsinə;
- ✓ imtiyazlı və adi səhmlər üzrə dividendlərin ödənilməsinə ;
- xeyriyyəçilik məqsədlərinə;

264. Mənfəət və rentabellik göstəriciləri səciyyələndirir:

- təşkilatın maliyyə vəziyyətini;
- təşkilatın maliyyə sabitliyini
- təşkilatın işgüzar fəallığını;
- ✓ təşkilatın maliyyə nəticələrini;
- təşkilatın ödəmə qabiliyyətini;

265. Mənfəət:

- müflisləşmə prosedurunun başlanması üçün meyardır;
- istehsalın səmərəliliyinin əsas göstəricisidir;
- müəssisənin ödəməqabiliyyətini əks etdirir.
- müəssisənin kredit qaytarma bacarığın əks etdirir;
- ✓ sahibkarlıq fəaliyyətinin məqsədidir;

266. Təşkilatın fəaliyyətinin maliyyə nəticələrinin ümumiləşdirici göstəricisinə aid edilir:

- maliyyə levirici.
- maya dəyəri, məhsulun qiyməti;
- ödəmə qabiliyyəti, likvidlik;
- ✓ mənfəət və rentabellik;
- əməliyyat levirici;

267. Təşkilatın gəlir və xərclərinin təhlil zamanı aşağıdakı göstəricilər qiymətləndirilir:

- satışdan pul gəlirləri, ezamiyyə xərcləri;

- kapital ehtiyatları, xalis mənfəət;
- bölüşdürülməmiş mənfəət.
- emissiya gəliri;
- √ adi fəaliyyətdən gəlir və xərclər, əməliyyat gəlirləri və xərcləri;

268. Digər gəlir və xərclərin tərkibi və quruluşunun təhlili hansı məqsəd-lə aparılır?

- mühasibat balansını tərtib etmək üçün.
- gəlir və xərclərin dəyişmə tempini müəyyən etmək üçün;
- ümumi gəlirlərin tərkibində digər gəlirlərin payını müəyyən etmək üçün;
- ümumi xərclərin tərkibində digər xərclərin payını müəyyən etmək üçün
- √ xalis mənfəətin artırılması amili kimi onların əhəmiyyətliliyini müəyyən etmək üçün;

269. Xərclərin tanınması şərtlərinə aid edilir:

- xərclərin məbləği müəyyən edilə bilər;
- xərclər konkret müqaviləyə, qanunvericilik və normativ aktlara uyğunluğu;
- √ yuxarıda qeyd olunan bütün şərtlər təmin edildikdə.
- konkret əməliyyat nəticəsində təşkilatın iqtisadi xeyrinin azalacağına əminlik vardır;
- baş verdiyi hesabat dövründə xərclərin formasından, pul gəlirinin əldə edilməsi niyyətindən asılı olmayaraq xərc edildikdə;

270. Adi fəaliyyət növündən gəlirlərə aiddir:

- birgə fəaliyyət üzrə müqavilənin yerinə yetirilməsindən gəlirlər;
- aktivlərin yenidən qiymətləndirilməsi.
- depozit əmanətlər üzrə alınmış faizlər;
- ödənmə vaxtı ötmüş kreditor borcları;
- √ satışdan pul gəliri;

271. Məhsul satışından pul gəliri səciyyələndirir?

- avansların alınmasını
- əsas vəsaitlərin və digər əmlakın satışından pul gəlirini;
- kreditlərin alınmasını.
- dividendlərin və faizlərin alınmasını;
- √ cari fəaliyyətdən pul daxil olmalarını;

272. Pul gəlirlərinin tanınması şərtlərinə aiddir:

- pul gəliri məbləği müəyyən edilə bilər;
- məhsula (işə, xidmətə) mülkiyyət hüququ təşkilatdan alıcıya keçmişdir və bu əməliyyatla bağlı edilən və ya ediləcək xərcləri müəyyən etmək mümkündür;
- konkret əməliyyat nəticəsində təşkilatın iqtisadi xeyrinin artacağına əminlik var;
- √ yuxarıda qeyd olunan bütün şərtlər.
- təşkilat konkret müqavilə üzrə pul gəliri almaq hüququna malikdir;

273. Adi fəaliyyət üzrə xərclərin tərkibinə daxildir:

- satışdan pul gəliri;
- depozitlər üzrə alınmış faizlər;
- √ amortizasiya;
- kredit və borclar üzrə ödənilmiş faizlər.
- bank xidmətlərinin ödənilməsi xərcləri;

274. Təşkilatın xərcləri kimi tanınır:

- uzunmüddətli aktivlərin əldə edilməsi (yaradılması), digər təşkilatların nizamnamə kapitalına payla əlaqədar aktivlərin çıxması;
- material – istehsal ehtiyatlarının və digər qiymətlilərin ilkin ödənişi qaydasında aktivlərin çıxması;
- √ aktivlərin çıxması və (və ya) öhdəliklərin yaranması nəticəsində həmin təşkilatın kapitalının azalması ilə nəticələnən (iştirakçıların qərarı ilə payların azalması istisna olmaqla) iqtisadi faydanın azalması;

- alınmış kreditlərin ödənilməsi üçün aktivlərin çıxması.
- material – istehsal ehtiyatlarının və digər qiymətlilərin ödənilməsi ilə bağlı avans, beh formasında aktivlərin çıxması;

275. Təşkilatın gəlirləri kimi tanınır:

- məhsulların, malların, iş və xidmətlərin ödənilməsi ilə bağlı kənar hüquqi və fiziki şəxslərdən daxil olan avanslar;
- digər hüquqi və fiziki xərclərdən daxil olan əlavə dəyər vergisi, aksizlərin, satışdan vergilərin məbləği;
- məhsulların (malların, iş, xidmətlərin) dəyərinin ilkin ödənilməsi qaydasında kənar hüquqi və fiziki şəxslərdən daxilolmalar;
- √ aktivlərin daxilolması və (və ya) öhdəliklərin ödənilməsi nəticəsində həmin təşkilatın kapitalının artmasını təmin edən (iştirakçıların payları istisna olmaqla) iqtisadi faydanın artması;
- kredit və borcların ödənilməsi üzrə borecludan daxilolmalar.

276. 1 sayılı MHS əsasən aşağıdakılar mənfəət və zərər haqqında hesabatda daxil edilmir:

- səhvlərin düzəldilməsi və uçot siyasətində dəyişikliyin nəticələri;
- satış üçün mövcud olan maliyyə aktivlərinin yenidən qiymətləndirilməsindən mənfəət və ya zərər;
- yenidən qiymətləndirmə ilə bağlı əmlakın dəyərinin artması;
- xarici fəaliyyət üzrə maliyyə hesabatının valyutasının yenidən hesablanması ilə əlaqədar yaranmış ayrı-ayrı mənfəət və ya zərər;
- √ yuxarıda qeyd olunmuş bütün informasiyalar .

277. Mənfəət və zərər haqqında hesabatda aşağıdakı göstəricilər əks etdirilmir:

- maliyyə gəliri.
- əməliyyat mənfəəti;
- √ marjinal mənfəət;
- ümumi mənfəət;
- satışın maya dəyəri;

278. Maliyyə nəticələrinin hansı göstəricisi mənfəət və zərər haqqında hesabatda əks etdirilir:

- bölüşdürülməmiş mənfəət;
- investisiya fəaliyyətindən xalis pul vəsaiti;
- √ ümumi mənfəət.
- maliyyə fəaliyyətindən xalis pul vəsaiti;
- marjinal mənfəət;

279. Hesabat dövründə əldə olunmuş mənfəətin tanınmasının mütləq şərti:

- pul gəlirinin artması;
- orta satış qiymətinin artması;
- √ xüsusi kapitalın qorunub saxlanması;
- satılmış məhsulların maya dəyərinin azalması ;
- satılmış məhsulların quruluşunun dəyişməsi.

280. Mənfəət və zərər haqqında hesabatda mənfəət və ya zərərin bölüşdürülməsi aşağıdakı maddələr üzrə mütləq açıqlanmalıdır:

- azlığın payına düşən mənfəət və ya zərər;
- əsas şirkətin xüsusi kapitalının mülkiyyətçilərinə aid edilən mənfəət və ya zərər;
- fəvqə qəlirlər və xərclər;
- digər satışdan mənfəət və ya zərər;
- √ azlığın payına düşən və əsas şirkətin xüsusi kapitalının mülkiyyətçilərinə aid edilən mənfəət və ya zərər.

281. Mənfəət və zərər haqqında hesabatda minimum əks etdirilməlidir:

- verginin ödənilməsi üzrə xərclər;
- mənfəət və ya zərər;
- pul gəliri və maliyyələşdirmə üzrə xərclər;
- vergitutmaya qədər mənfəət və ya zərər;
- √ yuxarıda göstərilən bütün variantlar üzrə informasiya.

282. Məhsul satışından pul gəlirlərinin «keyfiyyəti» göstəricisi hesablanır:

- məhsul satışından pul gəlirlərinin vergiyə cəlb olunan ümumi mənfəətə nisbəti kimi.
- ƏDV daxil olmaqla satışdan pul gəlirlərinin məhsul satışından pul vəsaiti daxilolmalarına (netto) nisbəti kimi;
- məhsul satışından pul gəlirlərinin xalis mənfəətə nisbəti kimi;
- ✓ məhsul satışından pul vəsaiti daxilolmalarının (netto) ƏDV daxil olmaqla satışdan pul gəlirlərinə nisbəti kimi ;
- məhsul satışından pul gəlirlərinin vergiyə cəlb olunan mənfəətə nisbəti kimi;

283. Maliyyə nəticələrinin strukturunun təhlilində aşağıdakı metoddan istifadə olunur:

- göstəricilərin müqayisəli təhlili;
- göstəricilərin trend təhlili;
- göstəricilərin üfiqi təhlili;
- ✓ göstəricilərin şaquli təhlili;
- göstəricilərin amilli təhlili.

284. Maliyyə nəticələri göstəricilərinin strukturunun qiymətləndirilməsi əks etdirir:

- mənfəət və zərər haqqında hesabatın üfiqi təhlilinin məqsədini;
- kapitaldakı dəyişikliklər haqqında hesabatın təhlilinin məqsədini
- pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təhlilinin məqsədini;
- ✓ mənfəət və zərər haqqında hesabatın şaquli təhlilinin məqsədini;
- mənfəət və zərər haqqında hesabatın trend təhlilinin məqsədini;

285. Mənfəət və zərər haqqında hesabatda aşağıdakı göstərici əks etdirilmir:

- ümumi mənfəət;
- kommersiya xərcləri;
- inzibati xərclər;
- ✓ dəyişən xərclər;
- satışın maya dəyəri;

286. Maliyyə nəticələri göstəricilərinin dəyişmə meylinin qiymətləndirilməsi əks etdirir:

- ✓ mənfəət və zərər haqqında hesabatın trend təhlilinin məqsədini;
- kapitaldakı dəyişikliklər haqqında hesabatın təhlilinin məqsədini
- pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təhlilinin məqsədini;
- mənfəət və zərər haqqında hesabatın üfiqi təhlilinin məqsədini;
- mənfəət və zərər haqqında hesabatın şaquli təhlilinin məqsədini;

287. Mənfəət və zərər haqqında hesabatın trend təhlilinin məqsədi?

- ✓ göstəricilərin dəyişmə meylinin qiymətləndirilməsi;
- istehsalın səmərəliliyinin qiymətləndirilməsi.
- ötən dövrlə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;
- mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
- müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;

288. Maliyyə nəticələri göstəricilərinin şaquli təhlili səciyyələndirir:

- mənfəətin qiymətləndirilməsini;
- mənfəətin xərclərdən asılılığını;
- mənfəətin satışın həcmindən asılılığını;
- ✓ maliyyə nəticələri göstəricilərin strukturunu.
- rentabellik səviyyəsinin qiymətləndirilməsini;

289. Mənfəət və zərər haqqında hesabatın şaquli təhlilinin məqsədi:

- mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
- istehsalın səmərəliliyinin qiymətləndirilməsi.

- müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
- ✓ ötən dövrə müqayisədə maliyyə nəticələrinin formalaşmasının strukturunun qiymətləndirilməsi;
- göstəricilərin artım tempinin qiymətləndirilməsi;

290. Mənfəət və zərər haqqında hesabatın üfqi təhlilinin məqsədi nədir?

- ötən dövrə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;
- istehsalın səmərəliliyinin qiymətləndirilməsi.
- müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
- ✓ göstəricilərin artım tempinin qiymətləndirilməsi;
- mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;

291. Təşkilatın gəlir və xərclərinin təhlil zamanı aşağıdakı göstəricilər qiymətləndirilir:

- adi fəaliyyətdən və qeyri satışdan gəlirlər və xərclər, ezamiyyə xərcləri;
- satışdan pul gəlirləri, kapital ehtiyatları, adi fəaliyyətdən və qeyri satışdan gəlirlər və xərclər.
- ödənilmiş nominal (nizamanamə) kapitalı, hesabat ilinin bölüşdürülməmiş mənfəəti;
- ✓ əməliyyat gəlirləri və xərcləri, inzibati və kommersiya xərcləri;
- satışdan pul gəlirləri, kapital ehtiyatları, ezamiyyə xərcləri;

292. Təşkilatın mənfəət və zərər haqqında hesabatının məlumatları əsasında hesablamaq olar:

- aktivlərin rentabelliğini;
- investisiyanın rentabelliğini.
- istehsalın rentabelliğini;
- ✓ satışın rentabelliğini;
- kapitalın rentabelliğini;

293. Mənfəət və zərər haqqında hesabatda aşağıdakı göstəricilər əks etdirilir.

- investisiya fəaliyyətindən xalis pul vəsaitləri;
- bölüşdürülməmiş mənfəət;
- marjinal mənfəət;
- maliyyə fəaliyyətindən xalis pul vəsaitləri;
- ✓ ümumi mənfəət, hesabat dövrünün xalis mənfəəti (zərəri).

294. Mənfəət və zərər haqqında hesabatın təhlilində istifadə olunur:

- proqnoz təhlilindən, funksional dəyər təhlilindən;
- statistik təhlildən, evristik üsullardan.
- müqayisə üsulundan, balans metodundan;
- iqtisadi-riyazi üsullardan;
- ✓ üfqi, şaquli və trend təhlilindən;

295. Mənfəətə hansı amilin təsiri satış üzrə tapşırığın icra əmsalının plan üzrə mənfəət məbləğinə hasili kimi hesablanır?

- satışın strukturunun dəyişməsi;
- ✓ satışın həcmünün dəyişməsi;
- məhsulun maya dəyərinin dəyişməsi;
- əmək məhsuldarlığının dəyişməsi;
- satış qiymətinin dəyişməsi;

296. Ayrı-ayrı növ məhsul satışından mənfəətə təsir edən amillərə aiddir:

- əmək məhsuldarlığı, məhsulun keyfiyyəti, fondutumu;
- ✓ satılmış məhsulun miqdarı, satış qiyməti və maya dəyəri;
- məhsulun çeşidi, əmək məhsuldarlığı, məhsulun maya dəyəri;
- məhsulun əmək tutumu, əsas fondların dəyəri.
- işçilərin sayı, əmək məhsuldarlığı, məhsulun material tutumu;

297. Məhsulun tam maya dəyərinin dəyişməsinin satışdan mənfəətin həcminə təsiri hesablanır:

- maya dəyəri göstəricisi üzrə kənarlaşmanın satışın plan həcminə hasili kimi;
- ✓ faktiki maya dəyəri və satışın faktiki həcminə və plan maya dəyərinə görə hesablanmış xərclər arasında fərq kimi;
- inzibati və kommersiya xərcləri üzrə kənarlaşmanın satışın plan həcminə hasili kimi;
- maya dəyəri üzrə kənarlaşmanın satışın plan həcminə hasili kimi.
- istehsal maya dəyəri üzrə kənarlaşmanın satışın plan həcminə hasili kimi;

298. Orta satış qiymətinin dəyişməsinin satışdan mənfəətin məbləğinə təsiri hesablanır:

- məhsulun satış qiyməti üzrə kənarlaşmanın plan üzrə məhsul satışının həcminə hasili kimi;
- ✓ faktiki pul gəliri və satışın faktiki həcmi, plan qiymətinə görə hesablanmış pul gəliri arasında fərq kimi ;
- satışın plan həcminə və maya dəyərinə, faktiki qiymətinə görə hesablanmış mənfəət məbləği və plan mənfəət məbləği arasında fərq kimi;
- faktiki mənfəət məbləği və satışın faktiki həcminə, plan qiyməti və maya dəyərinə görə hesablanmış mənfəət məbləği arasında fərq kimi .
- satışın faktiki həcminə və qiymətinə, plan maya dəyərinə görə hesablanmış mənfəət məbləği və plan mənfəət məbləği arasında fərq kimi;

299. Satışın həcmnin dəyişməsinin satışdan mənfəətin məbləğinə təsiri hesablanır:

- satışın faktiki həcminə, strukturuna və plan üzrə satış qiymətinə, plan maya dəyərinə görə hesablanmış mənfəət məbləği ilə plan mənfəət məbləği arasında fərq kimi;
- ✓ satış üzrə tapşırığın yerinə yetirilməsi əmsalının plan üzrə mənfəət məbləğinə hasili kimi;
- satışın həcmi üzrə kənarlaşmanın faktiki satış qiymətinə hasili kimi;
- faktiki və plan mənfəət məbləği arasında fərq kimi.
- satışın həcmi üzrə kənarlaşmanın plan üzrə satış qiymətinə hasili kimi;

300. Satılmış məhsulun miqdarı, satış qiyməti və maya dəyəri birbaşa təsir göstərir:

- təşkilatın maliyyə vəziyyətinə;
- ✓ məhsul növləri üzrə satışdan mənfəətə;
- təşkilatın işgüzar fəallığına;
- təşkilatın maliyyə sabitliyinə
- təşkilatın ödəmə qabiliyyətinə;

301. Hansı amillərin dəyişməsi məhsul satışından mənfəətə birbaşa təsir göstərmir:

- satışın həcmnin dəyişməsi;
- ✓ əmək məhsuldarlığının dəyişməsi;
- satış qiymətinin dəyişməsi;
- məhsulu maya dəyərinin dəyişməsi.
- satışın quruluşunun dəyişməsi;

302. Məhsul satışından mənfəət məbləğinə birbaşa təsir edən əsas amillərə aid edilir:

- istehsalın texniki-təşkilatı səviyyəsinin və məhsulun həcmnin dəyişməsi;
- ✓ satış həcmnin, strukturunun, qiymətinin və məhsul vahidinin maya dəyərinin dəyişməsi;
- məhsulun keyfiyyətinin, materialların qiymətinin və sərf normasının dəyişməsi;
- məhsulun həcmnin, keyfiyyətinin və materialların qiymətinin dəyişməsi.
- məhsulun keyfiyyətinin, orta satış qiymətinin dəyişməsi, məhsul vahidinin maya dəyərinin dəyişməsi;

303. Hesabat ilinin yekununa görə satışdan pul gəliri 6000 min manat, satışın rentabelliği 22%-ə bərabərdir. Satışdan əldə olunan mənfəət neçə manat təşkil edir?

- 4680 min manat;
- ✓ 1320 min manat;
- 2230 min manat
- düzgün cavab yoxdur.
- 3210 min manat

- 304.** Reallaşdırılan məhsulun maya dəyəri 4000 min manat, satışdan pul gəliri 6000 min manat və xalis mənfəət məbləği 1520 min manat olduğunu hesaba alsaq mənfəətdən vergi məbləği nə qədər olur?
- 530 min man;
 - ✓ 480 min man;
 - 525 min man;
 - 492 min man.
 - 425 min man;
- 305.** Təşkilatın hesabat məlumatlarına əsasən satışdan əldə olunan vəsait 2300 min manat təşkil etmişdir. İstehsal, idarəetmə və satış xərcləri 1800 min manat təşkil etmişdir, o cümlədən realizə edilən məhsulun maya dəyəri – 1700 min manat olmuşdur. Satışın rentabelliği neçə faiz təşkil edir?
- 35,29%;
 - ✓ 21,74%;
 - 20,85%;
 - 32,40%.
 - 26,08%;
- 306.** Vergitutmaya qədər mənfəət məbləği necə hesablanır:
- gəlir və xərclər arasında fərq kimi;
 - ✓ əməliyyat mənfəəti ilə maliyyə gəlirləri və xərcləri arasındakı fərqin cəmi kimi;
 - məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticəsinin cəmi kimi;
 - məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləği kimi.
 - əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəticəsinin cəbri məbləği kimi;
- 307.** Məhsul satışından mənfəət necə hesablanır:
- pul gəliri ilə (netto) realizə olunmuş məhsulların maya dəyəri arasında fərq kimi;
 - ✓ ümumi mənfəət ilə kommersiya və inzibati xərclər arasında fərq kimi;
 - balans və xalis mənfəət arasında fərq kimi;
 - xalis mənfəətlə məhsulun maya dəyəri arasında fərq kimi.
 - vergiyə cəlb edilmiş mənfəət məbləği ilə kapitalehtiyatların cəmi kimi;
- 308.** Məhsul (iş, xidmət) satışından mənfəət hesablanır:
- ümumi pul gəliri ilə ƏDV və aksiz məbləği arasında fərq kimi;
 - ✓ pul gəliri – netto və satılmış məhsulların maya dəyəri, inzibati xərc-lər və kommersiya xərclərinin cəmi arasında fərq kimi ;
 - pul gəliri ilə inzibati xərcləri arasında fərq kimi;
 - pul gəliri və kommersiya xərclərinin arasındakı pul gəliri və kommersiya xərclərinin arasında fərq kimi.
 - sair satışın nəticəsi və məhsulların maya dəyəri arasında fərq kimi;
- 309.** Ümumi mənfəət hesabına örtülür:
- kreditə görə faizlər;
 - büdcəyə olan vergi borcları;
 - ✓ kommersiya və inzibati xərclər.
 - malların qablaşdırılması xərcləri;
 - fəhlələrin əmək haqqı xərcləri;
- 310.** Ümumi mənfəət məbləği necə hesablanır?
- ümumi pul gəliri ilə ƏDV və aksizlərin fərqi kimi;
 - ✓ əsas əməliyyat gəliri ilə satışın maya dəyəri arasında fərq kimi;
 - satışdan mənfəət ilə inzibati və kommersiya xərcləri arasında fərq kimi;
 - satışdan mənfəət ilə digər satışın nəticələrinin cəmi kimi.
 - satışdan mənfəət ilə vergi məbləği arasında fərq kimi;
- 311.** Hesabat dövrünün ümumi maliyyə nəticəsi hesablanır:

- məhsul satışından və sair satışın nəticəsinin cəbri məbləği kimi.
 - məhsul satışından pul gəliri ilə sair maliyyə əməliyyatlarının nəticəsi-nin cəmi kimi;
 - √ məhsul satışının, sair satışın və satışdan kənar əməliyyatların nəticələrinin cəbri məbləği kimi;
 - əsas vəsaitlərin, qeyri maddi aktivlərin və digər əmlakın satışının nəticəsinin cəbri məbləği kimi;
 - gəlir və xərclər arasında fərq kimi;
- 312.** Satışdan mənfəət 970 min man, borc vəsait məbləği 700 min manat, bu vəsaitdən istifadə görə % dərəcəsi 16% olduğunu nəzərə alsaq vergi tutulan mənfəət məbləği hesablayın:
- 756 min manat.
 - 960 min manat;
 - 832 min manat;
 - √ 858 min manat;
 - 644 min manat;
- 313.** Satışdan pul gəliri 6000 min manat, reallaşdırılan məhsulun maya dəyəri 2000 min manat, mənfəətdən vergi dərəcəsi 20 % olduğunu nəzərə alsaq xalis mənfəət məbləği nə qədər olur?
- 1960 min man;
 - √ 3200 min man;
 - 982 min man .
 - 2814 min man;
 - 2810 min man;
- 314.** Marjinal gəlirin hesablanması zamanı xərclərin aşağıdakı bölgüsü nəzərə alınır:
- əsas və köməkçi.
 - istehsal və qeyri istehsal;
 - aşkar və gizli;
 - √ dəyişən və şərti sabit;
 - birbaşa və dolay;
- 315.** Satışdan mənfəətin formalaşmasında iştirak edən göstəricilərə aiddir:
- satışdan pul gəliri;
 - satılmış məhsulun maya dəyəri;
 - √ satışdan pul gəliri, satılmış məhsulun maya dəyəri;
 - kommersiya xərcləri, inzibati xərclər;
 - kapital ehtiyatları, digər təşkilatlarda iştirakdan pay;
- 316.** Təşkilatın mənfəəti səciyyələndirir:
- maliyyə vəziyyətini;
 - √ maliyyə nəticələrini;
 - işgüzar aktivliyi;
 - məcmu aktivlərin dövretməsinə;
 - kapitalın rentabelliğini.
- 317.** Aşağıdakı bərabərsizlik fəaliyyətin səmərəliliyinin artmasını səciy-yələndirir:
- √ pul gəlirinin artım tempi mənfəətin artım tempindən aşağıdır;
 - pul gəlirinin artım tempi mənfəətin artım tempindən yüksəkdir;
 - pul gəlirinin artım tempi mənfəətin artım tempinə bərabərdir;
 - pul gəlirinin artım tempi adi fəaliyyət üzrə xərclərin artım tempindən aşağıdır;
 - pul gəlirinin artım tempi adi fəaliyyət üzrə xərclərin artım tempinə bərabərdir.
- 318.** Aktivlərin rentabellik göstəricisi ilə dövriyyə aktivlərinin dövretməsi arasında asılılığın xarakteri:
- asılılıq yoxdur.

- ✓ birbaşa proporsional;
- amilli;
- inteqral;
- əks proporsional;

319. Borc kapitalının rentabelliği əmsalı hesablanır:

- gəlirlərin ümumi həcmnin borc kapitalının orta balans dəyərində nisbəti;
- borc kapitalının orta balans dəyərində satışdan pul gəlirində nisbəti.
- satışdan pul gəlirlərinin borc kapitalının orta balans dəyərində nisbəti;
- ✓ satışdan mənfəətin borc kapitalının orta balans dəyərində nisbəti kimi
- borc kapitalının orta balans dəyərində satışdan mənfəətə nisbəti;

320. Satışın rentabelliği göstəricisi ilə materialtutumu əmsalı arasında əlaqənin xarakteri:

- korrelyasiya.
- inteqral;
- birbaşa proporsional;
- əlaqə yoxdur;
- ✓ əks proporsional;

321. Xalis mənfəət əsasında satışın rentabelliği hesablanır:

- xalis mənfəətin xüsusi kapitalla nisbəti kimi.
- xalis mənfəətin aktivlərinin orta məbləğində nisbəti kimi ;
- aktivlərin ortta məbləğinin xalis mənfəətə nisbəti kimi;
- ✓ xalis mənfəətin satışdan pul gəlirində nisbəti kimi;
- satışdan pul gəlirinin xalis mənfəətə nisbəti kimi;

322. Məhsul növləri üzrə xərclərin rentabelliği hesablanır:

- məhsulun miqdarının məhsul vahidinin qiymətinə hasilinin məhsulun maya dəyərində nisbəti kimi;
- xalis mənfəətin idarəetmə və kommersiya xərclərinin cəminə nisbəti kimi.
- ✓ məhsul vahidinin qiyməti ilə onun maya dəyəri arasındakı fərqi məhsul vahidinin maya dəyərində nisbəti kimi ;
- məhsul vahidi üzrə mənfəətin kommersiya xərclərinə nisbəti kimi;
- məhsul vahidi üzrə mənfəətin idarəetmə xərclərinə nisbəti kimi;

323. Xərclərin rentabelliğində birbaşa təsir edən amillərə aid edilir:

- satılmış məhsulun həcmi, quruluşu, kommersiya xərcləri;
- məhsulun keyfiyyəti, məhsulun satış qiyməti, maya dəyəri
- satılmış məhsulun həcmi, quruluşu, kredit və borclara görə ödənilən faizlər;
- ✓ satılmış məhsulun həcmi, quruluşu, məhsulun satış qiyməti, maya dəyəri;
- inzibati xərclər, kommersiya xərcləri, kredit və borclara görə ödənilən faizlər;

324. Xərclərin rentabelliği hesablanır:

- satışdan mənfəətin kommersiya xərclərinə nisbəti kimi;
- xalis mənfəətin xalis aktivlərə nisbəti kimi;
- xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi.
- ✓ satışdan mənfəətin satılmış məhsulların tam maya dəyərində nisbəti ki-mi;
- satışdan mənfəətin idarəetmə xərclərinə nisbəti kimi;

325. Investisiyanın rentabelliği hesablanır:

- xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğində nisbəti kimi;
- vergiyə cəlb olunan mənfəətin aktivlərə nisbəti kimi
- xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi ;
- ✓ xalis mənfəətin xüsusi kapital ilə uzunmüddətli öhdəliklərin cəminə nisbəti kimi ;
- balans mənfəətinin xalis aktivlərə nisbəti kimi ;

326. Xüsusi kapitalın rentabelliği hesablanır.

- xüsusi kapitalın orta illik məbləğinin xalis mənfəətə nisbəti kimi;
- xalis mənfəətin aktivlərin ortaillik dəyərində nisbəti kimi.
- xalis mənfəətin qeyri-dövriyyə aktivlərinə nisbəti kimi;
- ✓ xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğində nisbəti kimi;
- xalis mənfəətin satışdan pul gəlirində nisbəti kimi;

327. Vergitutulan mənfəət məbləğində təsir göstərən amillər:

- aksizlər;
- əlavə dəyər vergisi;
- alınmış kredit və borclar.
- birbaşa və dolaylı vergilər;
- ✓ balans mənfəəti, mütləq maliyyə ödəmələri, vergi güzəşti;

328. Hansı göstərici məhsul satışından pul gəlirin artım tempinin natural ifadədə reallaşdırılan məhsulun artım tempinə nisbəti kimi hesablanır?

- məcmu kapitalın rentabelliği;
- ✓ istehsal levirici;
- kapitalın dövretmə sürəti;
- maliyyə levirici.
- borc kapitalının rentabelliği;

329. İstehsal levirici (aləti) səciyyələndirir:

- məhsul satışdan faktiki pul gəlirinin plan üzrə pul gəliri məbləğində nisbətini;
- ✓ məhsul satışından pul gəlirin artım tempinin natural ifadədə satılan məhsulun artım tempinə nisbətini;
- məhsul satışından pul gəlirinin artım tempinin mənfəətin artım tempinə nisbətini;
- məhsul buraxılışının plan həcmi ilə faktiki həcmi arasındakı fərqi.
- reallaşdırılan məhsulun faktiki həcmimin onun satışından pul gəlirində nisbətini;

330. İstehsal leverici aşağıdakı qaydada hesablanır:

- satışdan əldə edilən mənfəət : bölüşdürülməmiş mənfəətə;
- ✓ balans mənfəətinin artımı : məhsul satışı həcmimin artımı;
- xalis mənfəətin artımı : dövriyyə aktivlərinin artımı;
- məhsul satışından mənfəət : satışdan pul gəliri.
- balans mənfəəti : satışdan əldə edilən mənfəət;

331. Hansı halda istehsalın səmərəliliği artır:

- mənfəətin artım tempi pul gəlirinin artım tempindən yüksək olduq-da;
- ✓ mənfəətin, pul gəlirlərinin və avans edilmiş kapitalın artım temp-lərinin ardıcıl qaydada bir birindən üstün olması;
- pul gəlirinin artım tempi istehlak olunmuş kapitalın artım tempindən yüksək olduqda;
- satışdan pul gəlirin artım tempi maya dəyərində artım tempini üstə-
- pul gəlirinin artım tempi mənfəətin artım tempindən yüksək olduq-da;

332. Hesabat dövrünün ümumi maliyyə nəticəsi özündə əks etdirir:

- gəlir və xərclər arasında fərqi;
- ✓ məhsul satışının, digər satışın və satışdan kənar əməliyyatların nəticə-sinin cəbri məbləğini;
- əsas vəsaitlərin, qeyri maddi aktivlərin və başqa əmlakın satışının nəticələrini;
- məhsul satışından pul gəliri ilə digər maliyyə fəaliyyətinin nəticələri arasında fərqi;
- əsas vəsaitlərin, qeyri maddi aktivlərin və başqa əmlakın satışının nəticələrini;

333. Xalis mənfəət yönəldilir:

- inzibati xərclərin örtülməsinə;
- √ istehsalın inkişafına, ehtiyat fonduna;
- kommersiya xərclərinin ötrülməsinə;
- itkilərin örtülməsinə.
- mənfəət vergisinin ödənilməsinə;

334. Maliyyə nəticələrinin hansı göstəricisi mənfəət və zərər haqqında hesabatda əks etdirilir:

- marjiral mənfəət;
- √ ümumi mənfəət.
- investisiya fəaliyyətindən xalis pul vəsaiti;
- bölüşdürülməmiş mənfəət;
- maliyyə fəaliyyətindən xalis pul vəsaiti;

335. Təşkilatın xalis mənfəəti ilk növbədə yönəldilir:

- itgi və xərclərin örtülməsinə;
- √ səhmlər üzrə dividendlərin ödənilməsinə;
- kommersiya xərclərinin örtülməsinə;
- inzibati xərclərinin örtülməsinə.
- xeyriyyəçilik məqsədlərinə;

336. Satışdan mənfəətin formalaşmasında iştirak edən göstəricilərə aiddir:

- satılmış məhsulun maya dəyəri, məhsulun keyfiyyəti ;
- √ satışdan pul gəliri, məhsulun maya dəyəri;
- digər təşkilatlarda iştirakdan pay, kapitalın həcmi;
- vergiqoymadan əvvəl mənfəət və xərclər.
- satılmış məhsulun maya dəyəri, məhsulun keyfiyyəti ;

337. Vergitutulan mənfəət məbləğinə təsir göstərən amillər:

- dəyər vergisi, kommersiya xərcləri;
- √ əməliyyat mənfəəti, mütləq maliyyə ödəmələri;
- birbaşa və dolaylı vergilər;
- alınmış kredit və borclar.
- aksizlər, mənfəət vergisi;

338. MMUS-ın tətbiqi şəraitində məhsul satışından mənfəətə birbaşa təsir edən amillərə aid elilir:

- məhsulun keyfiyyətinin və əmək məhsuldarlığının dəyişməsi;
- √ satışın həcmnin və sabit xərclərin dəyişməsi;
- materiallardan istifadə səviyyəsinin və onların qiymətinin dəyişməsi
- avadanlıqların texniki səviyyəsinin və hərəkətinin dəyişməsi
- əmək məhsuldarlığının və əmək məsrəflərinin dəyişməsi;

339. MMUS-ın tətbiqi şəraitində maliyyə nəticələrinin təhlili metodikası səciyyəlidir:

- mənfəətin tərkib elementlərinin öyrənilməsinə;
- √ satışın həcmi, maya dəyəri və mənfəət arasında qarşılıqlı əlaqə-asılılığın öyrənilməsinə;
- təşkilatın ödəmə qabiliyyətinin qiymətləndirilməsinə;
- təşkilatın gəlirlilik səviyyəsinin öyrənilməsinə.
- xərclərin tərkib elementlərinin öyrənilməsinə;

340. Mənfəət və zərər haqqında hesabatın təhlilində istifadə olunur:

- müqayisə üsulundan, balans metodundan;
- √ üfqi, şaquli və trend təhlilindən
- proqnoz təhlilindən, funksional dəyər təhlilindən;
- statistik təhlildən, evristik üsullardan.

- iqtisadi-riyazi üsullardan;

341. Məhsul satışından mənfəət məbləğinə birbaşa təsir edən əsas amillər-rə aid edilir:

- istehsalın texniki-təşkilatı səviyyəsinin dəyişməsi, məhsulun həcmnin dəyişməsi;
- ✓ satışın həcmnin, satış qiymətinin, maya dəyərinin dəyişməsi.
- məhsulun satış qiymətinin, fondveriminin, material sərfinin dəyişməsi;
- əsas fondların aktiv hissəsinin, əmək məhsuldarlığının dəyişməsi;
- məhsulun orta satış qiymətinin, avadanlıqların intensiv yüklənməsinin, işçilərin sayının dəyişməsi;

342. Hansı göstərici marjinal gəlirin satışdan mənfəətə nisbəti kimi hesablanır?

- məcmu kapitalın rentabelliği;
- maliyyə levirici.
- istehsal levirici;
- ✓ əməliyyat levirici;
- borc kapitalının rentabelliği;

343. Əməliyyat levirici (rıçağı) hesablanır:

- ✓ marjinal gəlirin satışdan mənfəətə nisbəti kimi;
- marjinal gəlirin satışdan pul gəlirinə nisbəti kimi;
- satışdan mənfəətin pul gəlirinə nisbəti kimi;
- satışdan mənfəətin satışın kritik həcminə nisbəti kimi.
- satışdan mənfəətin marjinal gəlirə nisbəti kimi;

344. Əməliyyat levirici (rıçaqı, aləti) səciyyələndirir:

- dəyişən xərclərin dəyişməsi zamanı satışdan pul gəlirlərinin dəyişməsini;
- sabit xərclərin dəyişməsi zamanı satışdan mənfəətin dəyişməsini;
- dəyişən xərclərin dəyişməsi zamanı satışdan mənfəətin dəyişməsini;
- ✓ satışın həcmnin dəyişməsi zamanı satışdan mənfəətin dəyişməsini;
- satışdan pul gəlirlərinin dəyişməsi zamanı satışdan mənfəətin dəyişməsini;

345. Maliyyə levirici əsasında qiymətləndirilir:

- təşkilatın ödəmə qabiliyyəti;
- təşkilatın xərclərinin rentabelliği;
- məhsul istehsalı və satış üzrə xərclərin strukturu;
- balansın likvidliyi.
- ✓ təşkilatın maliyyə sabitliyi;

346. Maliyyə leviricinin (aləti) səviyyəsi hesablanır:

- məhsul istehsalının artım tempinin satışın artım tempinə nisbəti kimi;
- xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
- xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi;
- ✓ xalis mənfəətin artım tempinin satışdan mənfəətin artım tempinə nisbəti kimi;
- məhsul satışından mənfəətin xalis mənfəətə nisbəti kimi.

347. Marjinal gəlirin satışdan mənfəətə nisbəti adlanır?

- satışın rentabelliği.
- zərərsizlik səviyyəsi;
- ✓ əməliyyat levirici;
- maliyyə levirici;
- xərclərin rentabelliği;

348. Satışın həcmnin dəyişməsi ilə əlaqədar satışdan mənfəətin dəyişməsini səciyyələndirən göstərici?

- mənfəət;
- rentabellik;
- √ əməliyyat levirici;
- maliyyə sabitliyi;
- ödəmə qabiliyyəti

349. Maliyyə aləti əmsalı əks etdirir:

- məcmu passivlərin hər manatına düşən xüsusi vəsaiti məbləğini;
- borc kapitalın hər manatında düşən xüsusi vəsaiti məbləğini;
- vəsaitlərin ümumi məbləğində borc vəsaitlərinin payını;
- qısamüddətli öhdəliklərin hər manatına aktivlərin dövrüyyəsi məbləğini.
- √ xüsusi kapitalın hər manatında düşən borc vəsaiti məbləğini;

350. Maliyyə alətinin səmərəsi müəyyən olunur:

- maliyyə nəticələrinin strukturu ilə;
- dövrüyyə aktivlərinin qısamüddətli passivlərə nisbəti ilə;
- müəssisənin işgüzar fəallığı ilə.
- müəssisənin gəlirliyi ilə;
- √ borc kapitalının cəlb edilməsinin səmərəliliyi ilə;

351. Əməliyyat aləti (rıçağı) hesablanır:

- satışdan mənfəətin satışın kritik həcminə nisbəti kimi.
- marjinal gəlirin satışdan pul gəlirinə nisbəti kimi;
- satışdan mənfəətin marjinal gəlirə nisbəti kimi;
- √ marjinal gəlirin satışdan mənfəətə nisbəti kimi;
- satışdan mənfəətin pul gəlirinə nisbəti kimi;

352. Təşkilatın maliyyə sabitliyi ehtiyatı (təhlükəsizlik zonası) hesablanır:

- pul gəliri ilə məcmu xərcləri arasında fərq kimi;
- √ satışın illik həcmi ilə satışın böhranlı həcmi arasında fərq kimi;
- marjinal gəlirlə dəyişən xərclərin fərqi kimi.
- pul gəliri ilə sabit xərcləri arasında fərq kimi;
- pul gəliri ilə dəyişən xərclər arasında fərq kimi;

353. Dəyər ifadəsində satışın zərərsiz səviyyəsi hesablanır:

- sabit xərclərin marjinal gəlirə hasili kimi;
- sabit xərclərin mənfəətə nisbəti kimi ;
- √ sabit xərclərin pul gəlirində marjinal gəlirin payına nisbəti kimi ;
- sabit xərclərin marjinal gəlirə nisbəti kimi ;
- dəyişən xərclərin mənfəətə nisbəti kimi.

354. Natural ifadədə satışın zərərsiz səviyyəsi hesablanır:

- sabit xərclərin marjinal gəlirə hasili kimi;
- dəyişən xərclərin marjinal gəlirə nisbəti kimi.
- dəyişən xərclərin mənfəətə nisbəti kimi;
- √ sabit xərclərin marjinal gəlirə nisbəti kimi;
- sabit xərclərin mənfəətə nisbəti kimi;

355. Satışın zərərsizlik səviyyəsində:

- satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərdən çoxdur;
- mənfəətin artım tempi xərclərin artım tempindən aşağıdır.
- mənfəətin artım tempi xərclərin artım tempindən yüksəkdir;
- √ satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərə bərabərdir;

- satışdan pul gəliri məhsul istehsalı və satışı üzrə məcmu xərclərdən azdır;

356. Aktivlərin rentabellik göstəricisi ilə dövriyyə aktivlərinin dövrəni əmsalı arasında asılılığın xarakteri:

- əks proporsional;
- asılılıq yoxdur.
- inteqral;
- amilli;
- ✓ birbaşa proporsional;

357. Lizinq üzrə əldə olunan mənfəətin lizinq üzrə xərclərə nisbəti səciyyələndirir?

- satışın rentabelligini;
- investisiyanın rentabelligini;
- aktivlərin rentabelligini;
- xərclərin rentabelligini;
- ✓ lizinqin rentabelligini;

358. Vergi tutmadan əvvəl mənfəətin kapital və uzunmüddətli öhdəliklərin cəminə nisbəti səciyyələndirir?

- ✓ investisiyanın rentabelligini;
- xərclərin rentabelligini;
- aktivlərin rentabelligini;
- istehsalın rentabelligini;
- satışın rentabelligini;

359. Vergi tutmadan əvvəl mənfəətin aktivlərin ümumi məbləğinə nisbəti səciyyələndirir?

- xərclərin rentabelligini;
- investisiyanın rentabelligini;
- istehsalın rentabelligini;
- ✓ aktivlərin rentabelligini;
- satışın rentabelligini;

360. Məhsul vahidinin qiyməti ilə onun maya dəyəri arasındakı fərqin məhsul vahidinin qiymətinə nisbəti səciyyələndirir?

- satışın rentabelligini;
- investisiyanın rentabelligini;
- ayrı-ayrı məhsullar üzrə xərclərin rentabelligini;
- ✓ ayrı-ayrı məhsullar üzrə satışın rentabelligini;
- məcmu xərclərin rentabelligini;

361. Məhsul vahidinin qiyməti ilə onun maya dəyəri arasındakı fərqin məhsul vahidinin maya dəyərinə nisbəti səciyyələndirir?

- satışın rentabelligini;
- investisiyanın rentabelligini;
- istehsalın rentabelligini;
- ✓ ayrı-ayrı məhsullar üzrə xərclərin rentabelligini;
- məcmu xərclərin rentabelligini;

362. Satışdan mənfəətin əsas istehsal fondları və material dövriyyə vəsaitlərinin məbləğinə nisbəti səciyyələndirir?

- kapitalın rentabelligini;
- investisiyanın rentabelligini;
- satışın rentabelligini;
- ✓ istehsalın rentabelligini;
- xərclərin rentabelligini;

363. Satışdan mənfəətin cari aktivlərə nisbəti səciyyələndirir?

- satışın rentabelligini;
- investisiyanın rentabelligini;
- kapitalın rentabelligini;
- xərclərin rentabelligini;
- ✓ cari aktivlərin rentabelligini;

364. Satışdan mənfəətin satışdan pul gəlirinə nisbəti səciyyələndirir?

- kapitalın rentabelligini;
- xüsusi kapitalın rentabelligini;
- ✓ satışın rentabelligini;
- xərclərin rentabelligini;
- investisiyanın rentabelligini;

365. Satışdan mənfəətin məhsulların tam maya dəyərinə nisbəti səciyyələndirir?

- kapitalın rentabelligini;
- satışın rentabelligini;
- investisiyanın rentabelligini;
- xüsusi kapitalın rentabelligini;
- ✓ xərclərin rentabelligini;

366. Xalis mənfəətin xüsusi kapital və uzunmüddətli öhdəliklərin cəminə nisbəti səciyyələndirir?

- satışın rentabelligini;
- xüsusi kapitalın rentabelligini;
- kapitalın rentabelligini;
- xərclərin rentabelligini;
- ✓ investisiyanın rentabelligini;

367. Xalis mənfəətin xüsusi kapitalın orta illik məbləğinə nisbəti səciyyələndirir?

- satışın rentabelligini;
- borc kapitalının rentabelligini;
- ✓ xüsusi kapitalın rentabelligini;
- kapitalın rentabelligini;
- xərclərin rentabelligini;

368. Satışdan mənfəətin borc kapitalının orta balans dəyərinə nisbətində əks etdirən göstərici?

- dövriyyə kapitalının rentabelligi;
- satışın rentabelligi;
- kapitalın rentabelligi;
- xüsusi kapitalın rentabelligi;
- ✓ borc kapitalının rentabelligi

369. İstehsalın rentabelligi hesablanır:

- balans mənfəətinin xüsusi və borc kapitalına nisbəti kimi;
- satışdan mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.
- ✓ xalis mənfəətin əsas istehsal fondları və material dövriyyə vəsaitlərinin məbləğinə nisbəti kimi;
- balans mənfəətinin əsas fondların orta dəyərinə nisbəti kimi;
- xalis mənfəətin xüsusi kapitalla nisbəti kimi;

370. Dövriyyə kapitalının rentabelligi hesablanır:

- xalis mənfəətin satışdan pul gəlirinə nisbəti kimi.
- satışdan mənfəətin aktivlərin orta məbləğinə nisbəti kimi;
- xalis mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi;
- satışdan mənfəətin debitor borclarının orta məbləğinə nisbəti kimi;

√ satışdan mənfəətin dövriyyə kapitalının orta məbləğinə nisbəti kimi

371. Xalis mənfəətin satışdan pul gəlirinə nisbəti səciyyələndirir:

- borc kapitalının rentabelliyni.
- aktivlərin rentabelliyni;
- xüsusi kapitalın rentabelliyni;
- √ satışın rentabelliyni;
- istehsal fondlarının rentabelliyni;

372. Aktivlərin rentabelliyninin yüksəlməsi təmin olunur?

- aktivlərin strukturu yaxşılaşdıqda;
- məcmu aktivlərin həcmi artdıqda;
- dövriyyə aktivlərinin həcmi artdıqda;
- √ aktivlərin dövretmə sürəti artdıqda;
- uzunmüddətli aktivlərin həcmi artdıqda ;

373. Aktivlərin rentabelliyni səciyyələndirir:

- bazar sabitliyini.
- cari likvidliyi;
- kapitalın strukturunu;
- √ təşkilatın əmlakına kapital qoyuluşunun gəlirliyni ;
- işgüzar fəallığı;

374. Aktivlərin (məcmu kapitalın) rentabelliyni hesablanır:

- xalis mənfəətin ilin sonuna kapitalın həcminə nisbəti kimi ;
- kapitalın orta məbləğinin xalis mənfəətə nisbəti kimi;
- xüsusi kapitalın orta məbləğinin xalis mənfəətə nisbəti kimi;
- √ vergitutulana qədər mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi.
- xalis mənfəətin kapitalın orta məbləğinə nisbəti kimi;

375. Xalis mənfəətdən istifadənin təhlili aşağıdakı informasiya əsasında aparılır:

- pul vəsaitlərinin hərəkəti haqqında hesabat üzrə;
- mühasibat balansı üzrə;
- mənfəət və zərər haqqında hesabat üzrə;
- uçot siyasəti və izahlı qeydlər üzrə.
- √ kapitaldakı dəyişikliklər haqqında hesabat üzrə;

376. Ümumi mənfəət hesablanır:

- satışdan mənfəət ilə inzibati və kommertiya xərcləri arasında fərq kimi;
- satışdan mənfəət ilə digər satışın nəticələrinin cəmi kimi.
- √ əsas əməliyyat gəliri ilə satılmış məhsulların (iş, xidmətin) maya də-yəri arasında fərq kimi;
- satışdan mənfəət ilə vergi məbləği arasında fərq kimi;
- ümumi pul gəliri ilə ƏDV və aksizlərin fərqi kimi;

377. Mənfəətə hansı amilin faktiki maya də-yəri ilə satışın faktiki həcminə və plan maya də-yərinə görə hesablanmış xərclər arasında fərq kimi hesablanır?

- əmək məhsuldarlığının dəyişməsi;
- satış qiymətinin dəyişməsi;
- satışın həcmninin dəyişməsi;
- satışın strukturunun dəyişməsi;
- √ məhsulun maya də-yərinin dəyişməsi;

378. Mənfəətə hansı təsiri faktiki pul gəliri ilə satışın faktiki həcminə və plan qiymətinə görə hesablanmış pul gəliri arasında fərq kimi hesablanır?

- məhsulun maya dəyərinin dəyişməsi;
- əmək məhsuldarlığının dəyişməsi;
- satışın həcmnin dəyişməsi;
- satışın strukturunun dəyişməsi;
- ✓ satış qiymətinin dəyişməsi;

379. Cari fəaliyyətdən xalis pul axını xalis mənfəətdən fərqlənir:

- ✓ amortizasiya ayırmaları məbləğində;
- aktivlərin artımı məbləğində.
- vergi məbləğində;
- dividend məbləğində;
- yaradılmış xüsusi fondlar məbləğində;

380. Cari fəaliyyətdən xalis pul axınının keyfiyyəti qiymətləndirilir:

- mənfəətin «keyfiyyəti» göstəricisi əsasında;
- amortizasiya ayırmaları göstəricisi əsasında.
- vergiyə tutulan mənfəət göstəricisi əsasında;
- ✓ mənfəətin «keyfiyyəti» və cari fəaliyyətdən xalis pul axınında amortizasiya ayırmalarının payı göstəriciləri əsasında ;
- cari fəaliyyətdən xalis pul axınında amortizasiya ayırmalarının payı əmsalı əsasında;

381. Cari fəaliyyətdən xalis pul axınının həcmi müəyyən olunur:

- mənfəət və zərər haqqında hesabatın və balans məlumatları əsasında;
- mənfəət və zərər haqqında hesabatın və izahlı qeydlərin məlumatları əsasında ;
- pul vəsaiti hesablarında dövriyyə haqqında məlumatlar əsasında;
- ✓ balansın, mənfəət və zərər haqqında hesabatın və pul vəsaiti hesablarının dövriyyəsi haqqında məlumatlar əsasında.
- mənfəət və zərər haqqında hesabat əsasında;

382. Təşkilatın pul axını təsnifləşdirilir:

- yalnız maliyyə fəaliyyəti çərçivəsində;
- yalnız cari və maliyyə fəaliyyəti çərçivəsində.
- yalnız cari fəaliyyəti çərçivəsində;
- yalnız investisiya fəaliyyəti çərçivəsində;
- ✓ cari, investisiya və maliyyə fəaliyyəti çərçivəsində ;

383. Təşkilatın əməliyyatları üzrə pul vəsaitlərinin müsbət və mənfi hərəkətinin netto-nəticəsi nəyi səciyyələndirir?

- hesabat dövründə müəssisəyə daxil olan pul vəsaitlərinin cəmini;
- dövriyyədə olan pul vəsaitlərinin məbləğini;
- kassada olan pul vəsaitini
- ✓ xalis pul axını.
- müəssisənin hesablaşma hesabında olan pul qalığını;

384. Xalis pul axınının pul vəsaiti sərfinə nisbəti səciyyələndirir?

- maliyyə fəaliyyətindən pul axını;
- investisiya fəaliyyətindən pul axını;
- ümumi pul axını;
- cari fəaliyyətdən pul axını;
- ✓ pul axının səmərəliliyini.

385. Pul vəsaitləri və onların ekvivalentlərinin daxil olması və çıxması adlanır?

- pul daxil olmaları;

- maliyyə fəaliyyətindən pul axını.
- investisiya fəaliyyətindən pul axını;
- ✓ pul axını;
- pul vəsaitlərinin çıxması;

386. Pul vəsaitləri daxil olmaları və çıxmaları arasında fərq səciyyələndirir?

- ümumi pul axınını;
- investisiya fəaliyyətindən pul axınını;
- maliyyə fəaliyyətindən pul axınını;
- ✓ xalis pul axınını.
- cari fəaliyyətdən pul axınını;

387. Maliyyə axını səciyyələndirir?

- təşkilat tərəfindən dividendlərin və faizlərin ödənilməsini;
- uzunmüddətli bank kreditlərinin alınmasını.
- cari fəaliyyətdən pul daxil olmalarını;
- əsas vəsaitlərin və digər əmlakın satışından pul gəlirini;
- ✓ səhmlərin və ya digər pay kağızlarının emissiyasından daxilolmaları

388. Müəssisənin maliyyə fəaliyyəti üzrə pul axınının hərəkəti:

- dövryyədənəknənar aktivlərin əldə edilməsi ilə bağlıdır;
- debitorlarla hesablaşmalarla bağlıdır.
- büdcə ilə hesablaşmalarla bağlıdır;
- ✓ qısamüddətli pul kağızlarının əldə edilməsi ilə bağlıdır;
- məhsulun satışı ilə bağlıdır;

389. Xalis pul axını hesablanır:

- dövrün sonuna və əvvəlinə pul vəsaiti qalığı arasında fərq kimi.
- ümumi pul axını və dövrün əvvəlinə pul vəsaitləri qalığı arasında fərq kimi;
- ümumi pul axını və dövrün sonuna pul vəsaitləri qalığı arasında fərq kimi ;
- ✓ pul vəsaitləri daxil olmaları və pul vəsaiti çıxmaları arasında fərq kimi;
- pul axını defisiti və dövrün əvvəlinə pul vəsaitləri qalığı arasında fərq kimi ;

390. Xalis pul axını dedikdə başa düşülür:

- qeyri dövryyə aktivlərin satışından daxilolmalar.
- dövr ərzində satışdan pul gəliri formasında pul vəsaitləri daxilolmaları;
- dövr ərzində satışdan pul gəliri formasında pul vəsaitləri daxilolmaları və dövr ərzində pul vəsaiti çıxmaları arasında fərq;
- ✓ təşkilatın əməliyyatları üzrə pul vəsaitlərinin müsbət və mənfi hərəkətinin netto-nəticəsi;
- cari fəaliyyət üzrə pul vəsaiti daxilolmaları;

391. Dövr ərzində müəssisənin pul vəsaitlərinin hərəkətinin nəticələri adlanır:

- mənfi pul axını.
- artıq pul axını;
- pul vəsaitlərinin hərəkəti;
- ✓ pul vəsaitlərinin axını;
- müsbət pul axınını;

392. Pul axını:

- ✓ pul vəsaitləri və onların ekvivalentlərinin daxil olması və çıxmasıdır.
- pul vəsaitlərinin daxil olmasıdır;
- pul vəsaitləri və onların ekvivalentlərinin daxil olmasıdır;
- pul vəsaitlərinin və onların ekvivalentlərinin xaric olmasıdır;
- pul vəsaitlərinin xaric olmasıdır;

- 393.** Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təhlili imkan verir:
- investisiya fəaliyyətinin səmərəliliyi qiymətləndirilir.
 - √ pul axınlarının formalaşmasına təsir edən amillərin və onların təsirini müəyyən etmək;
 - xalis mənfəətin formalaşmasına təsir edən amillərin və onların təsirini müəyyən etmək;
 - investisiya qoyuluşlarının maliyyələşdirilməsi üçün cari (əməliyyat) fəaliyyətdən xalis pul axınının kifayətliliyi müəyyən edilir;
 - balansın strukturunun keyfiyyətinə təsir edən amillərin və onların təsirini müəyyən etmək;
- 394.** Pul vəsaitlərin hərəkəti haqqında hesabatın əsas məqsədi:
- pul vəsaitlərinin xaric olmasını qiymətləndirmək;
 - təşkilatın gələcək maliyyə potensialını qiymətləndirmək;
 - pul vəsaitlərinin qalığını qiymətləndirmək;
 - √ təşkilatın pul vəsaitlərini yaratmaq qabiliyyətinin qiymətləndirmək üçün pul vəsaitləri və onların ekvivalentlərinin dəyişməsi haqqında informasiya təqdim etmək .
 - pul vəsaitlərinin daxil olmasını qiymətləndirmək;
- 395.** Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təhlili aşağıdakı istiqamət üzrə həyata keçirilir:
- pul axınlarının proqnoz təhlili;
 - maliyyə göstəricilərinin hesablanması;
 - informasiyanın üfiqi və şaquli təhlili;
 - cari fəaliyyətdən xalis pul axınının «keyfiyyətinin» qiymətləndirilməsi;
 - √ yuxarıda qeyd olunan bütün istiqamətlər üzrə.
- 396.** Pul vəsaitlərinin hərəkəti haqqında hesabatın təhlili aşağıdakı mərhələlər üzrə aparılır:
- maliyyə əmsallarının hesablanması və təhlili.
 - hesabatla tanışlıq;
 - hesabat düzəlişlərin edilməsi;
 - √ hesabatın iqtisadi oxunuşa hazırlanması, onun iqtisadi oxunuşu və informasiyanın təhlili;
 - hesabatın tərkibi və quruluşunun qiymətləndirilməsi;
- 397.** Pul axınının dolaylı metodla təhlili zamanı dövr ərzində kreditlər üzrə borc qalıqlarının azalması məbləğində;
- xalis mənfəət göstəricisi dəyişməz saxlanmalıdır;
 - √ xalis mənfəət məbləği azaldılmalıdır;
 - xalis pul axını məbləği artırılmalıdır;
 - xalis pul axını məbləği azaldılmalıdır.
 - xalis mənfəət məbləği artırılmalıdır;
- 398.** Pul axınının dolaylı metodla təhlili zamanı dövr ərzində debitor borcları qalığının artımı:
- √ xalis mənfəət məbləğindən çıxılmalıdır;
 - xalis pul axını məbləğindən çıxılmalıdır.
 - xalis mənfəət məbləği dəyişməz qalmalıdır;
 - xalis pul axını məbləğinə əlavə olunmalıdır;
 - xalis mənfəət məbləğinə əlavə olunmalıdır;
- 399.** Təhlil olunan dövr üzrə xalis mənfəət məbləğinə düzəliş edilir?
- pul axınının birbaşa metodla təhlili zamanı;
 - təşkilatın maliyyə vəziyyətinin təhlili zamanı;
 - təşkilatın maliyyə nəticələrinin təhlili zamanı;
 - √ pul axınının dolaylı metodla təhlili zamanı.
 - təşkilatın işgüzar aktivliyinin təhlili zamanı;
- 400.** Investisiya fəaliyyətindən xalis pul axını hesablanır:

- fəvqəl investisiya fəaliyyətindən xalis pul axını ilə investisiya fəaliyyəti üzrə qeyri pul düzəliş maddələrinin cəmi kimi;
- adi investisiya fəaliyyətindən, fəvqəl investisiya fəaliyyətindən xalis pul axınının cəmi kimi;
- adi investisiya fəaliyyətindən pul axını ilə investisiya fəaliyyəti üzrə qeyri pul düzəliş maddələrinin fərqi kimi.
- adi investisiya fəaliyyətindən xalis pul axını ilə fəvqəl investisiya fəaliyyətindən xalis pul axınının fərqi kimi;
- ✓ investisiya fəaliyyətindən, fəvqəl investisiya fəaliyyətindən xalis pul axını və investisiya fəaliyyəti üzrə qeyri pul düzəliş maddələrinin (valyutaların yenidən qiymətləndirilməsi və s.) cəmi kimi;

401. Pul axınının dolayısı metodla təhlili zamanı düzəliş edilir:

- ✓ təhlil olunan dövr üzrə xalis mənfəət məbləğinə ;
- dövrün sonuna debitor borcları qalığı məbləğinə;
- dövrün əvvəlinə pul vəsaitləri qalığı məbləğinə.
- dövrün sonuna pul vəsaitləri qalığı məbləğinə;
- dövrün əvvəlinə debitor borcları qalığı məbləğinə;

402. Pul axınının dolayısı metodla təhlili imkan verir:

- ✓ təhlil olunan dövrə xalis mənfəət və xalis pul axını göstəricilərinin uyğunsuzluğu səbəblərini qiymətləndirmək ;
- təşkilatın maliyyə sabitliyi əmsallarını hesablamaq;
- təşkilatın pul axınlarının müsbət və mənfi strukturunu qiymətləndirmək;
- pul vəsaitlərinin daxil olması və çıxması arasında fərqi müəyyən etmək.
- təşkilatın işgüzar fəallığı əmsallarını müəyyən etmək;

403. Pul axınlarının təhlili praktikasında dolayısı metod ilə cari fəaliyyətdən xalis pul axını aşağıdakı qaydada hesablanır:

- debitor və kreditor borclarına düzəliş edilməklə.
- qeyri-monetar aktivlərə düzəliş edilməklə;
- monetar aktivlərə düzəliş edilməklə;
- ✓ qeyri-pul xarakterli əməliyyat, dövriyyə aktivləri və cari passivlərin dəyişməsi məbləğində xalis mənfəətin (zərərin) həcmində düzəliş edilir ;
- satışın həcmində və satışın maya dəyərində düzəliş edilməklə;

404. Pul axınının birbaşa metodla təhlili vasitəsilə:

- təşkilatın müsbət və mənfi pul axınlarının strukturu qiymətləndirilir;
- təşkilatın maliyyə sabitliyi əmsalları müəyyən edilir.
- investisiya fəaliyyətinin səmərəliliyi qiymətləndirilir;
- satışdan mənfəətin formalaşmasına amillərin təsiri hesablanır;
- ✓ investisiya qoyuluşlarının maliyyələşdirilməsi üçün cari (əməliyyat) fəaliyyətdən xalis pul axınının kifayətliliyi müəyyən edilir;

405. Birbaşa metod vasitəsilə cari fəaliyyətdən xalis pul axını hesablanır:

- monetar aktivlərə düzəliş edilməklə;
- debitor və kreditor borclarına düzəliş edilməklə.
- satışın həcmində və satışın maya dəyərində düzəliş edilməklə;
- ✓ mənfəət və zərər haqqında hesabatın maddələrinə dəyişikliklər nəzərə alınmaqla satışın həcmi və satışın maya dəyərində düzəliş etməklə;
- qeyri-monetar aktivlərə düzəliş edilməklə;

406. Pul axını təhlilinin birbaşa metodunun mahiyyəti:

- pul axınının likvidliyinin qiymətləndirilməsi;
- pul vəsaitlərinin dəyişilməsi dinamikasının qiymətləndirilməsi;
- ✓ təhlil aparılan dövrdə daxil olan pul vəsaiti məbləğinin müəyyən edilməsi;
- pul axınının həcmi, tərkibi, strukturunun qiymətləndirilməsi;
- pul vəsaitinin sərfinin qiymətləndirilməsi.

407. Dividend və faizlərin alınması səciyyələndirir?

- maliyyə fəaliyyətindən pul gəlirini;
- cari fəaliyyətdən pul daxil olmalarını;

- səhmlərin və ya digər pay kağızlarının emissiyasından daxilolmaları
- əsas vəsaitlərin və digər əmlakın satışından pul gəlirini;
- ✓ investisiya fəaliyyətindən pul gəlirini;

408. Qısamüddətli qiymətli kağızların alınması və buraxılmasına xərclər nəyi əks etdirir?

- inzibati xərclərə məsrəfləri;
- kommersiya xərclərinə məsrəfləri;
- malların, xidmət və işlərin dəyərinin ödənilməsini;
- tikintidə iştirak payı üzrə ödəmələri;
- ✓ maliyyə fəaliyyəti üzrə pul vəsaiti çıxmalarını

409. Investisiya fəaliyyətindən pul gəliri öz əksini tapır:

- avansların alınmasında;
- əsas vəsaitlərin satışından pul gəlirində.
- kreditlərin alınmasında;
- ✓ dividendlərin və faizlərin alınmasında;
- məhsul satışından pul gəlirində;

410. Investisiya qoyuluşu hesab olunur:

- kassada pul vəsaitinin həcmnin artması;
- uzunmüddətli maliyyə qoyuluşunun həcmnin artması.
- kreditör borclarının həcmnin artması;
- ✓ dövriyyə aktivlərinin artması;
- hesablarda pul vəsaitinin həcmnin artması;

411. Investisiya nəyi səciyyələndirir?

- uzunmüddətli aktivlərin daxil olması ilə əlaqədar pul axını;
- uzunmüddətli aktivlərin çıxması ilə əlaqədar pul axını.
- qısamüddətli aktivlərin daxil olması ilə əlaqədar pul axını;
- qısamüddətli aktivlərin çıxması ilə əlaqədar pul axını;
- ✓ uzunmüddətli aktivlərin daxil olması və çıxması ilə əlaqədar pul axını;

412. Səhmlərin və ya digər pay kağızlarının emissiyasından daxilolmalar aid edilir:

- daimi axına;
- diskret axınına.
- investisiya axınına;
- əməliyyat axınına;
- ✓ maliyyə axınına;

413. Maliyyə fəaliyyətindən xalis pul axını hesablanır:

- ✓ maliyyə fəaliyyətindən, fəvqəl maliyyə fəaliyyətindən xalis pul axını və maliyyə fəaliyyəti üzrə qeyri pul düzəliş maddələrinin (valyutaların yenidən qiymətləndirilməsi və s.) cəmi kimi;
- adi maliyyə fəaliyyətindən xalis pul axını ilə fəvqəl maliyyə fəaliyyətindən xalis pul axınının cəmi kimi;
- adi maliyyə fəaliyyətindən xalis pul axını kimi;
- adi maliyyə fəaliyyətindən pul axını ilə maliyyə fəaliyyəti üzrə qeyripul düzəliş maddələrinin fərqi kimi.
- adi maliyyə fəaliyyətindən xalis pul axını ilə fəvqəl maliyyə fəaliyyətindən xalis pul axınının fərqi kimi;

414. Maliyyə fəaliyyəti üzrə pul vəsaiti çıxmaları öz əksini tapır:

- malların, xidmət və işlərin dəyərinin ödənilməsində;
- kommersiya xərclərinə məsrəflərdə.
- inzibati xərclərə məsrəflərdə ;
- ✓ qısamüddətli qiymətli kağızların alınmasına, buraxılmasına xərclər-də;
- tikintidə iştirak payı üzrə ödəmələrdə;

415. Gələcək məhsul göndərişi hesabına alıcılardan pul daxilolmaları pul vəsaitlərinin hərəkəti haqqında hesabatda əks etdirilir:

- maliyyə fəaliyyəti üzrə müsbət pul axanı kimi;
- cari fəaliyyət üzrə mənfi pul axanı kimi;
- investisiya fəaliyyətindən müsbət pul axanı kimi.
- maliyyə fəaliyyəti üzrə mənfi pul axanı kimi;
- ✓ cari fəaliyyət üzrə müsbət pul axanı kimi;

416. Cari fəaliyyətdən pul daxil olmaları öz əksini tapır:

- əsas vəsaitlərin və digər əmlakın satışından pul gəlirində;
- avansların alınmasında.
- dividendlərin və faizlərin alınmasında;
- ✓ məhsul satışından pul gəlirində;
- kreditlərin alınmasında;

417. Cari fəaliyyətdən xalis pul axını hesablanır:

- adi cari fəaliyyətdən xalis pul axını ilə fəvqəl cari fəaliyyətdən xalis pul axınının fərqi kimi;
- valyutaların yenidən qiymətləndirilməsi üzrə məbləğ həcmində.
- cari və investisiya fəaliyyətindən xalis pul axınının fərqi kimi;
- ✓ adi cari fəaliyyətdən, fəvqəl cari fəaliyyətdən xalis pul axınının və cari fəaliyyət üzrə qeyri pul düzəliş maddələrinin cəmi kimi;
- cari və investisiya fəaliyyətindən xalis pul axınının cəmi kimi;

418. Demaliyyələşdirmə xarakterizə edir:

- qısamüddətli maliyyə qoyuluşlarının pul vəsaitlərinin azalmasını.
- kassada pul vəsaitlərinin azalmasını;
- debitor borclarının pul vəsaitlərinin azalmasını;
- ✓ kreditor borclarının azalmasını;
- hesablarda pul vəsaitlərinin azalmasını;

419. Maliyyələşdirmə xarakterizə edir:

- kassada pul vəsaitlərinin artmasını;
- hesablarda olan pul vəsaitlərinin artmasını;
- qısamüddətli maliyyə qoyuluşlarının pul vəsaitlərinin artmasını.
- debitor borclarının pul vəsaitlərinin artmasını;
- ✓ kreditor borclarının (o cümlədən alınmış avansların) artmasını ;

420. Gizli maliyyələşdirmə mənbələrinə daxildir:

- kreditor borcları.
- məhsul (iş, xidmət) satışından mənfəət;
- amortizasiya ayırmaları;
- ✓ müəyyən vaxt kəsiyində xüsusi vəsaitlərə bərabər tutulan vəsait;
- ümumi (balans) mənfəət;

421. Aktiv özünümaliyyələşdirmə səciyyəlidir:

- dövriyyə kapitalından istifadəni;
- debitor borclarından istifadəni;
- ✓ xüsusi vəsaitlərdən istifadəni;
- borc vəsaitindən istifadəni;
- pul vəsaitlərindən istifadəni.

422. Daxili maliyyələşdirmə mənbələrinə daxildir:

- material resurslarının satışından daxilolmalar, investisiya fəaliyyətindən pul daxilolmalar

- kassada olan pul vəsaitləri, qiymətli kağızların satışından pul gəlirləri;
- investisiya fəaliyyətindən pul daxilolmaları, valyuta hesabında pul vəsaitləri;
- ✓ hesabat dövrünün əvvəlinə pul vəsaitləri, investisiya fəaliyyətindən pul daxilolmaları, qeyri-dövriyyə aktivlərinin, qiymətli kağızların satışıdan pul gəlirləri və cari fəaliyyətdən xalis pul axını;
- hesablama hesabında pul vəsaitləri, qeyri-dövriyyə aktivlərinin satışından pul gəlirləri;

423. Xarici maliyyələşdirmə mənbələrinə daxildir:

- qısamüddətli kredit və borcların artımı.
- ehtiyat kapitalının artımı ;
- kreditör borclarının artımı ;
- ✓ xüsusi kapitalın və borc kapitalının artımı;
- bölüşdürülməmiş mənfəət məbləğinin artımı;

424. Xarici maliyyələşdirmənin xüsusi və borc mənbələrinin nisbəti əmsalı hesablanır:

- pul daxilolmalarının pul vəsaiti çıxımlarına nisbəti kimi;
- borc kapitalının artımı hesabına pul vəsaiti daxilolmalarının xüsusi kapitalın artımı hesabına pul vəsaiti daxilolmalarına nisbəti kimi;
- pul vəsaiti çıxımlarının pul vəsaiti daxilolmalarına nisbəti kimi.
- ✓ xüsusi kapitalın artımı hesabına pul vəsaiti daxilolmalarının borc kapitalın artımı hesabına pul vəsaiti daxilolmalarına nisbəti kimi;
- xüsusi kapitalın artımı hesabına pul vəsaiti daxilolmalarının borc kapitalın artımı hesabına pul vəsaiti daxilolmalarına fərqi kimi ;

425. Xarici maliyyələşdirmənin ümumi məbləğində borc mənbəyinin payı hesablanır:

- xalis mənfəətin xarici maliyyələşdirmənin ümumi məbləğinə nisbəti kimi;
- ümumi mənfəətin xarici maliyyələşdirmənin ümumi məbləğinə nisbəti kimi.
- borc kapitalının artımı hesabına pul vəsaiti daxilolmalarının xüsusi kapitalla nisbəti kimi;
- pul vəsaitlərinin orta qalığının xarici maliyyələşdirmənin ümumi məbləğinə nisbəti kimi;
- ✓ borc kapitalının artımı hesabına pul vəsaiti daxilolmalarının xarici maliyyələşdirmənin ümumi məbləğinə nisbəti kimi;

426. Xarici maliyyələşdirmənin ümumi həcmində onun xüsusi mənbəyinin payı hesablanır:

- pul vəsaitlərinin orta qalığının xarici maliyyələşdirmənin ümumi məbləğinə nisbəti kimi;
- xüsusi kapitalın artımı hesabına pul vəsaitləri daxilolmalarının borc kapitalına nisbəti kimi;
- ✓ xüsusi kapitalın artımı hesabına pul vəsaitləri daxilolmalarının xarici maliyyələşdirmənin ümumi məbləğinə nisbəti kimi;
- xalis mənfəətin xarici maliyyələşdirmənin ümumi məbləğinə nisbəti kimi;
- ümumi mənfəətin xarici maliyyələşdirmənin ümumi məbləğinə nisbəti kimi.

427. Daxili və xarici maliyyələşdirmənin həcmində onun nisbəti əmsalı hesablanır:

- cari fəaliyyətdən xalis pul axını ilə xarici maliyyələşmənin ümumi məbləğinin fərqi kimi;
- xarici maliyyələşmənin ümumi məbləğinin cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi;
- ✓ cari fəaliyyətdən xalis pul axınının xarici maliyyələşmənin ümumi məbləğinə nisbəti kimi;
- cari fəaliyyətdən xalis pul axını ilə xarici maliyyələşmənin ümumi məbləğinin hasili kimi;
- xalis mənfəətin xarici maliyyələşmənin ümumi məbləğinə nisbəti kimi.

428. Pul gəlirinin «keyfiyyəti» göstəricisi necə hesablanır:

- cari fəaliyyətdən xalis pul axınının ümumi mənfəətə nisbəti kimi;
- ✓ cari fəaliyyətdən xalis pul axınının satışdan pul gəlirinə nisbəti kimi;
- cari fəaliyyətdən xalis pul axınının xalis mənfəətə nisbəti kimi;
- pul gəlirinin cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi .
- maliyyə fəaliyyətdən xalis pul axınının satışdan mənfəətə nisbəti kimi;

429. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat məlumatları əsasında xüsusi kapitalın rentabelliği hesablanır:

- xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi;
- ✓ cari fəaliyyətdən xalis pul axınının xüsusi kapitalla nisbəti kimi;
- ümumi mənfəətin məcmu aktivlərə nisbəti kimi;
- dövrün sonuna pul vəsaitlərinin məcmu aktivlərə nisbəti kimi .

- vergiyə cəlb olunan mənfəətin məcmu aktivlərə nisbəti kimi;

430. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat məlumatı əsasında məcmu kapitalın rentabelliği hesablanır:

- xalis mənfəətin məcmu aktivlərə nisbəti kimi;
- ✓ cari fəaliyyətdən xalis pul axınının məcmu aktivlərin dəyərində nisbəti kimi;
- ümumi mənfəətin məcmu aktivlərə nisbəti kimi;
- dövrün sonuna pul vəsaitlərinin məcmu aktivlərə nisbəti kimi .
- vergiyə cəlb olunan mənfəətin məcmu aktivlərə nisbəti kimi;

431. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat əsasında hesablanan təşkilatın maliyyə siyasəti göstəricilərinə aid edilir:

- daxili və xarici maliyyələşdirmənin həcmində nisbəti;
- ✓ yuxarıda qeyd olunan variantların hamısı .
- xarici maliyyələşdirmənin borc mənbəyinin xarici maliyyələşmənin ümumi məbləğində payı;
- xarici maliyyələşmənin xüsusi və borc mənbələrinin nisbəti;
- xarici maliyyələşdirmənin xüsusi mənbəyinin xarici maliyyələşmənin ümumi məbləğində payı;

432. Cari fəaliyyətdən xalis pul axınının xalis investisiya məbləğinə nisbəti səciyyələndirir?

- pul vəsaitlərinin reinvestisiya əmsalını;
- ✓ xalis investisiya qoyuluşunun ödənilməsi səviyyəsini;
- bütün növ səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- investisiya qoyuluşunun ödənilməsi səviyyəsini;

433. Cari fəaliyyətdən xalis pul axınının investisiyanın ümumi məbləğinə nisbəti səciyyələndirir?

- pul vəsaitlərinin reinvestisiya əmsalını;
- ✓ investisiya qoyuluşunun ödənilməsi səviyyəsini;
- bütün növ səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- faizlərin örtülməsi əmsalını;
- adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;

434. Investisiya fəaliyyətindən xalis pul axınının cari fəaliyyətdən xalis pul axınına nisbəti səciyyələndirir?

- adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- ✓ pul vəsaitlərinin reinvestisiya əmsalını;
- borc potensialı əmsalını;
- faizlərin örtülməsi əmsalını;
- bütün növ səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;

435. Dividendlərin ödənilməsinə qədər və vergi və faizlərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti səciyyələndirir?

- pul vəsaitlərinin reinvestisiya əmsalını;
- ✓ adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- borc potensialı əmsalını;
- faizlərin örtülməsi əmsalını;
- bütün növ səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;

436. Dividendlərin ödənilməsindən əvvəl və vergi və faizlərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti səciyyələndirir?

- pul vəsaitlərinin reinvestisiya əmsalını;
- ✓ bütün növ səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- borc potensialı əmsalını;
- faizlərin örtülməsi əmsalını;
- adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;

437. Məcmu öhdəliklərlə pul vəsaiti və qısamüddətli debitor borclarının fərqlinin dividend, faizlər və vergilərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınına nisbəti səciyyələndirir?
- pul vəsaitlərinin reinvestisiya əmsalını;
 - ✓ borc potensialı əmsalını;
 - orta günlük pul vəsaiti çıxımını;
 - faizlərin örtülməsi əmsalını;
 - adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
438. Faiz və vergilər ödənilə qədər cari fəaliyyətdən xalis pul axınının ödənilən faiz məbləğinə nisbəti səciyyələndirir?
- orta günlük pul vəsaiti çıxımını;
 - pul vəsaitlərinin reinvestisiya əmsalını;
 - adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
 - ✓ faizlərin örtülməsi əmsalını;
 - qısamüddətli öhdəliklərin pul vəsaiti axını ilə örtülməsi əmsalını;
439. Xalis mənfəət və amortizasiya ayırmalarının cəminin qısamüddətli öhdəliklərə nisbəti səciyyələndirir?
- pul vəsaitlərinin reinvestisiya əmsalını;
 - ✓ qısamüddətli öhdəliklərin pul vəsaiti axını ilə örtülməsi əmsalını;
 - orta günlük pul vəsaiti çıxımını;
 - faizlərin örtülməsi əmsalını;
 - adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
440. Satışın maya dəyəri, kommersiya xərcləri və idarəetmə xərclərinin cəmi ilə amortizasiya ayırmalarının fərqlinin təhlil olunan dövr üçün günlərin sayına nisbəti səciyyələndirir?
- pul vəsaitlərinin reinvestisiya əmsalını;
 - ✓ orta günlük pul vəsaiti çıxımını;
 - Biver əmsalını;
 - faizlərin örtülməsi əmsalını;
 - adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
441. Xalis mənfəətlə amortizasiya ayırmalarının cəminin məcmu öhdəliklərə nisbəti səciyyələndirir?
- pul vəsaitlərinin reinvestisiya əmsalını;
 - ✓ Biver əmsalını;
 - investisiya qoyuluşunun ödənilməsi səviyyəsini
 - faizlərin örtülməsi əmsalını;
 - adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
442. Məcmu öhdəliklərin dividendlər, faizlər və vergilərin ödənilməsindən sonra cari fəaliyyətdən c)) borc səviyyəsi əmsalını;
- pul vəsaitlərinin reinvestisiya əmsalını;
 - ✓ xalis pul axınına nisbəti səciyyələndirir?
 - orta günlük pul vəsaiti çıxımını;
 - faizlərin örtülməsi əmsalını;
 - adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
443. Cari fəaliyyətdən xalis pul axınının uzunmüddətli kreditor borclarına nisbəti səciyyələndirir?
- pul vəsaitlərinin reinvestisiya əmsalını;
 - ✓ özünü maliyyələşdirmə potensialını;
 - investisiya qoyuluşunun ödənilməsi səviyyəsini
 - faizlərin örtülməsi əmsalını;
 - adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
444. Özünü maliyyələşdirmə potensialı necə hesablanır:

- cari fəaliyyətdən xalis pul axınının investisiya fəaliyyətindən xalis pul axınına nisbəti kimi;
- ✓ cari fəaliyyətdən xalis pul axınının uzunmüddətli kreditor borclarına nisbəti kimi;
- qısamüddətli debitor borclarının orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;
- orta günlük pul daxilolmalarının günlük pul vəsaiti sərfinə nisbəti kimi.
- qısamüddətli maliyyə qoyuluşlarının orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;

445. Dövr ərzində pul daxilolmalarının dövr ərzində pul vəsaiti çıxımına nisbəti səciyyələndirir?

- pul vəsaitlərinin reinvestisiya əmsalını;
- ✓ ödəmə qabiliyyəti əmsalını;
- investisiya qoyuluşunun ödənilməsi səviyyəsini
- faizlərin örtülməsi əmsalını;
- adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;

446. Pul vəsaitinin orta günlük pul vəsaiti sərfinə nisbəti səciyyələndirir?

- pul vəsaitlərinin reinvestisiya əmsalını;
- ✓ özünümaliyyələşdirmə intervalını;
- Biver əmsalını;
- faizlərin örtülməsi əmsalını;
- adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;

447. Pul vəsaiti və qısamüddətli maliyyə qoyuluşlarının cəminin orta günlük pul vəsaiti sərfinə nisbəti səciyyələndirir?

- pul vəsaitlərinin reinvestisiya əmsalını;
- ✓ özünü maliyyələşdirmə intervalını;
- investisiya qoyuluşunun ödənilməsi səviyyəsini
- faizlərin örtülməsi əmsalını;
- adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;

448. Pul vəsaiti, qısamüddətli maliyyə qoyuluşlarının və debitor borclarının cəminin orta günlük pul sərfinə nisbəti nəyi ifadə edir:

- vəsaiti sərfinə nisbəti səciyyələndirir?
- ✓ özünü maliyyələşdirmə intervalını;
- adi səhmlər üzrə dividendlərin ödənilməsi əmsalını;
- investisiya qoyuluşunun ödənilməsi səviyyəsini
- pul vəsaitlərinin reinvestisiya əmsalını;

449. Investisiya – nettonun maliyyələşdirilməsi səviyyəsi hesablanır:

- xalis mənfəətin investisiya – nettoya nisbəti kimi;
- ✓ yeni investisiya ilə əlaqədar pul vəsaiti çıxımının əvvəlki investisiyaların azaldılması ilə bağlı pul vəsaiti daxil olmalarına nisbəti kimi;
- balans mənfəətinin investisiya – nettoya nisbəti kimi;
- əvvəlki investisiyaların azaldılması ilə bağlı pul vəsaiti daxil olmalarının yeni investisiya ilə əlaqədar pul vəsaiti çıxımlarına nisbəti kimi.
- vergiyə cəlb olunan mənfəətin investisiya – nettoya nisbəti kimi;

450. Xalis investisiyanın örtülməsi səviyyəsi hesablanır:

- xalis mənfəətin xalis investisiyanın məbləğinə nisbəti kimi;
- ✓ cari fəaliyyətdən xalis pul axınının xalis investisiya məbləğinə nisbəti kimi ;
- balans mənfəətinin xalis investisiyanın məbləğinə nisbəti kimi;
- xalis investisiya məbləğinin cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi.
- vergiyə cəlb edilən mənfəətin xalis investisiyanın məbləğinə nisbəti kimi;

451. Investisiya qoyuluşunun ötrülməsi səviyyəsi hesablanır:

- investisiyanın ümumi məbləğinin cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi.
- vergiyə cəlb edilən mənfəətin investisiyanın ümumi məbləğinə nisbəti kimi;
- ✓ cari fəaliyyətdən xalis pul axınının investisiyanın ümumi məbləğinə nisbəti kimi ;

- balans mənfəətinin investisiyanın ümumi məbləğinə nisbəti kimi;
- xalis mənfəətin investisiyanın ümumi məbləğinə nisbəti kimi;

452. Pul vəsaitlərinin reinvestisiya əmsalı hesablanır:

- investisiya fəaliyyətindən xalis pul axınının cari fəaliyyətdən xalis pul axınına hasili kimi;
- ✓ investisiya fəaliyyətindən xalis pul axınının cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi;
- investisiya fəaliyyətindən xalis pul axını ilə cari fəaliyyətdən xalis pul axınına fərqi kimi;
- cari fəaliyyətdən xalis pul axınının investisiya fəaliyyətindən xalis pul axınına nisbəti.
- investisiya fəaliyyətindən xalis pul axını ilə cari fəaliyyətdən xalis pul axınına cəmi kimi;

453. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat əsasında hesablanan investisiya göstəricilərinə aid edilir:

- pul vəsaitlərinin reinvestisiya əmsalı;
- ✓ yuxarıda qeyd olunan bütün göstəricilər.
- xalis investisiyanın örtülməsi səviyyəsi;
- investisiya – nettonun maliyyələşdirilməsi səviyyəsi;
- investisiyanın örtülməsi səviyyəsi;

454. Bütün növ səhmlər üzrə dividendlərin örtülməsi əmsalı hesablanır:

- dividendlərin, vergilərin və faizlərin ödənilməsindən əvvəl cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti kimi;
- ✓ dividendlərin ödənilməsindən əvvəl və vergi və faizlərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti kimi;
- dividendlərin ödənilməsindən əvvəl cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti kimi;
- vergi və faizlərin ödənilməsindən əvvəl cari fəaliyyətdən xalis pul axınının ödəniləcək dividendlərin ümumi məbləğinə nisbəti kimi;
- xalis mənfəətin dividendlərin ümumi məbləğinə nisbəti kimi;

455. Borc potensialı əmsalı necə hesablanır:

- kreditlərin, borcların və kreditor borclarının cəmi ilə pul vəsaitlərinin fərqlinin dividendlərin, faizlərin və vergilərin ödənilməsinə qədər cari fəaliyyətdən xalis pul axınına nisbəti;
- ✓ kreditlərin, borcların və kreditor borclarının cəmi ilə pul vəsaitinin və qısamüddətli debitor borclarının fərqlinin dividendlərin, faizlərin, vergilərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi ;
- bank kreditləri və borcların cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;
- kredit və kreditor borclarının cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;
- bank kreditlərinin faiz və vergilərin ödənilməsinə qədər cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;

456. Borc dərəcəsi – netto necə hesablanır:

- bank kreditlərinin faiz və vergilərin ödənilməsinə qədər cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi;
- ✓ kreditlərin, borcların və kreditor borclarının cəmi ilə pul vəsaitlərinin fərqlinin dividendlərin, faizlərin, vergilərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi ;
- bank kreditləri və borcların cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;
- kredit və kreditor borclarının cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;
- bank kreditlərinin faiz və vergilərin ödənilməsinə qədər cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;

457. Borc dərəcəsinin dinamik göstəricisi hesablanır:

- bank kreditlərinin faiz və vergilərin ödənilməsinə qədər cari fəaliyyətdən xalis pul axınına nisbəti ;
- ✓ kreditlərin, borcların və kreditor borclarının cəminin dividendlərin, faizlərin və vergilərin ödənilməsindən sonra cari fəaliyyətdən xalis pul axınına nisbəti kimi;
- bank kreditləri və borcların cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;
- kredit və kreditor borclarının cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;
- bank kreditlərinin faiz və vergilərin ödənilməsinə qədər cari fəaliyyətdən xalis mənfəətə nisbəti kimi;

458. Faizlərin örtülməsi əmsalı hesablanır:

- xalis mənfəətin məbləğinin ödənilən faiz məbləğinə nisbəti kimi;
- pul vəsaitlərinin orta qalığının ödənilən faiz məbləğinə nisbəti kimi.

- ümumi mənfəəti məbləğinin ödənilən faiz məbləğinə nisbəti kimi;
- √ faiz və vergilər ödənilə qədər cari fəaliyyətdən xalis pul axınının ödənilən faiz məbləğinə nisbəti kimi;
- vergitutulan mənfəət məbləğinin ödənilən faiz məbləğinə nisbəti kimi;

459. Qısamüddətli öhdəliklərin pul vəsaiti axını ilə örtülmə əmsalı hesablanır:

- pul vəsaitlərinin orta qalığının qısamüddətli öhdəliklərə nisbəti;
- xalis mənfəətin qısamüddətli öhdəlikləri nisbəti;
- amortizasiya a yırmalarının qısamüddətli öhdəliklərə nisbəti;
- pul vəsaiti və qısamüddətli maliyyə qoyuluşlarının cəminin qısamüddətli öhdəliklərə nisbəti.
- √ xalis mənfəət və amortizasiya ayırmalarının cəminin qısamüddətli öhdəliklərə nisbəti ;

460. Biver əmsalı hesablanır:

- debitor borclarının kreditor borclarına nisbəti kimi.
- xalis mənfəətin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- vergi tutulan mənfəətin qısamüddətli öhdəliklərə nisbəti kimi;
- ümumi mənfəətin (balans mənfəətinin) qısamüddətli öhdəliklərə nisbəti kimi;
- √ xalis mənfəətlə amortizasiya ayırmalarının öhdəliklərin cəminə nisbəti kimi ;

461. Orta günlük pul vəsaiti çıxımı hesablanır:

- maya dəyərinin təhlil olunan dövrün günlərinin miqdarına nisbəti kimi;
- kommersiya xərclərinin təhlil olunan dövrün günlərinin miqdarına nisbəti kimi;
- orta günlük pul daxilolmalarının orta günlük pul vəsaiti çıxımına nisbəti kimi;
- idarəetmə xərclərinin təhlil olunan dövrün günlərinin miqdarına nisbəti kimi;
- √ satışın maya dəyəri, kommersiya xərcləri, idarəetmə xərcləri və amortizasiya ayırmalarının cəminin təhlil olunan dövr üçün günlərin sayına nisbəti kimi .

462. Özünümaliyyələşdirmə müddəti hesablanır:

- qısamüddətli debitor borclarının orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;
- ortagünlük pul daxilolmalarının günlük pul vəsaiti sərfinə nisbəti kimi.
- qısamüddətli maliyyə qoyuluşlarının orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;
- pul vəsaiti və onun ekvivalentlərinin və debitor borclarının cəminin orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;
- √ pul vəsaitinin orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;

463. Özünümaliyyələşdirmə intervalı (uzunluğu) hesablanır:

- ortagünlük pul daxilolmalarının günlük pul vəsaiti sərfinə nisbəti kimi.
- √ pul vəsaiti və qısamüddətli maliyyə qoyuluşlarının orta günlük pul sərfi məbləğinə nisbəti kimi;
- pul vəsaitinin orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;
- qısamüddətli maliyyə qoyuluşlarının orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;
- qısamüddətli debitor borclarının orta günlük pul vəsaiti sərfinə nisbəti kimi;

464. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat məlumatları əsasında ödəmə qabiliyyəti əmsalı hesablanır:

- hesabat dövrünün əvvəlinə pul vəsaiti qalığının bank kredit və borc məbləğinə nisbəti kimi;
- əsas vəsait obyektlərinin və digər əmlakın satışından pul gəlirlərinin məcmu borclara nisbəti kimi;
- alıcılardan və sifarişçilərdən daxilolmaların pul vəsaiti qalığının bank kredit və borc məbləğinə nisbəti kimi;
- √ dövr ərzində pul daxilolmalarının dövr ərzində pul vəsaiti çıxımına nisbəti kimi .
- hesabat dövrünün sonuna pul vəsaiti qalığının bank kredit və borc məbləğinə nisbəti kimi;

465. Mənfəətin «keyfiyyəti» göstəricisi necə hesablanır:

- pul gəlirinin satışdan mənfəətə nisbəti kimi;
- xalis mənfəətin cari fəaliyyətdən xalis pul axımına nisbəti kimi;
- cari fəaliyyətdən xalis pul axınının pul gəlirinə nisbəti kimi;
- √ cari fəaliyyətdən xalis pul axınının xalis mənfəətə nisbəti kimi;
- satışdan mənfəətin pul gəlirinə nisbəti kimi;

466. Təşkilatın pul vəsaitlərinin hərəkəti üçün təhlili istiqamətlərini müəyyən edilir:

- investisiya fəaliyyəti üzrə;
 - məhsul satışından pul gəlirinin «keyfiyyəti» və kapitalın rentabelliği üzrə;
 - maliyyə siyasəti üzrə;
 - likvidlik üzrə;
- ✓ bütün cavablar doğrudur.

467. Borc kapitalın rentabelliğinin xüsusi kapitalın rentabelliğindən aşağı olması təmin edir?

- istehsalleviricinin səmərəsini;
 - cəlb olunmuş vəsaitdən istifadənin səmərəliliyini.
 - borc kapitalından istifadənin səmərəliliyini;
- ✓ maliyyəleviricinin səmərəsini;
- cari aktivlərdən istifadənin səmərəliliyini;

468. Borc kapitalının cəlb edilməsinin səmərəliliyi səciyyələndirir?

- məcmu kapitalın səmərəliliyini;
 - əməliyyat leviricinin səmərəsini;
 - kapitalın dövretmə sürətini;
- ✓ maliyyə leviricinin səmərəsini.
- borc kapitalının rentabelliğini;

469. Pul vəsaitlərinin hərəkəti haqqında hesabat əsasında hesablanan təşkilatın maliyyə siyasəti göstəricilərinə aid edilir:

- xarici maliyyələşdirmənin borc mənbəyinin xarici maliyyələşmənin ümumi məbləğində payı;
 - xarici maliyyələşmənin xüsusi və borc mənbələrinin nisbəti
 - daxili və xarici maliyyələşdirmənin həcmünün nisbəti;
 - xarici maliyyələşdirmənin xüsusi mənbəyinin xarici maliyyələşmənin ümumi məbləğində payı;
- ✓ yuxarıda qeyd olunan variantların hamısı .

470. Kapitaldakı dəyişikliklər haqqında hesabat əsasında qiymətləndirilir:

- ehtiyat kapitalından istifadə;
 - bütün cavablar doğrudur
 - nizamnamə kapitalından istifadə;
 - borc kapitalından istifadə;
- ✓ xalis mənfəətdən istifadə;

471. İnflyasiya aşağıdakı prosesi səciyyələndirir:

- təşkilatın xüsusi kapitalının azalmasını;
 - əmtəə kütləsinin artım tempinin pul kütlələrinin artım tempindən yüksək olmasını.
 - pula kütləsinin qiymətinin bahalaşması və aşağı düşməsinə;
- ✓ pul kütləsinin artım tempinin əmtəə kütləsinin artım tempindən yüksək olmasını;
- pul vəsaitinin çatışmazlığını;

472. İnflyasiya şəraitində aşağıdakı metoddan istifadə etməklə maliyyə hesabatı göstəricilərinə düzəliş edilir:

- orta həndəsi metodundan;
 - zəncirvari yerdəyişmə metodundan;
 - mütləq fərq metodundan
- ✓ pulun daimi alıcılıq qabiliyyəti metodundan;
- balans metodundan.

473. İnflyasiya aşağıdakı prosesi səciyyələndirir:

- pula kütləsinin qiymətinin bahalaşması və aşağı düşməsinə;

- əmtəə kütləsinin artım tempinin pul kütlələrinin artım tempindən yüksək olmasını.
- təşkilatın xüsusi kapitalının azalmasını;
- pul vəsaitinin çatışmazlığını;
- ✓ pul kütləsinin artım tempinin əmtəə kütləsinin artım tempindən yüksək olmasını;

474. Инфлясия шярәитиндә:

- шям номинал вә шям дә реал әялир азалыр.
- номинал әялир реал әялирә бярабярдир;
- номинал әялир реал әялирдян даща аздыр;
- ✓ номинал әялир реал әялирдян даща чохдур;
- номинал вә реал әялирлярин артымы олмур;

475. Инфлясия нядир?

- дюврийядя пул кцтлясинин азалмасы.
- пулун алыжылыг габилыйятинин артмасы;
- алыжылыг габилыйятинин ейни сывийядя галмасы;
- ✓ пулун алыжылыг габилыйятинин азалмасы;
- дюврийядя пул кцтлясинин чохалмасы;

476. Xalis mənəfəət yönəldilir:

- kommərsiya xərclərinin ötrülməsinə;
- ✓ istehsalın inkişafına, ehtiyat fonduna;
- mənəfəət vergisinin ödənilməsinə;
- inzibati xərclərin ötrülməsinə;
- itkilərin ötrülməsinə.

477. Maliyyə nəticələrinin hansı göstəricisi mənəfəət və zərər haqqında hesabatda əks etdirilir:

- marjiral mənəfəət;
- ✓ ümumi mənəfəət.
- investisiya fəaliyyətindən xalis pul vəsaiti;
- maliyyə fəaliyyətindən xalis pul vəsaiti;
- bölüşdürülməmiş mənəfəət;

478. Adi fəaliyyət üzrə xərclərin tərkibinə daxildir:

- depozitlər üzrə alınmış faizlər;
- satışdan pul gəliri;
- kredit və borclar üzrə ödənilmiş faizlər.
- bank xidmətlərinin ödənilməsi xərcləri;
- ✓ amortizasiya;

479. Xalis mənəfəətdən istifadənin təhlili aşağıdakı informasiya əsasında aparılır:

- mühasibat balansı üzrə;
- uçot siyasəti və izahlı qeydlər üzrə.
- mənəfəət və zərər haqqında hesabat üzrə;
- pul vəsaitlərinin hərəkəti haqqında hesabat üzrə;
- ✓ kapitaldakı dəyişikliklər haqqında hesabat üzrə;

480. Xalis mənəfəətin amilli təhlili hansını ehtiva edir?

- real vergitutma səviyyəsinin müəyyən olunması;
- uçot siyasətinin qiymətləndirilməsi;
- xərcin səviyyəsinin qiymətləndirilməsi.
- ✓ mövcud vergi dərəcəsinin dəyişilməsinin mənəfəətə təsirinin müəyyən olunması;
- vergitutma sisteminin maliyyə nəticələrinə təsirinin müəyyən olunması;

481. Vergitutulana qədər mənfəətin həcminə təsir göstərməyən amillər:

- kommersiya xərcləri;
- konservasiya olunmuş istehsal güclərinin saxlanılmasına yönəlmiş xərclər;
- ✓ qiymətli kağızların əldə olunmasına yönəldilmiş xərclər.
- maliyyə nəticələri ilə bağlı vergilər;
- gələcək dövrlərin xərcləri.

482. Mənfəətin bölüşdürülməsinin hansı istiqaməti şirkətin xüsusi kapitalını azaldır?

- ehtiyat fondunun yaradılması;
- əldə olunmuş mənfəətin istehlak fonduna yönəldilməsi;
- düzgün variant yoxdur.
- sosial sferalar fondunun artırılması.
- ✓ dividendlərin ödənilməsi;

483. İnflyasiyaya korrektə edilmiş mənfəət:

- ötən dövrün xalis (bölüşdürülməmiş) mənfəətindən çıxılır;
- vergiyə cəlb olunan mənfəətə daxil edilir
- hesabat dövrünün xalis (bölüşdürülməmiş) mənfəətindən çıxılır;
- ötən dövrün xalis (bölüşdürülməmiş) mənfəətinə daxil edilir;
- ✓ hesabat dövrünün xalis (bölüşdürülməmiş) mənfəətinə daxil edilir;

484. Maliyyə nəticələrinin(mənfəətin) artım templərinin aktivlərin artım templərindən aşağı olması səciyyələndirir?

- məhsula olan qiymətlərin artmasını;
- dövrüyyə aktivlərinin dövrüyyəsinin yüksəlməsini.
- dövrüyyə aktivlərinin dövrüyyəsinin aşağı düşməsinə;
- ✓ müəssisə fəaliyyətinin səmərəliliyinin aşağı düşməsinə;
- müəssisə fəaliyyətinin səmərəliliyinin yüksəlməsini;

485. Xalis (bölüşdürülməmiş) mənfəət hesabına artırılmır:

- ehtiyat kapitalı;
- səhmdarların gəlirləri.
- xüsusi dövrüyyə vəsaitləri;
- ✓ nizamnamə kapitalı;
- müəssisə işçilərinin mükafatları;

486. Müəssisə fəaliyyətinin maliyyə nəticəsinə aiddir:

- emissiya gəliri;
- ümumi daxili məhsul.
- əsas əməliyyat gəliri;
- ✓ xalis mənfəət;
- kapital ehtiyatları;

487. Aktivlərin rentabelliği səciyyələndirir:

- işgüzar fəallığı;
- bazar sabitliyini.
- cari likvidliyi;
- kapitalın strukturunu;
- ✓ təşkilatın əmlakına kapital qoyuluşunun gəlirliyini ;

488. İnflyasiya şəraitində hansı metoddan istifadə etməklə maliyyə hesabat göstəricilərinə düzəliş edilir:

- orta həndəsi metodundan;

- balans metodundan.
- zəncirvari yerdəyişmə metodundan;
- mütləq fərq metodundan;
- ✓ pulun daimi alıcılıq qabiliyyəti metodundan;

489. Təşkilata fəaliyyəti üçün avans şəklində ayrılan vəsaitin ümumi məbləğində təşkilatın – mülkiyyət sahiblərinin payının müəyyən olunması üçün aşağıdakı göstəricidən istifadə olunur:

- məcmu kapitalın dövrə əmsalı.
- xüsusi kapitalın verim əmsalı;
- xüsusi kapitalın manevr etmə əmsalı;
- maliyyə sabitliyi əmsalı;
- ✓ xüsusi kapitalın təmərgüzləşməsi əmsalı;

490. Maliyyə sabitliyinin kapitallaşması göstəriciləri səciyyələndirir:

- ✓ vəsaitlərin mənbə strukturunu;
- təşkilatın ödəmə qabiliyyətini;
- təşkilatın maliyyə asılılığını
- təşkilatın fəaliyyətinin gəlirliyini;
- fondlardan istifadənin səmərəliliyini.

491. Maliyyə sabitliyini təmin edən göstəricilər səciyyələndirir:

- mənbələrin strukturunun keyfiyyətini;
- təşkilatın fəaliyyətinin gəlirliyini;
- fondlardan istifadənin səmərəliliyini.
- ✓ xarici mənbələrdən istifadə ilə əlaqədar xərclərin keyfiyyətini;
- ödəmə qabiliyyətini;

492. Maliyyə riski əmsalı hesablanır:

- ✓ borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi .
- xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;

493. Maliyyələşdirmə əmsalı hesablanır:

- xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;
- xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- xüsusi kapital və uzunmüddətli passivlərin cəminin balansın valyutasına nisbəti kimi.
- ✓ xüsusi kapitalın borc kapitalına nisbəti kimi;

494. Maliyyə sabitliyi əmsalı hesablanır:

- xüsusi kapitalın borc kapitalına nisbəti kimi;
- borc kapitalın xüsusi kapitalına nisbəti kimi;
- xüsusi kapitalın qısamüddətli passivlərə nisbəti kimi;
- xüsusi kapitalın uzunmüddətli passivlərə nisbəti kimi;
- ✓ xüsusi kapital və uzunmüddətli öhdəliklərin cəminin balansın valyutasına nisbəti kimi.

495. Mənfəət və zərər haqqında hesabatın üfqi təhlilinin məqsədi:

- müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
- istehsalın səmərəliliyinin qiymətləndirilməsi.
- göstəricilərin artım tempinin qiymətləndirilməsi;
- mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;

√ ötən dövrlə müqayisədə göstəricilərin strukturunun qiymətləndirilməsi;

496. Mənfəət və zərər haqqında hesabatın şaquli təhlilinin məqsədi:

- göstəricilərin artım tempinin qiymətləndirilməsi;
- mənfəətə təsir edən amillərin qiymətləndirilməsi;
- √ ötən dövrlə müqayisədə maliyyə nəticələrinin formalaşmasının strukturunun qiymətləndirilməsi;
- müəssisənin ödəmə qabiliyyətinin qiymətləndirilməsi;
- istehsalın səmərəliliyinin qiymətləndirilməsi.

497. Təşkilatın xalis mənfəəti ilk növbədə yönəldilir:

- itgi və xərclərin örtülməsinə;
- inzibati xərclərinin örtülməsinə.
- √ səhmlər üzrə dividendlərin ödənilməsinə;
- xeyriyyəçilik məqsədlərinə;
- kommersiya xərclərinin örtülməsinə;

498. Satışdan mənfəətin formalaşmasında iştirak edən göstəricilərə aiddir:

- satılmış məhsulun maya dəyəri, məhsulun keyfiyyəti ;
- satılmış məhsulun maya dəyəri, məhsulun keyfiyyəti ;
- vergi qoymadan əvvəl mənfəət və xərclər.
- digər təşkilatlarda iştirakdan pay, kapitalın həcmi;
- √ satışdan pul gəliri, məhsulun maya dəyəri;

499. Vergitutulan mənfəət məbləğinə təsir göstərən amillər:

- √ əməliyyat mənfəəti, mütləq maliyyə ödəmələri;
- alınmış kredit və borclar.
- dəyər vergisi, kommersiya xərcləri;
- aksizlər, mənfəət vergisi;
- birbaşa və dolay vergilər;

500. Digər gəlir və xərclərin tərkibi və quruluşunun təhlili hansı məqsədlə aparılır;

- ümumi xərclərin tərkibində digər xərclərin payını müəyyən etmək üçün;
- √ xalis mənfəətin artırılması amili kimi digər gəlir və xərclərin əhəmiyyətliliyini müəyyən etmək üçün;
- ümumi gəlirlərin tərkibində digər gəlirlərin payını müəyyən etmək üçün;
- gəlir və xərclərin dəyişmə tempini müəyyən etmək üçün;
- mühasibat balansını tərtib etmək üçün.